

i N

MADDİ VƏZİYYƏTİNİZDƏ
İNQİLAB

Strategiyanın gücü

Q i

QARİ KİSİ

L A B

i N

MADDİ VƏZİYYƏTİNİZDƏ İNQİLAB

Strategiyanın gücü

Q i

QARİ KİSİ

L A B

Your Financial Revolution, The Power of Strategy, Azeri

Copyright © 2021 by Gary Keesee

Originally published in English

Copyright © 2015 by Gary Keesee

ISBN: 978-1-945930-14-0

Gary Keesee Ministries,
P.O. Box 779, New Albany,
OH 43054, USA

GaryKeesee.com

This book is a FREE GIFT from Gary Keesee Ministries and is NOT FOR SALE

Maddi vəziyyətinizdə inqilab: Strategiyanın gücü

Azərbaycan dilində

© Gary Keesee 2019

Orijinal ingilis dilində nəşr edilmişdir

© 2015 Gary Keesee

ISBN: 978-1-945930-14-0

Gary Keesee Ministries,
P.O. Box 779, New Albany,
OH 43054, USA

GaryKeesee.com

Bu kitab «Gary Keesee Ministries» təşkilatı tərəfindən HƏDİYYƏDİR;
satış üçün NƏZƏRDƏ TUTULMAMIŞDIR

“Maddi vəziyyətinizdə inqilab” silsiləsinin üçüncü kitabında Qari Kisi uğuru əldə etməyin yolunu və Padşahlıq həyatının sirlərini – “Strategiyanın gücü”nü öyrədir. Balığın yerini dəqiq bilən hər kəs onu tuta bilər. Sizə lazım olan düzgün məsləhət Allahdadır. Siz bu məsləhətləri almağı və həyatınızda bu məsləhətlərə uyğun hərəkət etməyi öyrənməlisiniz. Əlinizdəki kitab məhz bunu öyrədir.

HƏSR ETMƏ

Bu kitabı Allaha səylə xidmət edən, ailəsini və məni sevən, illər boyu məni ruhlandıran həyat yoldaşım Drendaya həsr edirəm. Xəyalların, həqiqətən, gerçəkləşdiyini biz birlikdə sübut etdik!

Qari Kisi

MÜNDƏRİCAT

GİRİŞ.....	7
FƏSİL 1: NƏ ETMƏYİMİZİ İSTƏYİRSƏN?.....	17
FƏSİL 2: PADŞAHLIQ.....	29
FƏSİL 3: HEYRƏTAMİZ.....	37
FƏSİL 4: ƏSASLAR: BUNSUZ EVDƏN BAYIRA ÇIXMAYIN	51
FƏSİL 5: MÜQƏDDƏS KİTAB DƏLİLLƏRİ	67
FƏSİL 6: HAMI MÜXTƏLİF DİLLƏRDƏ DANIŞIRMI?...	75
FƏSİL 7: XƏZİNƏ SANDIĞI	87
FƏSİL 8: YÜKSƏLİŞİN AĞIR MƏQAMI	101
FƏSİL 9: SAKİT SƏS	111
FƏSİL 10: GÖRÜNTÜLƏR VƏ YUXULAR.....	123
FƏSİL 11: MÜQƏDDƏS RUH MÜDİRİM KİMİDİR	135
FƏSİL 12: MÜQƏDDƏS RUHLA NECƏ VƏFTİZ OLUNMALI	148
QEYDLƏR.....	150

GİRİŞ

“Maddi vəziyyətinizdə inqilab: Strategiyanın gücü”. Bu, beş cilddən ibarət olan “Maddi vəziyyətinizdə inqilab” silsiləsinin üçüncü kitabıdır. Bu kitablar 2005-ci ildə Albaniyada təşkil etdiyim bir konfransın materialları əsasında yazılıb. Məhz bu konfransda həyatımın istiqaməti kəskin şəkildə dəyişdi. Bu hekayəni eşitməyinizə, “Giriş” bölməsini oxumadan 1-ci fəslə keçə bilərsiniz. Ancaq eşitməyinizə, mavi duman haqqında danışmaq istəyirəm. Soruşa bilərsiniz: “Mavi duman nədir axı?” Sualınızı başa düşürəm. Mən də onu görəndə nə olduğunu bilmirdim, amma Allahın qüdrəti o qədər güclü idi ki, bunun Rəbdən olduğunu bildim. Qoy sizə hekayəti danışım.

Evliliyimizə həyat yoldaşım ilə borcla başladıq və doqquz ili borc içində davam etdik. Yalnız borc içində deyildik; pul problemləri üzündən stres və qorxu keçirərək çox əziyyət çəkirdik. İstəməsək də, həyatımızı maddi cəhətdən özümüz məhv etmişdik. Bəla benzini almaq üçün kredit kartından başladı. Sonra bir kredit kartı, daha sonra isə on ədəd kredit kartı götürdük. Kredit kartlarının borcunu bağlamaq üçün maliyyə şirkətlərindən 28-33%-lik kreditlər götürdük. Ancaq sonra kredit kartlarından yenə istifadə etdik və borc getdikcə artırdı. Nəhayət, limiti keçmiş on ədəd kredit kartındakı borc, üç maliyyə idarəsinin kreditləri, girov qoyduğumuz əşyaların faizi, üstəlik bir çox kiçik borclarımız gəlib on minlərlə dollara çatdı. Dış həkimimizə, camaşırxanaya, valideynlərimizə çoxlu borcumuz var idi; iki avtomobilin krediti, ev kirayəsi və s. O vaxt şirkətlər üçün etdiyimiz alverdən gələn faizlə yaşayırdıq və sözün əsl mənasında,

stres məni öldürürdü. Mənə həyəcan hücumları olurdu, qəbul etdiyim antidepressantların köməyi olmurdu.

Əlimizdə olan hər şey yararsız idi. Avtomobillərimizin hər biri 350 min kilometri keçmişdi. Ayda 300 dollara kirayəyə götürdüyümüz 1856-cı ildən qalma kiçik, köhnə ferma daxmasında problemlər var idi. Pəncərələrin qırıq şüşələrini yapışqan lent ilə yamamışdıq. Ancaq bu, kifayət deyildi. Çöldəki meynə çərçivələrdəki çatlar arasından içəri keçib böyüyürdü. Həyat yoldaşım Drenda onları ev bitkisi kimi budayırdı. Oğlanlarımızın yataq otağındakı xalçanı yol kənarındakı zibillikdən tapmışdıq. Bir qocalar evinin atdığı döşəklərin arasından da onlara döşək seçmişdik. Mebel hissələrinin hərəsini bir yerdən – işlənmiş əşyalar bazarından və ya yol kənarından tapıb götürmüşdük.

Hər səhər “ailmə haradan yemək tapım?” fikri ilə oyananda həyat heç də xoş olmur. Qorxu canımı bürümüşdü; həyatda sağ qalmaq vurnuxmaları sevinc və ümidi tam boğmuşdu. Drenda ilə mən beləcə doqquz il yaşadıq! Doqquz il az vaxt deyil! Çətinlik bir ay, uzağı bir il olar. Doqquz il! Doqquz illik stredən sonra emosiyalar kütləşir, səbrin əsir-əlaməti qalmır.

Bu doqquz il ərzində biz imanlılar cəmiyyətinə gedirdik; burada yoxsulluğun Allahın iradəsi olmadığını öyrədirdilər. Biz ondabiri və ianələri verirdik, amma maliyyə vəziyyətimizdə Allahın sadıqlığı və Kəlamda yazılanlar görünmürdü. Əhdi-Ətiq kursunu bitirmişdim, bir ildən çox Müqəddəs Kitab məktəbində oxumuşdum. Nəyinsə səhv olduğunu bilirdim, amma əvvəl-axır işlərin düzələcəyinə ümid edirdim. Doqquz il vəziyyət dəyişmədi. Borc verənlər, demək olar ki, hər gün zəng edirdilər; Drenda ilə mən daha ümidimizi itirmişdik.

Bundan əlavə, səhhətim pisləşirdi və həkimlər məndə diabetin başladığını demişdilər. Yemək almağa pul yox idi, çünki bütün kredit kartları bağlanmışdı. Problemlər həyatımı o qədər iztiraba salmışdı ki, evdən bayıra çıxmağa da qorxurdum. Həyat yoldaşım məni itirdiyini görüb uşaqları ilə ata evinə köçəcəyi haqda düşünürdü. Ancaq həyatımda dönüş nöqtəsi ən çətin anda baş verdi.

Vəkil mənə zəng edəndə ödənişi mütləq edəcəyimə söz verirdim, çünki pul tapacağıma ümid edirdim. Amma pulu tapıb ödəyə bilmirdim. Həmin gün səhər mənə zəng edəndə onun səbri artıq tükəndi: “Üç gün ərzində pulu ödəməsən, səni məhkəməyə verəcəyik”. Onda mən boş vəd vermənin daha keçmədiyini başa düşdüm. Pulum yox idi, qohumlarımız da bizə daha borc vermirdilər. Çarəsiz vəziyyətdə balaca kənd daxmasındakı yataq otağımıza pilləkənlərlə qalxdım, yatağıma uzanıb Allaha fəryad etdim. Təəccüblüdür ki, O, dərhal cavab verdi. Əvvəlcə dəfələrlə eşitdiyim və oxuduğum bu ayəni mənə xatırlatdı:

“Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək” (Filipililər 4:19).

“Bu ayəni bilirəm, – deyər Rəbbə sözümü davam etdirdim, – amma bu, həyatımda baş vermir. Ehtiyaclarım ödənilmir”. Rəbb mənə cavab verdi: “Həyatındakı nizamsızlığın səbəbkarı özünsən, çünki Padşahlığımın qanunlarını öyrənmirsən”. Mənə başqa bir sözü də dedi: “Borca düşməyin Mənim iradəm deyil”. Allahın səsini eşitdiyim üçün sevinisəm də, Padşahlığı barədə nə demək istədiyini bilmədim. Müqəddəs Kitab kursunun məzunu idim və Müqəddəs Kitabı kifayət qədər yaxşı bildiyimi sanırdım, amma göründüyü kimi, yanılmışdım. Bundan dərhal sonra gedib Drendanı tapdım, ailədə yaratdığım nizamsızlıq üçün ondan üzr istədim. Sonra hər ikimiz Allaha dua etdik və Padşahlığın qanunlarını bizə öyrətməsini xahiş etdik. Borca girdiyimizə görə də tövbə etdik və bir daha borc götürməyəcəyimizə söz verdik. Əslində, Müqəddəs Kitab üzrə məzun olsam da, Padşahlıq mənim üçün bir sirr idi. Padşahlıq sözünü yalnız Əhdi-Cədidə Rəbbin Duasından xatırlaya bilirdim.

“Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradən olsun” (Matta 6:10).

Allahın bizə dediyini biz anlamırdıq, lakin Rəbbin Ruhuna qarşı daha diqqətli olduq və O bizə öyrətməyə başladı. İlk növbədə biz bunu anlamalı idik: Padşahlıq nədir və nə üçün Allah bu sözü bizə dedi? O bizə nə demək istəyirdi? Bir az araşdırdıqdan sonra Padşahlığın yalnız bir dəstə insan olmadığını öyrəndim. Bu, bir hökumətin və ya bir padşahın qanunları ilə yaşayan bir dəstə insandır. Əslində, padşahlıq sözü bir padşahın hökmranlığına işarə edir. Padşahın hökmranlığı və ya onun səlahiyyəti və qanunları səltənətindəki hər bir vətəndaşa bu hökumət vasitəsilə tətbiq olunur. Beləliklə, Allahın Padşahlığı bir hökumətdir.

Bütün hökumətlərin öz qanunları var!

Görürsünüz, əksər məsihçilər kimi, mən də Allahın imkanlarını səhv başa düşmüşəm. Düşünürdüm ki, O, Allahdır; nə istəsə və nə vaxt istəsə, edə bilər. Bilirəm, hələ ki kitabın əvvəlindəsiniz və mənə səhv etdiyimi söyləmək istəyirsiniz, amma icazə verin davam edim. Allahın istədiyi zaman istədiyi hər şeyi edə biləcəyinə inandığım üçün cavabsız qalan duamı rədd etdiyini zənn edirdim. Duada qeyri-müəyyən olduğuma görə mənə yalnız Onun cavab verəcəyinə ümid etmək qalırdı. Beləliklə, duada fəryad edib yalvarırdım, Allahın mənim çox ciddi olan bir məsələmə diqqət yetirəcəyinə ümid edirdim. Lakin Allah mənə Padşahlığının öyrənə biləcəyimiz və istifadə edə biləcəyimiz qanunlara malik bir hakimiyyət olduğunu öyrətməyə başlayanda şad oldum. Məsihi qəbul edəndə Onun böyük Padşahlığının varisi və vətəndaşı olduğumu bildirdim.

“Artıq yad və qərib deyilsiniz, siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz” (Efeslilərə 2:1).

Yadımdadır, bu ayəni oxuyanda düşünürdüm: *Allahın Padşahlığında qanuni hüquqlarım var! Bu, həqiqətən, bu dərəcədə sadə ola bilərmi? ABŞ vətəndaşı olduğum halda vətəndaşlıq hüquqlarım üçün yalvarıb-yaxarmamalıyam. Vətəndaş olduğumu sübut etmək üçün dəridən-qabıqdan çıxmamalıyam. Mən burada doğulmuşam. Allahın Padşahlığında*

da doğulanda Onun Padşahlığının vətəndaşı oluram. Yəni Onun Padşahlığının qanunlarında qeyd olunan hər bir qanuna və faydaya hüququm var. Allah bunu mənə göstərməyə başlayanda həyatım tam dəyişdi. Görürsünüzmü, həm Drenda, həm də mən, bir çox məsihçilər kimi, Padşahlığı və bu Padşahlığın qanunlarını başa düşmürdük.

Əslində, məsihçilərin əksəriyyəti dara düşəndə “demək, Allahın izni var, ən yaxşısını Allah bilir, Allah buna nəzarət edir və ya Allah hökmdardır” deyirlər. Yəni Allah kömək etməyə qadirdir, lakin bunu etmək istəmir və ya müdaxilə etmək üçün hələ qərar verməyib. Belə səhv anlayışlar Allahın xarakterini və ya Allahın Padşahlığının qanunlarını bilməməyin nəticəsidir.

Qoy dediklərimi izah edim. Bankda bir milyard dollarınız olsa, “bir milyard dollarım var” deyərdiniz. Əslində isə bunu söyləyərkən cibinizdə bir milyard dollar yoxdur. Bir milyard dollar pulunuz bankdadır, bu pulu bankdan götürmək üçün qanuni prosesdən keçməlisiniz. Allahın Padşahlığı da belədir. Allahın Padşahlığının bir vətəndaşı və Allah ailəsinin bir üzvü kimi, biz, həqiqətən, Allahın varisləriyik. Rəsmən bizimki olan şeyləri əldə etmək üçün qanuni proseslərdən keçməliyik.

İnsanların çoxu Allahın Padşahlığını və Padşahlığın qanunlarını başa düşmədikləri üçün Allahın Kəlamında yazılanlar baş verməyəndə öz təqsirlərini görməyib bunun Allahın ucbatından olduğunu düşünürlər.

Görün mən hansı nəticəyə gəlmişəm. Tutaq ki, paraşüt və sair olmadan 15 mərtəbəli binadan tullanmaq istəyirsiniz və əminsiniz ki, qollarınızı qanad kimi çoxlu çırparsınız, uçub təhlükəsiz bir şəkildə aşağı düşəcəksiniz. Məncə, bu axmaq fikrin nəticəsi sizə məlumdur, çünki cazibə qanununu bilirsiniz. Cazibə qanunu hər dəfə eyni şəkildə işləyir. Nə tərəfkeşlik edir, nə də sevimli kəslərə güzəştə gedir. Buna görə də nəticəyə əminsiniz. Eyni şəkildə, elektrik açarını qoşanda işığın yanacağını gözləyirsiniz, çünki elektrik qanunlarını bilirsiniz. Təyyarəyə minərkən uçmağa hazırlaşram, çünki fizikanın qanununu bilirəm. Təyyarələr və işıqlar fiziki

qanunlar əsasında işləyirlər. Allahın Padşahlığı da eynilə qanunlara uyğun işləyir.

“Bu bizi Allaha yaxınlaşdıran imanımızdır: biz Onun hüzurunda ona görə cəsarətlə danışıma bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir. Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də, bilirik ki, Ondan dilədiklərimizi alırıq”
(1 Yəhya 5:14-15).

Biz buna əminik. Allahın iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir, eşitdiyini bildiyimizə görə də Ondan dilədiklərimizi alırıq. Görürsünüz, nəticədən əmin ola bilirəm, çünki O, qanunu yaradan Padşahdır. O həmçinin Öz qanununu dəstəkləyir. Müqəddəs Yazılar “O bizi eşidir” dedikdə sözümlərimizin səslənməsini nəzərdə tutmur. Söhbət bir hakimin ədalətli hökm çıxartmaq üçün bir məhkəmə işinə baxmasından gedir. Hakim öz hisslərinə əsaslanaraq hökm çıxarmaz. Hakim vətəndaşlar üçün qanunun icrasını təmin edir. Qanunu bilən adam məhkəmə iclası başlamazdan əvvəl nəticəni bilir.

Drenda və mən Padşahlıq qanunlarını həyatımızda tətbiq etməyə başlayanda möcüzələr baş verdi. Təxminən iki il yarım tamamilə borcdan qurtardıq. Bir yemək payını üç uşaq arasında bölən bizlər təzə maşınları nağd pul ilə almağa, 22 hektarlıq sahədə xəyal qurduğumuz evin tikintisinə başladıq. İldə hələ də yüz minlərlə dollar mənfəət gətirən şirkətlər açdıq. Daha sonra Allahın Padşahlığı haqqında öyrəndiklərimizi insanlarla bölüşmək üçün öz şəhərimizdə bir imanlılar cəmiyyətini təşkil etdik. Gördük ki, bir çox insan aşkar etdiyimiz həqiqətləri bilmək, Allahın Padşahlığının təklif etdiyi bol həyatda yaşamaq istəyir. Padşahlığın Müjdəsinə görə imanlılar cəmiyyəti minqat böyüyüb güclü oldu.

Dinləmək istəyən hər kəsə, demək olar ki, hər gün Padşahlığı öyrətdiyimə baxmayaraq, bir növ təcrübə kimi, əvvəllər eşitməmiş adamlara müraciət etmək istədim. Bilirdim ki, kiminsə həyatında dəyişikliyi görmək üçün Padşahlıq haqqında əsas anlayışı bir neçə

görüş zamanı ötürməliyəm. Özüm metodist imanlılar cəmiyyətində böyümüşəm. Mən gənc olanda axşamlar bir həftəlik dirçəliş mövzusunda toplantılarımız olurdu. Buna görə də bir həftəlik maliyyə dirçəlişi mövzusunda seminar keçirmək qərarına gəldim. Həftə ərzində beş axşam sessiyalar keçirməyi düşünürdüm. Əvvəllər heç vaxt Padşahlıq haqqında ardıcıl tədris etməmişdim və bunu necə edəcəyimi düşünürdüm. Beş sessiyanın insanlara təsirinin necə olacağı məni maraqlandırır. Belə bir toplantıların keçirilməsi barədə dua etməyə başladım və bunu etmək üçün Allahdan bir fürsət istədim. İstəyim bunu əvvəllər eşitməmiş adamlara öyrətmək idi.

Bir gün günortadan sonra Albaniyada missionerlik edən bir dostumla rastlaşdım. İmanlılar cəmiyyətinin və xidmətin bir çox cəhətləri haqda danışdıq; nəticədə söhbətimiz Allahın mənə göstərdiklərinə doğru yönəldi. Larri hər il payızda Albaniyada xidmət konfransını təşkil edirdi və məni orada çıxış etməyə dəvət etdi. Ona beş dəfə çıxış etmək istəyim haqqında demədim, amma üç dəfə çıxış etmək imkanına da çox sevindim. O zaman Albaniya çox kasıb yer olduğu üçün gəlmək istəyən bir çox pastorun yol haqqını ödəməklə yanaşı, öz yol pulumu da ödəməli idim. Razılaşdım və Albaniyaya 2005-ci ilin payızında gəlməyi planlaşdırdım.

Nəhayət, səfər zamanı gəldi və mən Məsihi yenicə qəbul etmiş imanlılara Padşahlığı tədris edəcəyimə şad idim. Albaniyaya gələndə Larri hava limanında məni qarşıladı və nətiqlərdən birinin gəlməyəcəyini və artıq beş sessiya dərs keçəcəyimi söylədi. Bunun Müqəddəs Ruhdan qurulduğunu dəqiq bilirdim! Üç çıxış üçün qeydlərim var idi, amma tez dua etdim və digər iki çıxışın mətnini də yazdım. Ağır yoxsulluq və korrupsiya hallarının yaşandığı ölkədə insanların məni necə qəbul edəcəyindən bir qədər narahat idim.

İlk görüşdə adamlar bir qədər tərəddüd edirdilər. Amma öyrətdiklərimi təsdiqləyən hekayətlərlə yanaşı, Allahın mənə öyrətdiklərini onlara söyləməkdə davam etdikdə onlar açılışdılar. Dördüncü görüşdə zərəfatlarıma ucadan gülürdülər və o qədər sevinirdilər ki, bəziləri hətta qışqırırdı. Qəribədir, ancaq Rəbb mənə beşinci

görüşün sonunda ianə toplamağı söylədi. Qəribə idi, çünki toplan-tıya gələnlərin kasıb olduğunu bildiyim üçün çoxunun yol pulunu mən vermişdim. Sonra düşündüm ki, insanlar öyrəndiklərini tətbiq etməlidirlər. Bunu Larriyə deməkdə bir az çəkinirdim, amma o, dərhal razılığını verdi. Əlbəttə ki, ianəni özüm üçün yığmırdım, Alban imanlılar cəmiyyətlərinə dəstək üçün elə Albaniyada qalacaqdı.

Son sessiya gəldi. Öyrətdiyim bəzi qanunlara aydınlıq gətirərək imanla hərəkət etməyi anladırıdım. Sonda ianə yığılanda Allahın məshə zalı elə doldurmuşdu ki, insanlar şükür nidaları ilə rəqs etməyə başladılar. Qarşıda səbətləri saxlayan dörd nəfər ayaq üstə güclə dayanırdı. İnsanlar ianələrini gətirərkən onlar Allahın hüzurunda ağlayır, həyəcədən titrəyirdilər. İanə vermək xüsusunda heç vaxt belə bir toplan-tı görməmişdim!

Larri və mən toplan-tıdan çıxarkən güclü məshə olmasına və insanların münasibətinə heyran qalmışdıq. Larriyə mənəzilinə çat-dıqda əvvəllər heç vaxt ianə yığılanda iki dolu kisə pulu olmadığı üçün əsginasları saymaq istədi. Adətən bir ianə yığıcı zamanı az miqdarda, kisənin dördə biri dolurdu. Larri pulu qonaq otağın-dakı masanın üstünə tökdükdə otağı mavi bir duman bürüdü və heç vaxt hiss etmədiyim bir məshə üstümüzə gəldi. Heç nə edə bilmirdik, sadəcə, yerimizdə oturduq. Qarşımızdakı masanın üstünə tökülən pulun arasında bir nəfərin bəxt üzüyünə diqqət yetirdim. Bildim ki, bunu verən kimdirsə, pulu olmadığına görə var-yox bir üzüyünü verib. Üzüyü görəndə Rəbb mənimlə danışdı.

“Millətlərə maddi bərəkətim barədə əhdimi öyrətməyi sənə tap-sırırım; hara göndərsəm, səni təmin edəcəyəm”.

Mat qalmışdım. Üç gün yata bilmədim. Daha sonra həftələrlə həmin məshə üzərimdə hiss edirdim. Başqa bir millətin nümayən-dəsi ilə qarşılaşanda Rəbbin bu məshəni yenidən hiss edirdim. İanə Alban imanlılar cəmiyyətləri üçün nəzərdə tutulsa da, evə gəldikdən sonra Larri mənə zəng edib dedi ki, Allah ona üzüyü mənə göndər-məsini tapşırıb. Mən həyəcanlandım. Larriyə bu üzük barədə heç nə deməsəm də, o, Allahdan eşitdi və onu mənə göndərdi. Rəbbin

mənə dediklərinin xatirəsi olaraq bu üzüyü Rəbdən istəmişdim və həmin üzük bu gün də evimdə divarda asılıb.

Ohayoya, evə gələndə Utahda kiçik bir imanlılar cəmiyyətində pastorluq edən Larrinin dostu mənə zəng etdi. Albaniyada baş verənləri eşitmişdi və məni öz cəmiyyətində çıxış etməyə dəvət etdi. O, bir hindu qoruğunda pastorluq edirdi və oradakıların çox kasıb olduğunu söylədi. İmanlılar cəmiyyətinin cəmi 60 nəfərdən ibarət olduğunu söylədi, mən də razılaşdım.

Albaniyada söylədiyim nitqləri orada da söylədim. Mavi dumanı görməsəm də, oradakı məsh çox güclü idi.

Bu dəfə ianə mənim xidmətim üçün yığıldı. Buna görə də pul kisəsini çantama qoyub Ohayoya apardım. Ofisimə çatanda katibəmi gördüm. Pulu sayıb banka qoymaq üçün kisəni ona verdim, özüm isə nahara getdim. Naharda cib telefonuma zəng gəldi və nömrəsindən gördüm ki, katibədir. Telefona cavab verəndə səs eşitmədim. Telefonu qapatmaq istəyəndə eşitdim ki, kimsə ağlayır. “Trasi?” – onu çağırırdım. Trasi hisslərini cilovlamağa çalışaraq cavab verdi: “Pastor, Utahdan gələn bu pula nə olub ki?” “Necə yəni, nə olub?” “Bilirsən, kisəni açıb pulu saymaq üçün masamın üstünə tökəndə Allahın məshi üstümə elə gəldi ki, yerə yıxıldım. Səsi eşidən digər katibə nə baş verdiyini görmək üçün öz otağından yanıma gəldi və Allahın qüdrəti onu da eyni şəkildə yıxdı! Pula nə olub, pastor?” Mən ona Utahda baş verənləri və ianə toplayarkən orada olan güclü məsh haqqında danışdım, ancaq bundan başqa orada heç bir şey olmamışdı. Etiraf etməliyəm ki, əvvəllər belə bir şey eşitmədiyim və görmədiyim üçün baş verənlər özümə də çox maraqlı idi. Başa düşməsəm də, toplantıdakı məshin həmin pulun üzərində olduğu açıq-aydın idi! Həqiqətən!

“Maddi vəziyyətinizdə inqilab” adlı konfransları ölkənin hər yerində, böyük və kiçik imanlılar cəmiyyətlərində, kiminsə qulaq asacağı hər yerdə keçirməyə başladıq. Mavi dumanı yalnız bəzi hallarda görsək də, məsh həmişə güclü idi. Albaniyada və Utahdakı hindu imanlılar cəmiyyətində olduğu kimi, məsh ianənin üzərində

idi. Fikir verdim ki, ianə pulunu əlində tutsan belə, Müqəddəs Ruhun gücü altında silkələnməyə başlayırsan. Başqa bir maraqlı şey də odur ki, pulların üzərindəki məşin qədəri fərqli idi. Sonradan öyrəndim ki, bu, ianə verən bir şəxsin inamının nəticəsidir. Heyrətamizdir!

Beş cilddən ibarət olan *“Maddi vəziyyətinizdə inqilab”* silsiləsi Albaniyada söylədiyim beş nitqin məzmununu təqdim edir. Əlbəttə ki, kitablardakı mətnə əlavələr olunmuşdu. Ümidvaram, Padşahlığı öyrənməyə başladınız. Vaxtilə Drenda və mən də Padşahlığı öyrəndik. Bu sizin baxışlarınızı tam dəyişəcək. Bu, Drenda ilə mənim də baxışlarımı tamamilə dəyişmişdi. Silsilənin üçüncüsü olan bu kitabın mövzusu *“Müqəddəs Ruhdan gələn sərvət”* adlanır. Əminəm ki, bu mövzu bu gün də həqiqəti əks etdirir. Sizi rifaha gətirən Müqəddəs Ruhun verdiyi istiqamətdir. Ümidvaram, bu kitab vasitəsilə həyatda Müqəddəs Ruhun istiqaməti ilə yaşamağı öyrənəcəksiniz.

FƏSİL 1

NƏ ETMƏYİMİZİ İSTƏYİRSƏN?

Albaniyadan evə qayıdanda çaşqınlıq içində idim. Rəbbin həyatımızda etdiklərini görəndən və Ondan millətlərə bu təlimi yaymaq tapşırığını alandan sonra özümü bir qədər itirmişdim. Millətlərə? Ailə quranda Drendaya heç vaxt səyahət etməyəcəyimi söyləyən mən idim; heç vaxt başqa ölkələrə missioner səfərinə getmək istəmirdim. Ancaq Allahın planları başqa idi. Millətlərin yanına getməli idim. Axı necə? ABŞ-ın əksər şəhərlərində filialları olan bir şirkətə və bir imanlılar cəmiyyətinə rəhbərlik edirdim; ailəm var idi, uşaqlara tərbiyə verirdim, bir çox başqa işlərim də öz yerində. Millətlərin yanına necə gedə biləcəyimi təsəvvürümə gətirə bilmirdim. Ancaq Allahın planı var idi. Bu, səyahət etməyimi tələb etməyən, heç ağılıma gətirə bilmədiyim və ağılıma gətirmək istəmədiyim bir plan idi: televiziya.

Drenda ilə mən televiziya barədə qətiyyənlə heç bir şey bilmirdik. O vaxt ibadət toplantılarımızı heç videoya da çəkmirdik. Lakin Allah bizə gələcəyi göstərməyə başladı və bizə istiqamət verdi. Hiss etdik ki, televiziya cəlbedicidir, baxımlıdır. Öncə öyrəndim ki, televiziya böyük pul tələb edir. Hesablayıb gördük ki, bir il ərzində televiziya verilişləri üçün təxminən 300 000 dollar lazımdır. Etiraf etməliyəm

ki, televiziyanın bu qədər bahalı olduğunu öyrənəndə bir qədər şoka düşdüm. Məsələn ondadır ki, imanlılar cəmiyyətimizin pulu “Now Center” binasının tikintisinə və xidmətimizin universitetinə gədirdi; televiziya üçün əlavə pul qalmırdı. Rəbbə dedim ki, hələlik televiziya işi üçün pul yoxdur. Yadımdadır, O mənimlə razılaşıdı və dedi: “Düzdür, bu səbəbdən bunun pulunu sən və Drenda ödəyəcəksiniz!”

Yerimdə donub qaldım. İmanlılar cəmiyyəti üçün altı və ya yeddi milyon dollarlıq bir bina tikirdik. İnanın ki, “Now Center” binasının layihəsi öz-özlüyündə böyük bir iman işi idi və gələn bütün pullar tikintiyə gədirdi. Üstəlik, Drenda və mən bu tikintini 250 000 dollar vəsaitlə dəstəkləyəcəyimizə söz vermişdik; o vaxt bu pul bizə hələ çatmamışdı ki, verək. Həmin il ərzində 300 000 dollar əlavə xərc etmək qeyri-mümkün görünürdü.

Lakin getdiyim yolun Rəbdən olduğunu bilirdim; məni hara göndərsə, təmin edəcəyinə dair Onun vədi hələ ruhumda əks olunurdu. Ancaq yenə də insani gözlə baxanda təsəvvürümə gətirə bil-

**ALLAH ÖZ SÖZÜNƏ SADIQDIR,
BUNU BİLİRDİM. İMANLA
HƏRƏKƏT ETMƏLİ OLDUĞUMU
DA BİLİRDİM; ONUN MƏNƏ
İSTİQAMƏT VERƏCƏYİNƏ
ETİBAR ETMƏLİ OLDUĞUMU DA.**

mirdim ki, Drenda ilə mən üzərimizə götürdüyümüz öhdəliklərdən əlavə 300 000 dolları necə ödəyəcəyik. Allah Öz Sözüənə sadıqdır, bunu bilirdim. İmanla hərəkət etməli olduğumu da bilirdim; Onun mənə istiqamət verəcəyinə etibar etməli olduğumu da. Kaş bu

qərarı arxayın və rahat qəbul etdiyimi söyləyə biləydim, amma belə deyildi. İmanlılar cəmiyyətinə gələn hər bir qəpik tikintiyə gədirdi. Şəxsi pullarımın hamısı 250 000 dolları ödəmək üçün istifadə olunurdu. Həmin il başqa işlərə də xərclərim olacaqdı. Televiziya verilişlərini başlamaq üçün 300 000 dollar yox idi!

Drenda ilə Havay adalarında iki həftəlik tətildə olduq və evə gələndə televiziya verilişlərini başlamaq üçün müqavilə imzalamalı

idim. Əlbəttə, tətildən, buraların təbiətindən zövq alırdım, amma etiraf etməliyəm ki, evə qayıdanda verməli olduğum bu qərarın ağırlığı səbəbindən istirahət etmək çətin idi. Puldan əlavə, televiziya verilişlərinə başlamaq üçün kamera qarşısında danışmağa da hazır deyildim. İmanlılar cəmiyyətində minlərlə insana müraciət edə bilirdim, ancaq bir televiziya kamerası qarşısında qorxuya düşürdüm. Başımda və qəlbimdə olan bütün fikirlərdən başqa, bu qərarı vermək üçün qorxu ruhu ilə mübarizə aparırdım.

Bu fikri Rəbdən aldığımı bilirdim, lakin buna baxmayaraq, pul yox idi. Bütün gəlirləri artıq tam yerbəyer etmişdik və bu məsələni necə həll edəcəyimi bilmirdim. Bəli, qorxu və imansızlıq var idi. Bunu bilirəm və düzünü deyirəm. Allahın vədinə etibar etməli, pulun olmamasına gözümlü yummalı; üzüyə baxmaqda davam etməli idim. Məni təmin edəcəyini Özü söyləmişdi! Bu müddət ərzində bir dəfə ianə toplayanda bir qızıl sikkə gəldi. Düzü, bu sikkəni əlimə alana qədər əvvəllər heç vaxt qızıl sikkə görməmişdim. Onu əlimə alanda Rəbb mənimlə danışdı dedi: “Peterə vergini ödəmək üçün pulun yerini göstərdiyim kimi, televiziya üçün pulun yerini də sənə göstərəcəyəm”.

Havay adalarındakı tətlimizdə o qızıl sikkəni özümlə götürmüşdüm; çimərlikdə gəzib dua edirdim, sikkəyə baxıb Allahda təminatın olduğu haqqında düşünürdüm. Çimərlikdə dua gəzintilər, ümumiyyətlə, bu cür keçirdi. Bir müddət Ruhda dua etdikdən sonra sülh tapırdım və müqaviləni imzalamağa hazır idim, evə qayıdarkən isə ağıl pulu tapmağın mümkün olmadığını sübut edirdi. Məsələ onda idi ki, nə pulumuz, nə televiziya işi üçün təcrübəmiz, nə də bir avadanlığımız var idi; bu siyahını hələ çox uzatmaq olardı. Ancaq ruhumla Rəbbin Albaniyada mənə dediyi sözü təkrar eşidirdim: Rəbb məni hara göndərsə, təminatı verəcək. Hələ ki may ayı idi, ilin sonuna qədər 300 000 dollar tapmalı idim, bu da ki mümkün olan bir iş deyildi.

Qorxu ruhu da mənə öz sözünü deyirdi, Allahın mənə söylədiklərini tutmaq əzmimi sınyırdı. “Adamlara maliyyə sahəsində

ləyaqətli olmağı öyrədirsən, bəs borcu ödəyə bilməsən, onda nə olacaq?” Dönüb çimərliyə qayırdım, dua edirdim və süll tapana qədər Allahın Kəlamına nəzər salırdım. Beləliklə, vurnuxur, bu müqavilə barədə ağımda və ruhumda mübarizə aparırdım. Nəhayət, təxminən bir həftədən sonra daha əmin oldum. Artıq qorxu mənə mənfi düşüncələrlə əzab verə bilmirdi. Drenda və mən pulun hardan gələcəyini bilmirdik, amma Allahdan eşitdiyimizi bilirdik. Buna görə də evə gələndə müqaviləni imzaladım və televiziya işini öyrənməyə başladım.

Pul məsələsi isə belə həll olundu: Havay adalarına tətillə getməyi qərara aldığımızdan bir neçə ay əvvəl Atlantadan tanımadığım bir adam mənə zəng etdi; maliyyə haqqında kitabımı oxuyub bəyəndiyini söylədi. O vaxt kitabı özüm nəşr etdirirdim, yaşadığım şəhərdən kənardə satılmırdı. İşçilərimdən biri Atlantaya tətillə gedibmiş. Hava limanında təsadüfən qarşılaşdığı bu adamla söhbətləşib və kitabımı ona hədiyyə edib.

Beləliklə, kitab onu o qədər maraqlandırır ki, mənə zəng etmək qərarına gəlir. Onunla söhbətimiz uzun çəkdi. O, xarici ölkələrə gedən səyyar bir müjdəçi idi. Nə vaxtsa görüşə bilib-bilməyəcəyimizi soruşdu. Dedim ki, tətillim bitəndə, təxminən bir aydan sonra Atlantaya gedəcəyəm, hava limanında görüşə bilərik. Beləcə, razılaşdıq. Görüşümüz də ələ keçdi. Onun bütün möcüzə hekayətlərini və səyahətlərində tez-tez qarşılaşdığı təhlükələr haqqında eşitmək mənə çox maraqlı idi. Lakin onu maliyyə mövzusu maraqlandırır. Kitabıma və borcdan qurtulma hekayətimə heyran qalmışdı.

Söhbətimiz əsnasında mənə bir televiziya şousunun qonağı olduğu Şarlottdən yenicə qayıtdığını və maliyyə hekayətimi həmin şouda təqdim etməyin əla olacağını söylədi. Kitabımı onlara təqdim edəcəyini və haqqımda məlumat verəcəyini söylədi. Bu iş məəttəl qaldım.

Həmin televiziya proqramı barədə heç eşitməmişdim, amma, doğrudan da, bir neçə həftə sonra proqram direktoru zəng edib

məni verilişinə dəvət etdi. Şouda iştirak etmə şərtlərindən biri də efirdə təklif edə biləcəkləri bir məhsulun olması idi. Beləliklə, onlara “Maddi vəziyyətinizdə inqilab” adlı beş CD-ni təklif etdim. Əlbəttə, onlara CD-ləri topdansatış qiymətinə versəm də, bundan xidmətimiz üçün kiçik də olsa, qazanc gəlirdi. Veriliş çox müvəffəqiyyətlə keçdi və minlərlə CD satıldı. Təkcə bu, televiziya büdcəmizə çoxlu gəlir gətirdi.

Daha bir şok hadisə oldu: imanlılar cəmiyyətimizin əvvəllər müf-lis olmuş bir üzvü yanıma gəlib televiziya yayımının maliyyələş-dirilməsinə kömək etmək istədiyini dedi. Padşahlıq haqqında eşitdiyi həqiqəti həyatında tətbiq edəndən sonra kasıblığın daşını atmışdı. O mənə televiziya xidmətim üçün 120 000 dollar verdi!

CD-lərin satışı, imanlılar cəmiyyətindəki dostumdan və digər adamlardan gələn dəstək ilə televiziya işini birinci il yola verdik; Drenda ilə mənim daha pul verməyimizə ehtiyac olmadı. Allah Öz sözlünə sadıq idi. Təmin edəcəyini söyləmişdi və təmin etdi. Belə-liklə, problemin yarısı həll olundu, amma daha böyük bir proble-mim hələ də qalırdı. Daha əvvəl qeyd etdiyim kimi, televiziya işində tam biliksiz idim!

Həmin ilin payızında Drenda qadın məsihçilərin böyük bir kon-fransına qatıldı və burada bir görüşə dəvət edildi. Görüşdə Drenda bir nəfərlə tanış oldu. Bir-birləri haqqında bir qədər məlumat müba-diləsi etdikdən sonra qadın birdən sual verdi: “Televiziyada çıxış edirsiniz?” Drenda təəccübləndi: “Xeyr, amma bu barədə düşünürük”. Sonra qadın dedi: “Elədirsə, bu oğlana zəng edin, onun sizə köməyi dəyər”. Drenda oğlanın telefon nömrəsini və elektron poçt ünvanını yazıb çantasına qoydu.

Evə gələndən bir neçə həftə sonra çantasından bu kağızı təsa-düfən tapdı. Həmin adama elektron poçtla məktub yazmağa qərar verdi. Həmin adam maraqlandı və “Maddi vəziyyətinizdə inqilab” CD dəstini ona göndərməyi xahiş etdi. CD-ləri ona göndərəndən təxminən bir həftə keçdi. Onun köməkçisi bizə zəng edib dedi ki, mövzu, həqiqətən, maraqlıdır və həmin adam Milli Dini Yayımçı-

ların illik konfransında bizimlə görüşmək istəyir, buna da cəmi bir neçə həftə qalıb. Ona dedik ki, gələcəyik.

Drenda ilə mən konfransa maşınla getdik. Toplantıdan əvvəl bir az həyəcanlı idik. Görüş üçün yeni bir qara kostyum almışdım və, həqiqətən, nə olacağını bilmirdim. Televiziya verilişlərini müzakirə etmək üçün bizi hotel otağına dəvət etmişdi. Hotel otağının ikiqatlı qapısını döyməzdən əvvəl bir az sakitləşmək üçün dəhlizdə var-gəl etdiyimizi xatırlayıram. Otağa girib bizimlə danışmaq üçün yığışan bir dəstə adamı görəndə təəccübləndik. Oturacaqlar yarım dairəvi şəkildə düzülmüşdü; Drenda ilə mən onların qarşısında oturmuşduq. Heç biri ilə əvvəllər görüşməmişdik, amma hamısı çox peşəkar görünürdü.

Bir az söhbət edəndən sonra televiziya verilişləri haqqında suallar verməyə başladılar. İlk sualı hələ də xatırlayıram: “Niyə məhz televeriliş istəyirsiniz?” O vaxt bilməsəm də, sonradan otağa yığışanların hamısının bu sahədə çox tanınmış insanlar olduqlarını, rəhbər vəzifələrdə çalışdıqlarını öyrəndim. Bizi dəvət edən adam da, əlbəttə ki, orada idi. Amma ondan başqa, bir çox prodüserlər, marketinq işçiləri və digərləri bizə müxtəlif suallar verirdilər. Ümumilikdə görüşün kifayət qədər yaxşı keçdiyini hiss etdim. Biz sərbəst idik, kimdəsə təəssürat yaratmağa çalışmırdıq; sadəcə, Allahın həyatımızda etdikləri barədə danışırıdık. Orada olanların hamısı bizim istəyimizi eşidib məmnun oldular, təfsilatları müzakirə etmək üçün bir qədər sonra bizi arayacaqlarını söylədilər.

Beləliklə, bir neçə həftə sonra onlarla bir daha görüşdük; bu dəfə televiziya yayımını planlaşdırmaq qərarına gəldik. Verilişin evimizdə çəkilişinə qərar verdik. Drendanın elektron poçtla məktub yazdığı adam növbəti görüşün bizim evdə keçirilməsini istədi; evimizin bu iş üçün yararlı olub-olmadığını görmək istəyirdi.

Beləliklə, günlərin bir günü o bizə gəldi və söhbət etməyə başladıq. Bu görüşə qədər nə onun barəsində, nə də televiziya işi barədə məlumatım var idi. Təkcə onu bilirdim ki, Drendanın iştirak etdiyi görüşdəki xanım onun telefon nömrəsini vermişdi. Söhbət edəndə

o bizə hazırladığı bütün televiziya verilişləri haqqında danışmağa başladı. Bu verilişlərin adları mənə tanış idi! Məttəl qalmışdım: “Ay Allah, bu oğlanı Los-Ancelesdən evimə necə gətirdin? Mənim evim bölgədə, dar və torpaq yolun kənarında yerləşir”. O, çox münasib bir qiymətə verilişimizi çəkməyə, montaj etməyə və yayım üçün tam hazır vəziyyətə çatdırmağa razı oldu. Beləliklə, ilk verilişlərin evimizdə, qonaq otağımızda çəkiləcəyinə dair razılığa gəldik.

Çəkiliş günü gəldi; etiraf etməliyəm ki, bir qədər həyəcanlı idim. Dediym kimi, televiziya sahəsində heç bir təcrübəm yox idi. Televiziya proqramının necə çəkildini bilmirdim, heç vaxt kamera qarşısında danışmamışdım; bunların hamısı mənim üçün təzə idi. Padşahlıq haqqında öyrəndiklərimlə bölüşəcəyimə şad idim, lakin qorxu hissənə qalib gəlməli idim.

Həmin çəkiliş günündə bir hadisə baş verdi, bu da vəziyyəti daha da gərginləşdirdi. Bir həftə ərzində çəkilişlər etmək üçün gələn prodüseri gecə yarısı geri yola salmalı olduq. Evində faciə baş vermişdi: qonşu maşınını arxaya verəndə onun kiçik oğlunu əzib öldürmüşdü. Bu xəbəri bizə onun köməkçisi söylədi və qərara gəldik ki, çəkiliş bitənə qədər heç kimə bu barədə deməyək. Heç özüm də bilmirəm, ancaq çəkilişlər uğurlu alındı. Həmin gün üç veriliş çəkdik və rəsmi olaraq televiziya yayımına başladıq. Şükür!

**ARANIZDA ƏZAB
ÇƏKƏN VARMİ?
QOY DUA ETSİN.
YAQUB 5:13**

Hərçənd, ödənişi necə davam etdirəcəyimizi bilmirdik. Lakin Allah bizə yalnız yayına başlamaq üçün lazım olan 300 000 dolları deyil, həmçinin davamlı efir vaxtının ödənişini də təmin edəcəyini söylədi. Öyrənəcəyimiz çox şey var idi. Bilirsiniz, heç vaxt insanların televiziya xidmətimizi dəstəkləyəcəyini düşünmürdük; biz nə qədər də sadələvh idik!

Yadımdadır, katibəm Trasi verilişimiz yayımlanmağa başlayan dan sonra ofisdən mənə zəng etdi. Cavab verəndə gördüm ki, səsi titrəyir: “Pastor, kimsə verilişə baxıb bizə 500 dollar göndərdi. Hinduların qoruğundan yığılan pulların üzərində də eyni məsh var idi”.

Dilim dolaşdı: “Nə? Bizə pul göndəriblər?” O günə qədər insanların yayımı dəstəkləmək üçün pul göndərəcəkləri heç ağıma gəlmirdi. Ancaq, Allaha həmd olsun, insanlar o vaxtdan bəri bu proqram üçün pul göndəriblər, verilişlər hər gün dünyanın müxtəlif yerlərində yayımlanırlar! İndi televiziya verilişlərinə görə milyonlarla pul ödəyirik; Allah mənə verdiyi sözü həmişə yerinə yetirir. Təminatı həmişə göndərir.

Bu kitab Allahın Ruhunu eşitmək və Onun tərəfindən idarə olunmaqdan bəhs edir. Televiziya verilişləri haqqında şəhadətimiz Müqəddəs Ruhun insanları arzuladıqlarından da çox şeylərə istiqamətləndirməsinin yaxşı bir nümunəsidir. Allahın həyatımızda etdiyi hər şey bizim Ona etibarımızdan və münasibətimizdən asılıdır.

Yalnız Padşahlığın qanunlarını bildiyimiz, Allahın bizə verdiyi istiqaməti hiss etdiyimiz, Onun bizə verdiyi müdriklik və məsləhətlərini eşitdiyimiz üçün Allah həyatımızda böyük işlər görə bilir. Müqəddəs Ruhun səsini eşidə bilməsəydim, sizə söylədiyim hadisələr heç vaxt baş verməzdi. Həyatda hamımız ümitsiz görünən çətin vəziyyətlərə düşürük. Lakin Allah həmişə çıxış yolunu verir.

“Aranızda əzab çəkən varmı? Qoy dua etsin” (Yaqub 5:13).

Niyə dua edək? Çünki problemi həll etmək üçün bizə məsləhət və istiqamət lazımdır. Drendə və mən dəfələrlə buna şahid olduğum ki, biz çətinliyə düşəndə Allah təsəvvür etdiyimizdən də çox kömək edir. O, problemləri görünməmiş və ya qəribə yollar ilə həll edir. Elə edir ki, növbəti dəfə çıxılmaz vəziyyətə düşəndə Allahın hər şeyə Qadir olduğuna və bizə mütləq kömək edəcəyinə əmin olaq. Qələbə və ya məğlubiyyət, həyat və ya ölüm – bunu Allahdan eşitmək qabiliyyətiniz müəyyən edir. Bu kitabda Müqəddəs Ruhun səsini eşitmək barədə çox danışacağam, amma icazə verin əvvəlcə çətin anlarda Müqəddəs Ruhun sizə necə kömək edə biləcəyinə dair bir nümunə verim.

“Now Center” binasının tikilməsi üçün altı milyon yarım dollarlıq layihəyə başlayanda əvvəlcə iki milyon yarım nağd ianə yığdıq, bankdakı pulumuzdan da istifadə etdik. 18 aylıq tikinti ərəfəsində də maddi dəstək alırdıq. 550 nəfərlik bir imanlılar cəmiyyəti üçün bu, olduqca böyük bir layihə idi. 2007-ci ilin payızında bünövrəni qazdıq. 2008-ci ilin yazına qədər işlər yaxşı gedirdi. 2008-ci ildəki böhranı xatırlaya bilərsiniz. Bəli, biz həmin dövrdə tikirdik. Hər şeyin qiyməti kəlləçarxa çıxmışdı! Tikinti materiallarının qiyməti qalxdı və planlaşdırdığımızdan 300 000 dollar çox xərclədik. Bu yalnız bir nümunədir. Həmin il əmtəə qiymətləri artdıqca layihə büdcədən kənara çıxdı.

2008-ci ilin sonuna tənəzzül artırdı. Bankımız tərəfindən əvvəlcədən təsdiqlənmiş ödənişləri edə bilmirdik və tikintini davam etdirmək üçün pul yox idi. Bankdan bir milyonluq çeki nağdlaşdırma bilmirdik. Banklar daha kredit vermirdi; bunu biləndə şoka düşdük. Təkcə bizim bankda belə deyildi; ölkədəki bütün banklar belə vəziyyətdə idi. O həftə bu mövzu manşetlərdən düşmürdü. Həmin günlər banklar 550 işçisini ixtisara saldılar və maliyyə böhranından sağ çıxmaq üçün mübarizə aparırdılar.

Biz isə işçilərə maaş verməli və tikinti materialları almalı idik. Bunun üçün bizə bir milyondan çox pul lazım idi. Şirkətlər ödənişləri, ailələr isə maaş gözləyirdilər. Artıq qeyd etdiyim kimi, banklar kredit vermirdilər. Nə edək? Belə bir vəziyyətdə nə etmək olardı? Nağd pulumuz yox idi; imanlılar cəmiyyətimizdəki insanlardan pul istəməyə getmək fikrində də deyildim. Bununla yanaşı, getdikcə genişləndiyimiz üçün televiziya xərcləri artmışdı, ayda 50 000 dollar ödəyirdik. Yaqub 5:13-də deyiləndən başqa əlacımız qalmamışdı – dua edirdik!

Elə oldu ki, həmin vaxt Havay adalarında bir görüşə getməli oldum. Bankların kredit vermədiyini bir neçə gün əvvəl öyrənmişdim. Maui şəhərinə uçmaq üçün hava limanında ikən, etiraf etməliyəm ki, özümü itirmişdim. Ağlım gərgin işləyirdi. Hava limanında oturub özümə yazığım gəlirdi ki, birdən Rəbbin səsini eşitdim:

“İşçilərin sayını artır!” Donub qaldım, Rəbbin mənə dediyini başa düşməyə çalışırdım. Birdən aydın oldu.

Allah Musaya da eyni sözü demişdi. Fironun ordusu tərəfindən təqib olunan İsraililər geriyə dönə bilməyib Qırmızı dənizin sahilində çıxılmaz vəziyyətdə idilər. Allah Musaya əsasını dənizə tərəf qaldırmasını əmr etdi. Musa bunu edəndə sular ayrıldı və İsrailin keçib qaçmasına bir yol açıldı. Musanın əlindəki əsa Allahın ona verdiyi vədləri və işi yerinə yetirmək üçün Allahın ona verdiyi səlahiyyəti təmsil edirdi.

Allahın o an mənə nə dediyini başa düşdüm. Mən bu imanlılar cəmiyyətinin başçısı idim; bu məsələni həll etmək səlahiyyəti mənə verilmişdi. Səlahiyyətimdən istifadə edərək ayağa qalxmalı və çıxış yolunu tapmalı idim. Mənzil başına çatanda mən elə hey dua edirdim. Gecə yata bilmədim. Ruhum narahat idi və lazım olan cavabı almaq üçün Ruhda mübarizə apardığımı bilirdim. Nəhayət, Drendanın ağlına Rəbdən bir fikir gəldi. Həyat yoldaşıma görə Allaha şükür edirəm! Hər cür çətinliklərdə ehtiyac duyduğum istiqaməti mənə Allah dəfələrlə onun vasitəsilə verib. Onun mənim üçün nə qədər dəyərli olduğunu və onu nə qədər çox sevdiyimi ifadə edə bilmirəm. Heç vaxt təslim olmayan bir xanımdır!

Drendanın planı sadə, lakin böyük idi. Planın uğur gətirəcəyini heç nə göstərmirdi, lakin biz dərhal onun icrasına başladıq. Bu plana görə, biz inşaat şirkətimizin bankına bir təklif verməli idik. Bank isə bizə borc verməyə razılaşmalı idi. Bank rəhbərliyi bu kreditin hər ikimizə faydalı olacağını bilməli idi. Bu, məsələnin tez həlli deyildi, çünki artıq qeyd etdiyim kimi, ölkənin heç bir bankı kredit vermirdi. Təklifimiz bundan ibarət idi: ehtimalımıza görə, inşaat şirkətinə ödəniş etməsək, onlar müflis olacaqlar; bu halda öz banklarından götürdükləri kreditləri də ödəyə bilməyəcəklər. Bu isə banka böyük zərər gətirər və əlbəttə ki, bank bunu istəməz. Yenə də təkrar edirəm ki, bu bizim bankımız deyildi. Bu bankın bizimlə heç bir əlaqəsi yox idi.

Beləliklə, krediti almaq üçün lazım olan bütün sənədləri, ərazimizin demoqrafik göstəricilərini və ərazinin sürətlə böyüdüynü

əks etdirən məlumatı topladıq. Banka keçmiş illərin maliyyə sənədlərini və gözlənilən artımımızı təqdim etdik. Televiziya verilişlərindən gəlirlərimizin nə qədər sürətlə artdığını və imanlılar cəmiyyətimizin xidmətdən kənar gəlir gətirəcəyi bir çox yollarını da nümayiş etdirdik. Zənnimizcə, bu məlumat onlara maraqlı olmalı idi. Onlara bu çətin günlərdə banka qazanc gətirəcək böyük bir fürsətin olduğunu göstərmək istədik. Həm də inşaat şirkətinə pul vermədiyimiz təqdirdə bank böyük zərər çəkəcəkdə və biz banka “kömək etmək” istəyirdik. Bankın direktor müavini və komməriya kredit bölməsinin rəhbəri olan şəxs ilə görüşmək istədik. Dua edib banka getdik; Müqəddəs Ruhun bizə verdiyi məsləhətinə əmin idik və beləliklə, xahişimizi səsləndirdik.

Maraqlıdır ki, söhbətimizdən sonra bankın təmsilçisi katibəsindən xahiş etdi ki, dərhal bizə 500 000 dollarlıq çek versin. Bu onun təcrübəsində birinci dəfə idi. Heç bir müqavilə imzalanmadı, sənədlər tərtib olunmadı. Sadəcə, 500 000 dollarlıq çek verildi. Digər 500 000 dolları vermək üçün sənədləri hazırlamalı olduğunu söylədi. Amma bizi əmin etdi ki, qərarı verən özüdür və o bu qərarı artıq verib.

Beləliklə, biz inşaat şirkətimizə bir milyon dolları ödədik və tikintini bitirdik.

Cibimizdəki 500 000 dollarlıq çeklə evimizə qayıdan bir saatlıq yolda Drenda ilə məni bürüyən hissləri təsvir etmək olduqca çətin-dir. Çox sevinirdik və özümüzü əla hiss edirdik! Sözlə ifadə oluna bilməsə də, Müqəddəs Ruhun işinə heyran qalmışdıq. İlk növbədə inşaatçımıza zəng etdik. Ona xoş xəbəri çatdıranda səsində hiss etdiyim sevinci hələ də duyuram. “Nə? Çeki yerindəcə verdilər?” Bunun Allahdan olduğunu bilirdik.

**ALLAHIN PADŞAHLIĞINDA
MÖHTƏŞƏM HƏYATI YAŞAMAQ
İSTƏYİRSİNİZSƏ, MÜQƏDDƏS
RUHUN SƏSİNİ EŞİTMƏYİ
ÖYRƏNİN. ƏLİNİZDƏKİ
KİTABIN MÖVZUSU BUDUR.**

Bu necə oldu? Müqəddəs Ruh! Dostum, Allahın hər bir vəziyyət üçün çıxış yolu var. Elə bir çıxılmaz vəziyyət yoxdur ki, Allahı qəfildən çaşqınlığa və ya çarəsizliyə salsın. Allahın Padşahlığında möhtəşəm həyatı yaşamaq istəyirsinizsə, Müqəddəs Ruhun səsini eşitməyi öyrənin. Əlinizdəki kitabın mövzusu budur.

Müqəddəs Ruhla müxtəlif vəziyyətlərdən çıxmaq gördüyünüz ən gözəl filmlərdən daha maraqlıdır! Eynilə film kimi, nə qədər gərgin anlar ortaya çıxsada, həmişə kimin qalib gəldiyini əvvəlcədən bilirsiniz.

FƏSİL 2

PADŞAHLIQ

Əminəm ki, bir çox qeyri-ciddi məhkəmə iddiaları haqda eşitmişiniz. Məsələn:

Kolorado həbsxanasında bir məhkum Milli Futbol Liqasına qarşı 88 milyard (bəli, milyard) dollara yaxın iddia ərizəsi verib. “Dallas Kowboys” ilə “Green Bay Packers” arasında keçirilən bir oyun zamanı “Dallas Kowboys” komandasından olan Dez Bryantın vurduğu qol hesaba alınmadı. Məhkum bununla razılaşmırdı. O, Milli Futbol Liqasının rəhbərliyini səhlənkarlıqda və öhdəliklərini pozmaqda ittiham edirdi. Nə üçün məhkum 88 milyard dollar tələb edirdi? Çünki futbolçu Bryantın formasının nömrəsi 88-dir.

Axmaqlıqdır, elə deyilmi? Düşünürəm ki, hər kəs bu iddianın heç yerdə qəbul olunmayacağını anlaya bilər. Bəs, iddianın etibarlı olub-olmadığını nə müəyyənləşdirir? Law.com saytında yazılanlara görə, iddia məhkəmə tərəfindən iki səbəblə rədd edilə bilər: birincisi, iddia qanuna qarşıdırsa və ikincisi, iddianın qanuni əsası yoxdursa. Müqəddəs Ruh haqqında yazılmış bir kitabda nə üçün mən qanuni məsələlərdən danışaram? Çünki Müqəddəs Ruhun müdaxiləsini istəyirsinizsə, qanunu dəqiq bilməlisiniz. Allahın Padşahlığı qanunların çərçivəsində fəaliyyət göstərən bir padşahlıqdır. Bu silsilədəki ilk iki kitabın adları belədir: *“Maddi vəziyyətinizdə inqilab: Padşahlığa sədaqətin gücü”* və *“Maddi vəziyyətinizdə*

inqilab: İstirahətin gücü". Bu kitablarda mən Allahın Padşahlığının ədalət və qanuna əsaslandığını izah etmişəm. Lakin Müqəddəs Ruh haqqında dediklərimi başa düşmək üçün bu iki kitaba müra-ciət edib həmin prinsipləri təkrarlamaq yaxşı olardı. Gəlin bir mətnə nəzər salaq.

*“İsa dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbələri arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». Orada O heç bir möcüzə yarada **bilmədi**, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. İsa onların imansızlığına heyrat edirdi”* Mark 6:4-6.

İsa bu yerdə niyə şəfa möcüzələrini yarada bilmədi? Dindar adam belə cavab verir: “Çünki buna Allahın iradəsi olmalıdır. Axı Allah ən yaxşısını bilir və adamları sağaltmaq istəsəydi, sağaldardı”. O, Allahdır, istəsə, şəfa verir. Orada şəfaya ehtiyacı olan, lakin şəfasını almamış insanların sayı çox idi. Mətdən bu, aydın görünür. İsanın insanlara niyə şəfa verə bilmədiyinə dair suala cavabı tapmaq çox vacibdir. Mətnin sonunu oxusaq, görürük ki, İsa Özü deyir: insanların inamsızlığı səbəbilə onlara şəfa verə bilmədi. İsanın sözlərini anlamaq üçün imanın nə olduğunu bilməliyik; həmçinin başa düşməliyik ki, Göylərin yer üzündə qanuni əsası olmalıdır.

İcazə verin bu mətnə aid fikrimi yekunlaşdırım. Demək olmaz ki, İsanın şəfa verməyə gücü çatmadı və ya O, şəfa vermək istəmədi. Buradakı məsələ qanuna aiddir. Əslində, Göylərin əksər insanların həyatına müdaxilə etmək üçün qanuni əsası yox idi. Çox xahiş edirəm, “Bu adam nə danışdığını bilmir” düşünüb kitabı kənara atmayın; mənə bir dəqiqə izin verin ki, izah edim.

Allah Adəm və Həvvəyə yer üzündə tam səlahiyyət verdi. Növbəti ayələr dediklərimi tam təsdiqləyir:

“Onu mələklərdən az müddət ərzində aşağı tutdun, izzət və əzəmət tacını onun başına qoydun. Hər şeyi onun ayağının

altına qoyub tabe etdin. Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı” (İbranilərə 2:7-8).

Diqqət yetirin ki, Müqəddəs Kitabda yazılanlara görə, Allah Adəmə izzət və əzəmət tacını verdi. Əslində, Adəm Eden bağında başına tac qoyub gəzmirdi. Tac deyiləndə burada Adəmə verilən səlahiyyətdən bəhs edilir. Adəm Allahın Padşahlığının izzətinə (məsh və əzəmətinə) və calalına (səlahiyyət mövqeyinə) sahib olub. Bu iki şeydən istifadə edərək Adəm yer üzünü idarə edirdi. Bu səlahiyyət ona yuxarıdan, Allahın Padşahlığı tərəfindən verilmişdi. Şeytan da yer üzündə yaşayırdı, insana xor baxırdı və onun səlahiyyətini ələ keçirmək istəyirdi. Adəmin onun üzərində tam səlahiyyəti var idi. Beləliklə, səlahiyyəti ələ keçirmək üçün iblis hiylə işlədərək Adəmi öz səlahiyyətindən uzaqlaşdırdı.

Şeytan beləcə Həvvanı aldatdı və Adəm də onun ardınca gedərək Allaha qarşı üsyan etdi. Nəticədə onlar Allahın Padşahlığındakı mövqelərini itirdilər, şeytanın sözünə aldanıb onun səltənətinin hökmünə tabe oldular. Beləliklə, soruşa bilərsiniz: “Əvvəla, niyə Allah şeytana cənnətdə olmağa izin verdi?” Çünki Allah bunu etməyə məcbur idi. Bilirəm, bu cavab sizə qəribə gəlsə də, onun doğru olduğunu indi görəcəksiniz. Yaradılış 2:8-9-a nəzər salaq.

“Rəbb Allah şərqdə yerləşən Edəndə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi. Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O, həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi”.

Bu ayələri oxuyarkən ağılınızda bir sual yarana bilər: niyə Allah xeyirlə şəri bilmə ağacını Həyat ağacının yanında yerləşdirdi? Çünki şeytanın işğal etdiyi əraziyə müdaxilə etməsi üçün Allah Adəmə seçim verməli idi: Adəm kimə xidmət edəcək – Allaha, yoxsa şeytana? Allahın iblisin ərazisinə daxil olub Adəmi orada yerləşdirməyə

haqqı yox idi. Adəm kimə itaət edəcəyini müəyyən etdikdən sonra Allah bunu edə bilirdi. İnsan kimə tabe olacağını seçməli idi. Adəm Allahı və Həyat ağacını seçəndə şeytanın üzərində hökmranlıq edirdi. Buna görə də xeyirlə şəri bilmə ağacı Həyat ağacının sağında yerləşdirilmişdi.

Vacib bir fikirlə bölüşmək istəyirəm. İnsanın iradə azadlığı olmadan o, yer üzünə yerləşdirilə bilməzdi. Bilirəm, məsihçilərin əksəriyyəti deyir: Allah insanın Onu sevdiyini bilmək üçün ona azad iradə verdi. Məncə, bu ifadə qismən həqiqətdir. Əslində isə insana seçim imkanı verilməsəydi, qanunsuzluq olardı. İnsana iradə verilməsəydi, onu burada yerləşdirmək olmazdı. Bu mövzuda çox söz deyə bilərəm, amma əvvəlki iki kitabımda bu barədə məlumat verilmişdir.

Beləliklə, Adəm şeytanın yalanını seçir və Allahın Padşahlığını itirir. Yaradılış 3:17-19-da Allah Adəmə deyir:

“Rəbb Allah Adəmə dedi: «Arvadının sözüünə qulaq asdığın üçün, qadağan etdiyim, “meyvəsini yemə” dediyim ağacdən yedi-yin üçün sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə torpaqdan yemək əldə edəcəksən. O sənə tikan və qanqal bitirəcək, sən də çöldəki ot-ələfi yeyəcəksən. Alın tərini çörək yeyəcəksən. Axırda torpağa qayıdacaqsan, çünki oradan götürülmüsən, ona görə ki yerin torpağısan, torpağa da qayıdacaqsan”.

Beləliklə, Allah Adəmə onun səbəbilə dünyaya lənətin gəldiyini deyir. Adəm yer üzündə tam hökmranlığa sahib idi. Adəm şeytanın hökmranlığına izin verdi və Allahı yer üzündən kənarlaşdırdı. Allahın əl-qolu bağlandı; indi Adəm öz əziyyətli zəhməti və alın təri ilə yaşamalılı idi. Şeytan Həvvanı sınağa çəkərkən ona bu sözü söyləməyi unuttu: Allah şeytanı artıq mühakimə edib, cənnətdən qovub və əbədi cəhənnəmdə olacağını elan edib. Bunu başa düşməyiniz vacibdir. Çox adam deyir: “Sevən Allah insanları cəhənnəmə necə ata bilər?” Bunu Allah deyil, Adəm etdi. Aşağıdakı ayələrdə görəcəyiniz kimi, cəhənnəm insan üçün yaradılmamışdı:

*“O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! **İblislə onun mələklərinə hazırlanmış** əbədi olan oda yollanın!”* (Matta 25:41).

Adəm və Həvva şeytanın səlahiyyətinə tabe olandan sonra onun cəzasına məhkum oldular. Adəm vasitəsilə bütün insanlar şeytanın hakimiyyətinə tabe oldular. Heyvandarlıqda necədir? İnaəyin bir buzovu olsa, bu buzov sizə məxsus olacaq; buzov sizin naxıra aid olacaq və sizinki olacaq. Beləliklə, Adəmin nəslı qanunla şeytana məxsus oldu. İstənilən din öyrədir ki, pis adamlar cəhənnəmə, yaxşı adamlar isə cənnətə gedir. Bu, tamamilə səhv bir anlayışdır. Məsələ ondadır ki, hökm artıq verilmişdir. Hamı cəhənnəmə gedir. Şər əməllərinə görə deyil, Adəmin etdiyinə görə bütün adamlar cəhənnəmə gedir. Lakin yaratdığı insanları sevən Allah İsa Məsih vasitəsilə xilas yolunu təmin etdi; insanlar cəhənnəm cəzasından xilas olub Allahın Padşahlığına qayıda bilirlər.

*“O bizi zülmət hakimiyyətindən **xilas edib** Öz sevimli Oğlunun Padşahlığına köçürdü”* (Kolosselilər 1:13).

Qeyd etmək lazımdır ki, Allah şeytanın səlahiyyətindən və hökmündən xilas qanunı bir yol ilə təmin etdi. Lakin bundan faydalanmaq üçün hər bir kəs Xilaskar İsanın adını çağıraraq xilasdan faydalanmağı şəxsən seçməlidir. Ey oxucu, məni eşit! Qonşuluqda yaşayan mehriban ağbırçək ölməzdən əvvəl Xilaskar İsanı çağırmasa, cəhənnəmə düşəcək. Cəhənnəmdə bir çox gözəl insan olacaq. İnsanları yaxşı işlər gördükləri üçün cəhənnəmdən qaçacaqlarını düşündürən şeytanın yalanıdır. Xilas və şeytanın hökmündən qurtulmaq imkanını verən yeganə ad İsanın adıdır. Bir də qeyd etmək istəyirəm ki, Adəm günah edəndə ruhən öldü və Allahla əlaqəsi kəsildi; lakin yer üzündə hələ də yaşayır. Belə ki, yer üzündə öz iradəsini təmin etmək üçün şeytan cinlərin təsiri altında olan insanlardan istifadə

edir, Allah isə Öz Ruhu ilə dolan insanlardan istifadə edir. Beləliklə, cənnətə və ya cəhənnəmə getmək qanuni bir məsələdir; yaxşı adam olmağımıza deyil, çarmıxda İsanın şeytana qalib gəlməsinə əsaslanır. İsa adamların şeytanın hakimiyyəti altından çıxmasına qanuni yol açsa da, hər bir insan imanla İsanın adını çağıraraq bu yolu seçməlidir.

Mövzudan bir qədər kənarlaşsaq da, gəlin daha əvvəl verdiyimiz suala qayıdaq: “Mark 6-cı fəsilə niyə İsa adamlara şəfa verə bilmədi?” Qeyd etdiyim kimi, bu, qanuni bir məsələdir. Adəm insanların üzərində səlahiyyəti şeytana verdiyi üçün Allah istədiyi zaman dünyadakı işlərin gedişatına müdaxilə edə bilməz, çünki bu, qeyri-qanunidir. Dediklərim sizi çaşdırmasın. Müqəddəs Kitab aydın yazır: “Rəbbindir yer üzü və orada mövcud olanlar”. Lakin bəşəriyyətin hakimiyyəti üzərində Allahın qanuni hakimiyyəti yoxdur. Bu, Luka 4:5-7-də yazılıb:

“İblis İsanı yuxarıya çıxardı və bir anda dünyanın bütün padşahlıqlarını Ona göstərdi. İblis İsaya dedi: «Mən bütün bunların üzərindəki səlahiyyəti və şan-şöhrəti Sənə verəcəyəm. Çünki bunlar mənə verilib və mən kimə istəsəm, ona verə bilərəm. Bax əgər Sən mənə səcdə etsən, bunların hamısı sənə olacaq»”.

Bu ayələrdən görürük ki, Adəm dünyanın səltənətləri üzərində qanuni səlahiyyəti şeytana verib. Bu səbəbdən Allah yer üzündə yaşayan adamların həyatına müdaxilə edərək istədiyini edə bilmir. Lakin Allah Ona inanan, Səməvi Padşahlığın səlahiyyətinə tam əmin olan bir adam tapa bilsə, həmin adam vasitəsilə Allah Öz səlahiyyətini həyata keçirə bilər. Başlanğıcda şeytan da eynilə bu yol ilə yer üzünə gəldi – yer üzünün qanuni sahibi Adəmin vasitəsilə. Allah Öz adamını – Adəmi itirəndən sonra yer üzündə xilas planını icra etmək üçün Ona başqa bir adam lazım idi və bu adamın adı İbrahim idi. Rəbb ona dedi:

«Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq» (Yaradılış 12:1-3).

İbrahim vasitəsilə Allah yer üzünə qayıdaraq Özünün bəşəriyyəti xilas etmək işini davam etdirdi. Allah İbrahim və onun nəslilə bir əhd bağladı; bu qanuni razılışma sayəsində Allah İsa Məsihi İbrahimin nəslindən dünyaya gətirmək imkanını əldə etdi. Məhz buna görə İsa İbrahimin nəslindən olmalı idi; yəhudilərin başqa xalqlarla evlənməsinə icazə verilməməsinin səbəbi də budur. Məhz buna görə Əhdi-Cədid nəsil şəcərəsi ilə başlayır. Bu nəsil şəcərəsi İsanın İbrahimin nəslindən olduğunu və qanuni xilas qurbanı olduğunu sübut edir.

Adamlar hələ də dünyanı qanuni olaraq idarə etdiklərinə görə (ruhani idarəçilikdən söhbət getmir) Allah və şeytan öz iradələrini həyata keçirmək üçün insanlardan istifadə etməlidirlər. Sadə dillə desək, yer üzündə insanlar yeganə hüquqi şəxslərdir. İblis Adəmlə Həvvanı öz dediklərinə inandıraraq müdaxilə etdiyi kimi, Allah da yer üzünə müdaxilə etmək üçün Onun sözlərinə inanan insanları tapmalıdır. Şeytanın deyil, Allahın sözünə ürəkdən inanan adam vasitəsilə Allah yer üzünə müdaxilə edir və Öz iradəsini icra edərək iblisin səltənətinə qarşı çıxır. Deyiləsi hələ çox sözlüm var, amma bu mövzunu ilk iki kitabımda çox ətraflı izah etmişəm.

Əsas məsələ budur: şeytan yer üzündə olduğu üçün həmişə öz səltənətini müdafiə edir və Allahın işinə mane olmağa çalışır. Bu səbəbdən Allah yer üzündə gizli işləyir. Allahın necə gizli işlədiyini öyrənsəniz, həyatda müvəffəq və qalib olacaqsınız. Bunu “strategiyanın gücü” adlandırırım!

FƏSİL 3

HEYRƏTAMİZ

Bir dəfə mənə tanımadığım bir adam zəng edərək özünü təqdim etdi. Bir neçə tanışısı ilə mənim “*İman ovu*” adlı kitabımdan və Allahın Padşahlığı haqda təlimimdən çox zövq aldıklarını söylədi. O məni Montanaya dəvət etdi ki, cümə axşamı və şənbə günü səhər təxminən 70 nəfərə dərs keçim. Mən cavab verməyə macal tapmamış əlavə etdi: “Şənbə günü dərslərini deyib bitirəndən sonra mövsümü olduğu üçün sizi ceyran ovuna aparmaq istəyirik”. Oğullarımı da dəvət etdi. Oğlum Tim oraya getmək istədi. Hər ikimiz ov üçün lisenziya almışdıq.

Bu imanlılar cəmiyyətinin adı “Vədə Sadiqlər” adlanırdı. Mənim ov hekayətlərimə və imanla maral ovladığıma heyran qalmışdılar. Həmişə 30 və ya 40 dəqiqə ərzində necə maral ovladığımı, eləcə də Allahın mənə ovlayacağım heyvanın cinsini, buynuzlarının sayını və boyuna dair dəqiq məlumatı əvvəlcədən söyləməyi öyrətməsi haqqında eşitmək istəyirdilər. Bunların hamısı fəvqəltəbii idi və əslində, bunlar öz başına gəlməsəydi, yəqin ki, onlar kimi mənə də maraqlı gələrdi.

Nəhayət, Montanaya getmək vaxtı çatdı. Tim və mən oraya təyyarə ilə getdik, Rəbbi sevən bir çox adamlarla görüşdük. Bizi qızılxallı balıq ovuna, eləcə də tirə apardılar. Ohayo ştatında böyüdüyüm üçün uzaq məsafələrə güllə atmağa vərdiş etməmişəm.

Qanunlarımız yalnız ov tufənginə icazə verirdi və məsafələr, demək olar ki, həmişə 50-100 metr idi. Hədəfin 180 metrə təyin edilməsi mənim üçün faydalı oldu; bir az məşq etdikdən sonra polad lövhəni vura bildim və artıq ova hazır idim.

Həmin axşam və növbəti günün səhəri kişilərə dərs keçdim. Oradakıların hamısı Allahın Padşahlığını, xüsusən Allahın mənə ov etmək yolu ilə Padşahlıq qanunlarını necə öyrətdiyini eşitməyə və öyrənməyə can atırdılar. Nahardan sonra “Tamam, indi ceyran ovuna gedək” dedilər. Heç vaxt ceyran ovlamamışdım və nə olacağını bilmirdim. Ovçuluq təcrübəmdə ova ən çox iki-üç adamla getmişdim. Onlar isə üç-dörd dolu maşın adamla yola düşdülər. Yadımdadır, Tim bir gün əvvəl mənə sual verdi: “Ata, ceyran ovuna getdiyən üçün həyəcanlanırsan? Onlara Padşahlıq haqqında dərs verdin, Padşahlığın qanunlarının hər dəfə işlədiyini söylədin; hamı sənə baxır, ceyran ovlamasan, onda necə?” Ona dedim ki, ceyran ovlamağımdan heç narahat deyiləm. Drenda və mən artıq toxumumuzu əkmışdik və bu ceyran üçün duada razılığa gəlmişdik; ceyran olacaq.

Maşınla çıxıb meşəyə gəldik. Bizə izah etdilər ki, ovlayacağımız ceyran Şimali Amerikada ən sürətlisidir; planetimizdə isə sürətdə geparddan sonra ikincidir. Seyranın çox iti görmə qabiliyyəti var; əsasən qaçmaqla özlərini müdafiə edirlər. Buna görə də səni görsələr, bir saniyə içində yox olacaqlar. Məndəki metal uclu güllələr erkək, Timdə olanlar isə dişi ceyran üçün yaxşı idi.

Heyvanları görmək üçün maşınla meşə ilə hündür yerə getmək, sonra daha yüksəyə piyada qalxaraq aşağıya, dərələrə baxmaq istəyirdik. Yuxarıya qalxarkən uzaqdan bir sürü ceyran gördük. Yaxınlaşıb atəş açmaq istədik. Sonuncu tərəni aşıb çox ehtiyatla gizlənməli, ceyranlar hələ də orada olsa, 200-220 metrlik məsafədən güllə atmalı idik.

Tim və mən tərənin kənarına yaxınlaşmaq üçün torpaqla xeyli süründük. Plan belə idi ki, mən atəş açandan sonra Tim də dişi ceyrana güllə atacaqdı. Yavaşca kənara qədər sürünüb baxdım. Elə

fikirləşdiyimiz kimi də oldu; azsaylı sürü bizi görməmişdi. Tüfəngimi qaldırdım; sürünməkdən tənəgnəfəs olmuşdum. Buna görə də tüfəngi əlimdə düz tutmaq çətin idi. Amma nişangahımda bir erkək ceyranın olduğunu görüb tətiyi çəkdim. Boşa getdi. Sürü karıxmış görünürdü. İkinci atəşi açanda yenə boşa getdi. Sürü yerindən götürüldü... üçüncü atəş, sonra dördüncüsü də boşa getdi. Beşinci atəşi açmaq istəyəndə təkcə bir çırtılı eşitdim. Güllərim bitmişdi.

Bütün sürü vəlvələ içində qaçıb meşədən kənara çıxmışdı. Nişangaha götürdüyüm erkəkdən başqa hamısı qaçmışdı. O, ilk dəfə atəş açdığım yerin yaxınlığında, mükəmməl bir yerdə dayanmışdı. Çılğınlıqla Timdən onun tüfəngini istədim. Oradaca ayağa qalxıb fikirleşmədən atəş açdım və erkək ceyran yıxıldı. Mən həm sevindim, həm də rahat oldum. Bu erkək ceyran mənimki idi. Başımı döndərüb arxaya baxdım: kişilərin hamısı sevincindən haray qoparmışdılar. Bəziləri cib telefonu ilə danışırdı və birinin belə dediyini eşitdim: “Hə, eynən “İman ovu” kitabında olduğu kimi 40 dəqiqə ərzində erkək ceyranı vurdu. Kitabda necə yazılmışdısa, elə oldu”. Onların hamısı Padşahlığın qanunlarının işləməsini gözləri ilə görmək üçün gəlmişdi. Axı mən bunu saatlarla onlara öyrətdirdim, indi isə onlar bunu əyani surətdə görmək istəyirdilər. Güllələrimin çoxu boşa çıxsada, yenə də alındı və bu, öyrətdiklərimə etibar qazandırır. Günortadan sonra Tim qaçan bir diş ceyranı mükəmməl bir atəşlə ovladı. İkimiz də çox sevinirdik! Montana çox gözəl yerdir; Timlə mən Padşahlığı təcrübədə yaşadığımız. Padşahlığı və Allahın sadıqlığını xatırlatmaq üçün həmin ceyranın başını müqəvva etdim və ofisimdəki masanın üstündən asdım.

Niyə bu kitabda sizə ovdan söz açaram? Çünki Allah sizin vasitə-nizlə Öz Padşahlığını bütün dostlarınıza, qonşularınıza və qohum-larınıza göstərmək istəyir. Onların hamısı Padşahlığın qanunlarının

**DÜNYA HƏQİQİ ŞEYLƏRİ
GÖRMƏYİ ÇOX İSTƏYİR,
ALLAH DA ONLARI
VALEH ETMƏYİ SEVİR.**

həyatda işlədiyini görmək istəyirlər. Dünya həqiqi şeyləri görməyi çox istəyir, Allah da onları valeh etməyi sevir. Adamları valeh etmək üçün siz Allahın Padşahlığının qanunlarının necə işlədiyini öyrənməlisiniz; Müqəddəs Ruhun sizin özünüzü və ətrafdakı adamları təəccübləndirmək üçün lazımı təminatı və imkanları necə verdiyini bilməlisiniz. Sonradan öyrəndiyim kimi, imanlılar cəmiyyətinin rəhbərləri təcrübədə Padşahlığı nümayiş etdirərək adamları dindarlıqdan azad etmək üçün məni dəvət etmişdilər. Həmin gün bir çoxları həyatlarını Rəbbə həsr etdilər. Müqəddəs Ruh Öz işini gördü; sizə də kömək edərək həyatınıza uğur gətirəcək.

Sizə daha bir hekayət danışım. Bu, Müqəddəs Kitabdandır, Allahın ətrafınızda olan adamları Öz həqiqətini və sevgisini göstərən fəvqəltəbii işləri ilə təəccübləndirdiyini bir daha açıqlayır.

Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsanı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. İsa göl kənarında duran iki qayıq gördü. Balıqçılar isə qayıqdan çıxıb torlarını yuyurdular. İsa iki qayıqdan birinə – Şimonun qayığına minib onu gölün kənarından bir az uzaqlaşdırmasını xahiş etdi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı.

O, sözünü qurtaranda Şimona dedi: «Qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın».

Şimon cavab verdi: «Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma Sənin sözünə görə yenə də torları ataram».

Bunu etdilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə etdilər ki, gəlib kömək etsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar da batmağa başladı.

Şimon Peter bunu gördükdə İsanın ayaqlarına düşdü və belə dedi: «Ya Rəbb, məndən uzaqlaş, axı mən günahkar bir adamam». Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. Şimonla ortaqlıq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hissələr keçirirdi. Amma İsa Şimona belə dedi: «Qorxma, bundan belə, balıq əvəzinə, adam tutacaqsan» (Luka 5:1-10).

Peter, Yaqub və Yəhya bütün gecə çalışsalar da, balıq tutmadılar. Uşaqlıqdan balıq tutan, gölü yaxşı tanıyan təcrübəli bir balıqçı idilər, amma əliboş qayıtdılar. Ancaq, təbii ki, hekayə bununla bitmir. İsa təlim vermək üçün Peterin qayığına minir və sonra ona toru dərin suya atmasını söyləyir. Bir az çaşqınlığa düşən Peter bütün gecəni tor atdıqlarını, amma balıq tutmadıqlarını dedi. Lakin İsanın dediyi üçün toru atacağını söylədi. Müqəddəs Kitabda deyildiyinə görə, Peter toru atanda o qədər balıq tutdu ki, toru boşaltmaq istəyəndə toru balıqların çoxluğuna davam gətirməyib yırtıldı, buna görə yoldaşlarını köməyə çağırıldı. Müqəddəs Kitab yoldaşlarının torlarının da az qala yırtıldığını söyləyir. Hər iki qayıq o qədər balıqla doldu ki, batmaq təhlükəsi ilə üzləşdi. Müqəddəs Kitabda deyilir ki, bu təcrübəli balıqçılar həmin gün o qədər təəccübləndilər ki, balıq ovundan imtina edib İsanın ardınca getdilər.

Bu, Müqəddəs Kitabda ən çox sevdiyim hekayələrdən biridir, çünki iki Padşahlığın – zülmət padşahlığı ilə Allahın Padşahlığı arasındakı fərqi açıq şəkildə nümayiş etdirir. Şeytanın hakimiyyəti altında olan zülmət padşahlığı sınıq, əldən düşmüş, bütün gecəni balıq tutmaq istəyən, lakin heç nə tuta bilməyən, sağ qalmaq üçün ağır zəhmət dolu və qan-tər içində vurnuxan insanın yaşadığı sistemdir. Adəmin üsyanı yer üzünə lənət gətirdi. Allahın Padşahlığının möhtəşəm mənzərəsi və onun yaratdığı isə tam fərqlidir. İki həddə diqqət yetirin. Allahın sizə Padşahlığı verdiyini dərk edin.

Hər bir imanlı əl çalaraq nida edə bilər: “Bəli, Allahın Padşahlığı gözəldir; gör nə qədər balıq tutdular!” Ancaq çox az adam İsa

Məsihin bunu necə etdiyi ilə maraqlanacaq. Əksəriyyət Peter, Yaqub və Yəhyanın o gün yaşadıkları təminatın necə verildiyini bilmir. İsa Məsih bunu necə etdi? Çoxları bu suala eyni cavabı verirlər: “Axı O, İsadır!” Lakin dayanın; bundan əvvəl gördük ki, İsa Mark 6-da adamlara şəfa verə bilmədi, çünki Allah orada heç bir səlahiyyətə malik deyildi. Beləliklə, həmin gün Padşahlığın qanunları işləyərək balıq ovunu mümkün etdi.

Ancaq burada bir məsələ var. İmanlıların əksəriyyəti İsanın etdiyi eyni möcüzələri etməyin qeyri-mümkün olduğunu düşünür; etsələr belə, İsanın bunu necə etdiyi barədə anlayışları yoxdur. Konfranslarımda istifadə etdiyim bir söz var: öyrətmədiyən şeyləri həyatında tətbiq edə bilməzsən. Sözümlənin canı odur ki, balıq ovunun necə baş verdiyini dəqiq izah edə bilmirsinizsə, bunu heç vaxt təkrarlaya bilməyəcəksiniz. Beləliklə, o nəhəng balıq sürüsü necə zahir oldu? Bunu izah edə bilərsinizmi? Bu cür uğur qazanmaq istəyirsinizsə, o balıqların necə peyda olduğunu anlamalısınız. Lakin mən belə danışanda insanların çoxu çaşqınlığa düşür. Bəs İsa nə deyib?

“Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm” (Yəhya 14:12).

İsa Atanın yanına getdiyi üçün Onun etdiyi işləri eyni şəkildə edə biləcəyimizi söyləyərkən ölüb-dirildikdən sonra üzərimizə gələn Müqəddəs Ruhdan bəhs edirdi. Bu, İordan çayında Onun üzərinə enən, Onun Allahın qüdrətli işlərini etməsinə imkan verən eyni Müqəddəs Ruhdur. Bunu biz Məsihin xidmətindən görürük. Mark 6-da xalqın inamsızlığı Müqəddəs Ruhun gücünə mane oldu; Luka 5-də, balıq hekayətində isə heç nə mane olmadı. Müqəddəs Ruha nə mane olur və nə mane olmur? Bunu müəyyən etmək üçün Padşahlığın qanunlarını öyrənməliyik. Beləliklə, hekayətə nəzər salaq, buradakı Padşahlıq qanunlarını və prinsiplərini müəyyənləşdirək və onları öyrənək.

Əgər mənim birinci kitabımı oxumusunuzsa, Peter istifadə üçün İsayə qayığı verəndə ruhani cəhətdən nə baş verdiyini bilməlisiniz. Peterin qayığı və ya onun bütün balıqçılıq işi bir padşahlıqdan digərinə keçərək bir qanun altından çıxıb digərinə keçdi! Bəli, İsa qayığı Öz xidməti üçün götürəndə bu qayıq artıq Allahın Padşahlığının qanunlarının təsiri altına keçdi. Qayıq Allahın Padşahlığına keçdikdən sonra Müqəddəs Ruhun İsayə bilik sözünü – balıqların harada olduğunu deməyə hüququ oldu. Həmin gün uğurlu balıq ovu Müqəddəs Ruhun İsa vasitəsilə Peterə çatdırdığı fəvqəltəbii istiqamətin nəticəsi idi. Bu, sirli bilikdir. Bu biliyə görə Peter, Yaqub və Yəhya həyatlarında ən böyük balıq ovunu etdilər. Əslində, Müqəddəs Kitab bu təcrübəli balıqçıların heyratə düşdüklərini söyləyir.

Əminəm ki, İsa sizin də heyratli bir həyat yaşamağınızı istəyir. İsa istəyir ki, siz ətrafınızdakı insanlara Padşahlığı nümayiş etdirəsiniz, adamlar heyratə gəlib İsanı qəbul etsinlər. Əminəm ki, boş din qayıqları insanları heç vaxt Allaha yaxınlaşdıra bilməz. Allah insanların Onun Padşahlığının yaxşılıqlarını görməsini istəyir ki, hamı Onun xeyirxah olduğunu və Ona gələnlərin hamısını qəbul etməyə hazır olduğunu görsün və inansın. Yeşaya imanlılar cəmiyyətindən bəhs edən növbəti peyğəmbərliyi edərkən bu barədə danışıb.

“Rəbbin şöhrətini aşkar etmək üçün onlara [bizi nəzərdə tutur] Rəbbin əkdii salehlik pahlıdları deyiləcək” (Yeşaya 61:3b).

Beləliklə, Luka 5-ci fəsildəki balıq hekayətindən aldığımız ibrət dərsi nədir? Burada bir çox ruhani qanun var, ancaq bu həqiqəti qavrasanız, həyatınızı dəyişdirəcək:

İsa onlara torlarını hara atacaqlarını dəqiq desə, hər kəs balıq tuta bilər!!! Qoy bunu başqa cür deyim: İsa balığın harada olduğunu və onu necə tutmağın lazım olduğunu desə, hər kəs balıq tuta bilər!

İnsanlar mənə deyə bilərlər: “Yaxşı, Qari, çox gözəl. Axı İsa artıq burada deyil”. Düzdür, lakin balığın yerini İsayə söyləyən eyni Müqəddəs Ruh bu gün buradadır və hər bir imanlının qəlbində yaşayır. İsa şagirdlərindən ayrılmağa hazırlaşarkən onlara dediyi sözlərə fikir verin:

“Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. Lakin Vəsətətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salaçaq. Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın” (Yəhya 14:25-27).

İsa niyə rahat idi? Çünki Ona qarşılaşdığı hər vəziyyətdə necə davranacağını söyləyən Müqəddəs Ruh var idi. İsa Müqəddəs Ruhu

**İSA MÜQƏDDƏS RUHU
“MƏSLƏHƏTÇİ”
ADLANDIRIRDI. DOSTUM,
BU MƏSLƏHƏTÇİ SİZDƏ DƏ
YAŞAYIR; O SİZİ HEÇ VAXT
TƏRK ETMƏYƏCƏK.**

“Məsləhətçi” adlandırırdı. Dostum, bu Məsləhətçi sizdə də yaşayır; O sizi heç vaxt tərk etməyəcək. Onun səsini dinləyirsinizmi? Siz razılaşmalısınız ki, düşdüyünüz hər vəziyyətə aid Allahın mütləq bir məsləhəti var. İsa bu Məsləhətçinin sizə hər şeyi öyrədəcəyini və ya məsləhət verəcəyini söylədi.

Müqəddəs Kitabın izahlı lüğətinə görə, burada tərcümə olunan “Məsləhətçi” sözünün yunan dilində hərfi tərcüməsi belədir: çağırılan və ya tərəfinə çağırılan, xüsusilə köməyə çağırılan. Həmçinin hakim qarşısında başqasını müdafiə edən, müdafiə edən məsləhətçi, qanuni köməkçi və ya vəkil. Geniş mənada bu söz yardımçı, imdada çatan və ya köməkçi mənasını verir.

Sizi bilmirəm, amma mən belə bir köməkçidən necə istifadə edə bildim? Əla deyilmi? Peter bütün gecəni balıq tuta bilməyəndə

Müqəddəs Ruh ona yol göstərdi. Borcdan qurtarmaq üçün lazım olan pulu haradan tapacağımı bilməyəndə Müqəddəs Ruh mənə də məsləhət verdi. Bütün bu illər ərzində ailəmi belə bir maliyyə cəncəlinə salandan sonra Allahdan imdad dilədim; mənə işlədiyim şirkətdən çıxmağı və öz şirkətimi açmağı məsləhət edən Müqəddəs Ruh oldu.

Mənə bu yeni şirkətin vəzifəsinin Allahın xeyirxahlığını elan etmək olduğunu və Onun insanların borcdan qurtulmalarına kömək etmək istədiyini söyləyən Müqəddəs Ruh idi; bu, eşitdiyim ən çılğın düşüncə idi. İnsanlara borcdan qurtarmağa kömək etməliyəm? Mən özüm pulla düzgün davranmırdım. Həyatım maliyyə kabusu idi. Fəqət Rəbb bunu dedi; Drenda və mən də imanla hərəkət etdik və Peter kimi dedik: “Rəbb, bu, mənasız görünür, ancaq Sənin dediyin üçün edəcəyik”. Müqəddəs Ruhun tövsiyələrini yerinə yetirərkən yeni şirkət böyüdükcə böyüdü və Drenda ilə mənim borcdan tamamilə qurtulmağımızı təmin edən pulu yetirdi. Həmin şirkət bu gün də fəaliyyət göstərir, 30 il sonra hələ də ildə yüz minlərlə dollar mənfəət gətirir.

Baxın, nə mənim aqlım aşıb-daşır, nə də sizin, amma Allah sizə həyatda lazım olan məsləhəti almaqda kömək etmək üçün Müqəddəs Ruhunu göndərdi. Ancaq bu kitabdan öyrənəcəyimiz kimi, Allahın iradəsini yerinə yetirmək üçün gərək biz Müqəddəs Ruhla əməkdaşlıq edək.

Təəssüf ki, təcrübədən görünür ki, bir çox imanlı həyatda qarşılaşdığı problemlərə həll tapa bilmir. Onlar var gücləri ilə balığı tutmağa çalışırlar; bütün gecəni zəhmət çəksələr də, daim əliboş və ya çox az qazanc ilə qayıdırlar. Müqəddəs Ruhun hər vəziyyətdə onlara kömək etmək üçün yanlarında olduğunu heç eşitməyiblər. İmanlıların əksəriyyəti belə deyir: “Allah bunu və ya onu etməyimə kömək edəcək”, lakin onlar Onun necə kömək edəcəyini və məsləhəti necə eşidəcəklərini anlamırlar. Odur ki, çoxları ehtiyac duyduqları köməyi almaq üçün Allahla birlikdə çalışmalı olduqlarını bilmir və yenə də Allahdan kömək gözləyirlər, halbuki Allahın təminatı onların daxilindədir.

Məsələn, pul məsələsində insanlar “Allah mənə bərəkət verəcək”, deyə ümid edirlər. Deyirəm: “Əla! Allah sənə bərəkəti necə verəcək?” Belə bir sualı eşidəndə onlar əvvəlcə inciyirlər, sanki inanclarına şübhə edirəm. Ancaq mən israr edirəm: “O pul haradan gələcək? Allah pulu sənə necə yetirəcək?” Cavab üçün onlara təzyiq edəndə heç bir fikir söyləmirlər. Bir müddət çəşqınlıqda qala bilərsiz, amma nəticədə bir cavabınız olmalıdır. Görmədiyiniz bərəkəti götürə bilməzsiniz. Unutmayın, İsa Peterə balıqların harada olduğunu deyəndə çox dəqiq məsləhət verdi və hətta onlara necə ov edəcəklərini də söylədi: “Torlarınızı suya atın”. Hərçənd, balıq tutmağa hazırlaşırınsızsa, torunuzu haraya atacağınızı bilməlisiniz.

İmanlılar əksər hallarda Allahdan kömək gözləsələr də, maddi həyatları dəyişmədən 10 və ya 20 il eyni qarmaqarışıqlıqda qalırlar. Bu, kədərli bir şeydir. Niyə eyni vəziyyətdə qaldıqlarını bilmək istəyirsinizmi? Çünki onlara heç vaxt Müqəddəs Ruhun, Padşahlığın yolu ilə balıq tutmağı öyrətməyiblər. Müqəddəs Ruhun onların müvəffəq olmalarına kömək etmək üçün yer üzündə necə işlədiyini bilmirlər. Çox ehtiyac duyduqları müvəffəqiyyəti əldə etmək üçün Müqəddəs Ruhun və özlərinin öhdəliklərini bilmirlər.

Bu gün naharda gördüyüm bir nəfər kim idi? Yekəpər, çəkisi 170 kq-a çatardı. Bir ayağında möhkəm dayaq, əllərində də iki əsa

**MÜQƏDDƏS RUH –
ALLAH ÖZÜ BİLMƏYİNİZ
LAZIM OLAN HƏR
HANSI BİR MƏSLƏHƏTİ
VERMƏK ÜÇÜN
DAXİLİNİZDƏ YAŞAYIR.**

vardı. O, çətinliklə yerindən tərpənmirdi. Çizburgerini yedikdən sonra bir pay fıstıqlı tort sifariş etdi. Tortu istəməsini eşidəndə şoka düşdüm. Nə düşündüyünü bilmirəm, amma o, ömründə kifayət qədər tort yeyib. Bu, aydın görünürdü və artıq çəki onu ölümə aparırdı. Masadan qalxmağa cəhd etdi və asta-asta, əzabla restorandan çıxdı. Bu gün yaşayan məsihçilər

də bu vəziyyətdədirlər – vədləri eşidib zəhər yeməkdə davam edirlər, sonra da vəziyyətin dəyişmədiyinə təəccüblənirlər.

Dostum, çıxış yolu var! Müqəddəs Ruh – Allah Özü bilməyiniz lazım olan hər hansı bir məsləhəti vermək üçün daxilinizdə yaşayır. İnsanlar məndən müxtəlif məsləhətlər istəyirlər: “Suzi və ya Salli ilə evlənim?”, “Bu, yaxud başqa işə girim?”, “Burada qalım, yoxsa başqa şəhərə köçüm?”, “Pulumu hansı işə yatırım?” Daxilinizdəki Müqəddəs Ruh məsləhət verir. Yenə də bu kitab sizə Müqəddəs Ruhun necə kömək etdiyini və Müqəddəs Ruhun səsini eşitməklə Padşahlığın necə işlədiyini öyrədəcəkdir.

Beləliklə, qısa icmal etmək istərdim.

İsa Məsih balığın yerini və necə tuta biləcəyini göstərsə, hər kəs balıq tuta bilər, hətta siz!

Karol bu məktubunda həyatının necə dəyişdiyini bizə izah edir:

Keçən il, elə bugünkü tarixdə kredit kartımla Milad hədiyyələri alırdım. Kartda kreditin məbləği tükənirdi. Hələ də Şaxta babaya inanan qızıma hədiyyə almağa kifayət qədər pulum qalmırdı. Daim narahatlıq və kədər içində yaşayırdım. Pastor Qariyə yazdım ki, onun təlimi bir nəticə vermədi, heç bir şey baş vermədi; o mənə səbirlə cavab yazdı ki, gözlə, bar gətirmək üçün vaxt lazımdır, bu gün əkib sabah biçmirsən.

İndi bu gün, bir il sonra bütün ailəmə nağd pulla hədiyyələr alıram. İndi mən 300-400 dollarlıq hədiyyələr alıram, ağır günümdə mənə əl tutanlara minnətdarlığımı göstərirəm. Keçən il dostlarım mənə evlərinin alt mərtəbəsində bir neçə ay yaşamağıma izin vermişdilər. Nə yemək, nə də benzin üçün pulum var idi. İndi isə gözəl bir mənzildə yaşayıram, soyuducum yeməklə doludur.

3 dekabr qızımın ad günü idi və onu Pensilvaniya ştatındakı Hershey Parkına gəzməyə apardıq. Ən yaxşı dostunu dəvət etdik və Hershey hotelində qaldıq; bütün xərcləri nağd pul ilə ödəyirdik. Keçən il qızımın ad gününü qeyd etmək üçün bir nəfər mənə

30 dollar vermişdi, bu il isə mən ona 400 dollarlıq bir hədiyyə aldım.

Bu sözləri yazarkən göz yaşlarımı saxlaya bilmirəm. Pastor Qari və həyat yoldaşı Drendaya çox minnətdaram. Bu il həyatımın ən yaxşı ili oldu. Allahın həyatımda gördüyü işlər çox gözəldir. Başıma gələnləri yazsam, bir kitab olar. Mənə yer üzündə səmavi həyat yaşaya biləcəyimi öyrətdiyiniz üçün təşəkkür edirəm.

Növbəti məktub isə Miçiqandakı Şarondan gəlir ki, bu da Padşahlıq haqqında eşitdiyim ən valehedici hekayədir:

Pastor Qari, bunu ərim və öz adımdan yazıram. Təşəkkür etmək istəyirəm, çünki siz və həyat yoldaşınız bizə ilham verdiniz. Təxminən üç-dörd il əvvəl Sid Rotun verilişində sizin haqqınızda eşitmişdik. Çox çətin bir dövr keçirirdik. Ərim 18 ildən sonra işindən çıxarıldı; o vaxt 280 000 dollara borca ev tikmişdik. Stres və borc içində boğulurduq.

CD-lərinizi sifariş etdik və onlar bizi bu vəziyyətdən çıxartdılar. Borcun bu qədər şikəst edə biləcəyini, sağlamlığınıza və həyatınıza necə mənfi təsir edə biləcəyini öyrəndik. Çıxış yolu görmədik. Yeni evimizin borclarını ödəyə bilməsək də, köçməzdən əvvəl iki il bu evdə yaşadıq. Bu da bir xeyir-dua idi.

Uzun sözün qıssası, ərim dörd ildən sonra köhnə işinə qayıda bildi, çünki inanırdı və Allahın vədlərini özünə aid edirdi. Sizin və arvadınızın CD-lərini dinləmək bizə kömək etdi. Ərim köhnə işinə qayıtdı, üstəlik bu dörd il üçün bütün ödənişləri aldı! Vəkilsiz və məhkəməsiz. Həm də dörd ilin məzuniyyət ödənişlərini ona ödədilər. Əslində, onu geri işə götürdükdə əvvəlcə məzuniyyətə göndərdilər! Aldığı pul ilə itir-

diyimiz evdən də yaxşısını nağd ala bildik. Xidmətiniz üçün sizə təşəkkür edirəm.

Missuridəki Endrüdən bir məktub:

İki il əvvəl may ayında dara düşmüşdüm. Əvvəlki işimdən məmnun deyildim və satışla məşğul olan bir ofisə işə getdim. Borc verənlər zəng edirdilər, benzinə və ya yeməyə zülmə pul çatdırırdım; ayın sonu və kirayə pulunu ödəmək vaxtı tez gəlirdi. Lakin məndə Qarinin CD toplusu var idi. Bir gün ibadət zamanı pulu əkmək istədim, amma yalnız 23 dollarım və həftəni başa vurmaq üçün azca benzinim var idi. İşlərim yaxşı getmirdi və mən pulu əkmək istədiyimi Allaha bildirdim, amma, sadəcə, pulum yox idi. İçimdən bir səsin gəldiyini eşitdim: Mən (Allah) bu 23 dolları səndən yaxşı xərcləyə bilərəm. Mən də 20 dolları əkdim və Allahdan bol məhsul gözləməyə başladım.

Cümə axşamı ofisdə qalıb bir iş yoldaşıma kömək etdim. Onsuz da, satış ilə məşğul olsaydım, gəlirim az olacaqdı. Gün bitdikdən sonra rəhbərim köməyi yüksək qiymətləndirdiyini söylədi və 2000 dollar mükafat verdi. Bir həftədən az müddət keçdi, əkdiyim pulu 100 QAT GERİ ALDIM!

Allah, həqiqətən, sadıqdır və Allahda böyük bərəkət var. O vaxtdan bəri qazancımın onda birini və ianələrimi sevinclə verirəm.

Bu baş verdikdən bir neçə ay sonra pul əkarək etdiyim arzuya uyğun yeni bir vəzifə bəxş edildi. Cəmi iki ildə gəlirlərim dörd qat artdı. Allaha həmd olsun. O, bütün izzətə layiqdir. Qeyd: Bank artıq avtomobilimə sahib deyil. Təzə, tam ÖDƏNİŞ etdiyim maşını sürürəm!!!

Koreyadan bir məktub:

Əziz pastor

Qari, məqsədsiz bir həyat sürürdüm və borc içində yaşayırdım. İnsanlar mənə kömək etməkdən yorulmuşdular. Yegana arzum çörək və su almaq idi. İki övladım ilə belə dolanırdıq. Nə kirayə pulunu, nə də borclarımı ödəməyə imkanım var idi. Bir dəfə sizin canlı verilişinizə baxdım. Həmin günü yaxşı xatırlayıram. Xidmətinizi təmsil edən pastor ilə onlayn yazışdıq, vəziyyətimin nə dərəcədə pis olduğunu izah etdim. O dedi ki, vergi ödəmək üçün İsa Peterə balığın ağzından pulu çıxartmağı söylədi. Eləcə də mən Rəbdən dəqiq məsləhət istəməliyəm. Uzun sözün qıssası, pastor Qarinin təlimini dinlədikdən sonra indi bir restoranım və bir bərbərxanam var. Bütün izzətlər Allaha olsun!

Bu şəhadətlər əladır! Ancaq deyə bilərsiniz: “Bu, çox yaxşıdır, Qari. Əlbəttə, yaxşı işlər başqa adamların həyatında baş verir. Mənə isə bunun köməyi olmadı”. Sizə sözüm budur: hekayəniz hələ bitməyib! Bir sual verim. Bu kitabı oxuyarkən oturacağınızdan yığılmaqdan qorxaraq ondan möhkəm tutursunuzmu? Yox, əlbəttə. Niyə? Çünki cazibə qanunu haqqında eşitmisiniz və bunun hamı üçün eyni işlədiyini bilirsiniz. Allahın Padşahlığı da belə işləyir. Padşahlığın qanunlarını öyrənə bilərsiniz. Həyatınızı Allahın gücünün bir şəhadətinə çevirəcək bənzərsiz məsləhətləri Müqəddəs Ruhdan eşitməyi öyrənə bilərsiniz. Bu hekayətləri gerçəkləşdirən Müqəddəs Ruhun bəsinəti və köməyi olduğunu artıq qeyd etmişik. Beləliklə, Müqəddəs Ruha aid bəzi həqiqətləri nəzərdən keçirməklə səyahətimizə başlayın, sonra isə ehtiyac duyduğumuz məsləhətləri dinləməyin yollarını daha ətraflı təfərrüatlarla öyrənəcəyik.

FƏSİL 4

ƏSASLAR: BUNSUZ EVDƏN BAYIRA ÇIXMAYIN

Müqəddəs Ruhun məsləhətləri ilə Müqəddəs Ruhun qələbələri dolu bir həyat yaşamaq istəyirsinizsə, əvvəlcə yenidən doğulmalısınız. İkincisi isə Müqəddəs Ruhla vəftiz olunmalısınız. Bəli, bunlar eyni Ruhun iki tamamilə fərqli işidir. Sizin üçün tamamilə yad bir şeydirsə, narahat olmayın. Mən sizə hər şeyi ətraflı izah edəcəyəm. Ancaq icazə verin əsas məsələyə keçim: İsa demişdi ki, Müqəddəs Ruhla vəftiz o qədər vacibdir ki, onu almadan evdən belə, çıxmayın! Bunu mən demirəm; Həvarilərin İşləri 1:4-5-də bunu İsa deyir.

“Yerusalimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsinə gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız” (Həvarilərin İşləri 1:4b-5).

“Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və... Mənim şahidlərim olacaqsınız” (Həvarilərin İşləri 1:8).

Diqqət yetirin, İsa deyir: “Müqəddəs Ruhunu almada evdən bayıra çıxmayın. Bu, zəruridir!” Başqa sözlə, İsa deyir: “Allahın tapşırıqlarını yerinə yetirmək üçün, Padşahlığın şahidləri olmaq üçün sizə Müqəddəs Ruhun qüdrəti gərəkdir”. Buna baxmayaraq, bir çox imanlı Müqəddəs Ruhla vəftiz barədə eşitməyib. Onlar imanlılar cəmiyyətində böyüselər də, Ruhla vəftizin bu günə aid olmadığını, möcüzələrin zamanının keçdiyini düşünürlər.

Mən də belə bir imanlılar cəmiyyətində böyüməyimə baxmayaraq, Müqəddəs Ruhla vəftiz barədə heç eşitməmişdim. Dünyanın hər yerindən bu güclü həqiqəti bilməyən insanlardan bir çox məktub alıram; onlar Müqəddəs Ruhla vəftizin bu gün də olub-olmamasına dair suallar verirlər. Buna görə də bu mövzunu izah etmək üçün vaxt ayırdım.

Əminəm ki, Müqəddəs Kitab bu barədə çox aydın yazır. Buna görə də gəlin Müqəddəs Kitaba müraciət edək. O, bütün suallarınıza cavab verəcəkdir. Ancaq əvvəlcə sizə Müqəddəs Ruhla vəftiz barədə həqiqəti necə aşkar etdiyimə dair bir az məlumat vermək istəyirəm.

Kiçik yaşlarımdan Allahı tanımağa can atırdım (yaşım çoxalsa da, indi də eləyəm). Məzhəbli bir imanlılar cəmiyyətinə gəldim. Bazar günü səhər adətən ənənəvi dini toplantı keçirdi. Bəlkə, sizdə də belə olub. Yadımdadır, bir neçə ilahi oxuyandan sonra dua olunurdu. Həmişə Rəbbin Duasını söyləyirdik, sonra pastor vəz edirdi, yekunda bir ilahi nəğmə oxunurdu və xeyir-dua verildəndən sonra hamı dağılırdı. Hər bir toplantı eyni qayda ilə keçirdi.

Oradakı insanlar çox gözəl idilər və Allahı, həqiqətən, sevirilər. Ancaq orada canlı Müjdəni, insanların həyatının tam dəyişdiyini və ya Allahın qüvvəsi ilə şəfa almış insanları, Allahın Padşahlığının təzahürünü çox görmürdüm.

Beləliklə, mən 18 yaşında ikən Allahı tanımağa can atırdım. Atamın pizza kafesini işlədirdim. Bir dəfə kafeyə bir nəfər gəlib mənə oyanış tədbirinə dəvət etdi. Tədbir şəhərimizdəki kiçik bir Metodist imanlılar cəmiyyətində keçirilirdi. Qonaq vaiz İsanın Müqəddəs Kitabda yazılanları bu gün də etdiyini söyləyən bir müjdəçi idi.

Mənə maraqlı gəldi və bunu öz gözlərimlə görmək istədim. Bir neçə dostum bu imanlılar cəmiyyətinə gedirdi, buna görə də oyanış tədbirinə getməyə qərar verdim. Həmin görüşdə Müqəddəs Ruhla vəftiz haqqında eşitməsəm də, Allahın hüzuu mənə çox təsir etdi. Oradakı dostlarımin dəvəti ilə bazar günü də toplantıya getdim. Bu imanlılar cəmiyyətini çox xoşladım və artıq toplantılara buraya gəldirdim.

Oyanış tədbirindən bir neçə həftə keçəndən sonra imanlılar cəmiyyətində hər həftə Müqəddəs Kitab dərslərini tədris edən xanımlarla tanış oldum. Onlar Müqəddəs Ruhla vəftiz, Ruhun ənamları və əvvəllər eşitmədiyim başqa şeylərdən danışırdılar. Müqəddəs Ruhun qüdrəti haqqında dedikləri məni o qədər maraqlandırdı ki, qadınların dərslərinə getmək istədim. Onların Müqəddəs Kitab dərsləri səhərlər keçirilirdi; pizza kafesində axşamlar işlədiyim üçün getməyə qərar verdim.

Gələndə gördüm ki, orada cavanlardan tək-cə mənəm. Amma bu, mənim üçün problem deyildi. Allaha can atdığım üçün Müqəddəs Kitab dərslərinə getdim. O qədər sual verirdim ki!

Xanımlar mənimlə çox səbirli davranırdılar; mənim Müqəddəs Kitabımdakı ayələrdə Müqəddəs Ruhla vəftizin bu günə də aid olduğunu, Allahın qüdrətinin İsanın dövründə olduğu kimi bu gün də fəal olduğunu göstərdilər. Ən yaxşısı isə o idi ki, bu, bütün imanlılara verilirdi. Sadəcə, bunu istəmək lazım idi.

Onların Müqəddəs Kitab dərslərində bir neçə həftə iştirak etdikdən sonra məni ölkəmizdəki “Atəşli qadınlar” adlı təşkilatın tədbirinə dəvət etdilər. Bu, Müqəddəs Ruhla vəftizi öyrədən bir təşkilatdır. Bu görüşlərə hər məzhəbdən olan insanlar gəlir. Əsasən, Əllincilər cəmiyyətlərində danışılan bu vəftiz haqda eşidir və onu qəbul edirdilər. “Xarizmatik Yeniləmə” adlanan o dövrdə Müqəddəs Ruha aid təlim bütün məzhəblərdə verilirdi.

“Atəşli qadınlar” təşkilatının toplantısına yüzlərlə xanımın yığıldığını gördüm. Orada da kişilərin sayı çox az idi, amma Allahın möhtəşəm hüzuu hiss olunurdu.

İnsanların şəfa haqqında şəhadətlərini eşidəndə Ruhun qüdrətinin təsiri altında bəzilərinin yerə yıxıldıqlarını görüb təəccüblənirdim. Heç vaxt belə şey görməmişdim; mənə çox maraqlı gəlirdi; bir az çaşbaş qalmışdım. Oradakılar bunu “Ruhda ölüm” adlandırırdılar. Təbii ki, qərribə görünsə də, bunu yaşayan insanlar sevinirdilər; Allahın onlara toxunduğu aydın görünürdü. Daha sonra xanımlar mənə yerə yıxılmanı izah etdilər: bəzən insan bədəni məşin təsiri altında Allahın qüvvəsinə tab gətirə bilmir.

Bunun mənə İsanın xidmətində də baş verdiyini Müqəddəs Kitabdan göstərdilər:

«Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Ona cavab verdilər: «Nazaretlı İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar

(Yəhya 18:4b-6).

İbadət zamanı ətrafımdakı qadınlar çox həyəcanlanır, müxtəlif dillərdə danışaraq Allahı izzətləndirirdilər. Baş verənlər mənim üçün o qədər yeni idi ki, toplantının əksər vaxtını mat qalmışdım. Görüşdə bir çox şey mənə qərribə gəlsə də, orada Allahın möhtəşəm hüzzurunu inkar edə bilmədim. Müqəddəs Kitabda yazılan Müjdənin həqiqiliyini və Allahın qüdrətini gördüyümə sevinirdim.

Həmin gün vaiz oradakıları dəvət etdi ki, Müqəddəs Ruhun bu ənamını almaq istəyənlər irəli çıxsinlər ki, onlar üçün dua edilsin. Beləliklə, xanımların mənim üçün dua etmələri diləyi ilə irəli çıxdım. Dua etdikləri zaman Allahın hüzzurunu daha da çox hiss etdim. Onun hüzzuruna təslim olduqda özümün də Müqəddəs Ruhla dua etməyə başladığıma və anlamadığım sözləri danışdığıma təəccübləndim. Həmin gün uzun müddət fərqli dillərdə dua etdim. Başıma gələnlərdən çox təsirlənmişdim, görüşdüyüm hər kəsə baş verənləri danışmaq istəyirdim! Lakin yaşadıklarımı imanlılar cəmiyyətindəki dostlarımla bölüşəndə onlar o qədər də sevinmədilər. Ümumiyyətlə,

yətlə, fərqli dillərin şeytandan olduğunu və ya fərqli dillərin dövrünün keçdiyini söyləyirdilər. Mənə onlardan uzaq durmağı məsləhət görüb xəbərdar etdilər.

O günlərdə imanlılar cəmiyyətləri Ruhun ənamlarını qəbul etməyərək bunların həvarilərin dövrünə aid olduğunu hesab edirdilər. Ancaq indi mən əminəm ki, Allahın qüdrəti hələ də fəaldır!

“Atəşli qadınlar” təşkilatının tədbirinə getməzdən əvvəl mən o kiçik Metodist imanlılar cəmiyyətində gənclərə rəhbər təyin edilmişdim. Əslində, çox iş tapşırمامışdılar, yalnız hər bazar günü axşam imanlılar cəmiyyətinin zirzəmisində bir gənclər toplantısı keçirirdik. Adətən bəzi oyunlar oynayırdıq, çay içirdik və bir az Müqəddəs Kitabdən oxuyurduq. Mən özüm də gənc idim, amma Allahın işlərinə səy göstərir, adamlara köməyə can atırdım.

Qrupda təxminən 15 gənc var idi; onlara “Atəşli qadınlar” təşkilatının tədbirində yaşadıklarını, Müqəddəs Ruhdan aldığım vəftiz haqqında danışmaq istədim. Başa düşdüm ki, mənə kimi onların da əksəriyyəti bunu təcrübədən keçirməyiblər və həmin imanlılar cəmiyyətində bu barədə eşitməyəcəklər.

Bundan sonra nə baş verdiyi haqqında sizinlə bölüşməzdən əvvəl düşünürəm ki, olanları etiraf etməliyəm. Bu barədə gənclərlə danışmaq üçün pastordan icazə almamışdım (artıq başa düşdüm ki, almalı idim). Öz başıma gələnləri də pastora danışmamışdım.

İmanlılar cəmiyyətində üsyan qaldırmaq niyyətim yox idi, pastorun başının üstündən də iş görmək istəmirdim. Sadəcə, çox şad idim. O vaxt bu mövzu ilə bağlı mübahisələrin olduğu barədə bilmirdim və pastorumun bunun əleyhinə olmayacağına əmin idim.

Müqəddəs Ruhla vəftiz olunandan sonra bazar günü axşam gənclərə başıma gələnləri danışmaq və Müqəddəs Yazılardan müvafiq ayələri göstərmək istəyirdim. Beləliklə, təcrübəmi onlarla bölüşərək bu təcrübəni təsdiqləyən Müqəddəs Yazıların ayələrinə nəzər salarkən imanlılar cəmiyyətinin zirzəmisində yerdə dairəvi şəkildə oturmuşduq.

Həmin görüşə pastor da gəlmişdi və kəlam paylaştığım zaman sol tərəfimdə oturmuşdu. Pastorun orada olmasının heç fərqi yox idi. Düşündüm ki, pastorum onsuz da paylaşıcağım hər şeyi bilir.

Beləliklə, getdiyim toplantı və gördüklərim barədə onlarla bölüşdüm. Fərqli dillərdə danışmağı ətraflı izah etmədim. Diqqətimi Həvarilərin İşləri 1:9-a yönəltdim ki, burada Müqəddəs Ruh Allahın şahidi olmaq üçün üzərimizə gələndə qüdrət alacağıq. Toplantının sonunda sözümlə necə bitirəcəyimi bilmirdim, buna görə uşaqlara müraciət etdim: kim Müqəddəs Ruhla vəftiz almaq istəyirsə, əlini qaldırsın.

O anda nə edəcəyimi bilmirdim. Demək istədiyim odur ki, mən “Atəşli qadınlar” təşkilatının tədbirində gördüklərimdən başqa heç kimin Müqəddəs Ruhla vəftiz ilə bağlı xidmətini görməmişdim. Düşünürəm ki, o zaman bu barədə yalnız iki-üç ayəni bilirdim.

Beləliklə, “Müqəddəs Ruhun ənamını almaq istəyirsinizsə, əlinizi qaldırın və gəlin başımızı aşağı salıb birlikdə dua edək”. Dediklərim, sadəcə, bu oldu. Onlara əlimlə toxunmadım və Müqəddəs Ruhunu necə qəbul edəcəklərinə dair göstərişlər vermədim. Başımızı aşağı salıb dua etdik. Əlbəttə ki, bütün “yaxşı” məzhəbli məsihçilərə öyrədildiyi kimi, dua etmək üçün gözlərimizi yumduq.

“Amin” dedikdən sonra yerimdə oturdum və uşaqlar arasında bir az səs-küy eşitməyə başladım. Baxıb gördüm ki, uşaqlardan bəziləri ağlayır, bəziləri titrəyir, yeddi uşaq isə naməlum dillərdə danışır. Başqa dillərdə danışmağa başladığıda üzlərində ən qeyri-adi parıltı gördüm. Onlar şam kimi işıq saçırılar! Mən heyrətə gəlmişdim!

Bu vaxta qədər heç nə danışmayan pastorum məni başqa otağa söhbətə çağırdı. Orada gözlərimin içində baxaraq dedi: “Bu, şeytandır. Artıq burada gənclər lideri ola bilməzsən. Burada belə şeylər olmayacaq”.

Düşündüm ki, *bunun şeytandan olduğunu necə demək olar? Uşaqlara baxmaq kifayətdir! Onlar işıq saçırılar!* Onların məşini fiziki gözlərlə görmək olur. Əslində, o zaman “məş” sözünün nə olduğunu da bilmirdim. Mən onlara toxunmamışdım, onlara nə etmək lazım

olduğunu söyləməmişdim, sadəcə, bunu bilirdim ki, onlar işıq saçır-lar. Pastorumun məni belə məzəmmət etməsi mənim üçün çox ağır və kədərli idi; nə edəcəyimi bilmirdim.

Növbəti bazar günü imanlılar cəmiyyətinə qayıtdım, amma həmişəki kimi qarşıda oturmaq əvəzinə, arxada oturdum. Gənclər toplantısından sonra pastorumun gözündən düşmüşdüm və hər şeyi başa düşənə qədər bir az ondan uzaq olmaq istəyirdim.

Bazar günü səhər ibadətdə dua vaxtı idi. İmanlılar cəmiyyəti-mizdə bu, çox təntənəli bir dua anı idi. Hamı başını əyib sakitcə dua edirdi. Yərə bir çöp düşsə, eşidilərdi. Məhz bu anda kiminsə çiynimə toxunduğunu hiss etdim. Cərgənin sonunda idim və görünür ki, kimsə keçiddə dayanıb çiynimə toxundu.

Əvvəlcə çox təntənəli və səssiz bir dua anında kiminsə yerin-dən durub gəzdiyini düşünəndə çox təəccübləndim. Başımı qaldı-rıb ötən həftə gənclər toplantısında olan uşaqlardan birini gördüm. O, Müqəddəs Ruhla vəftiz olan yeddi nəfərdən biri idi. Mənə baxıb “Gedək!” dedi. Düşündüm: “Gedək? Hara gedək?”

Valehedici bir şəkildə, Müqəddəs Ruhı aldığı gecə işıq saçdığı kimi onun üzünə də nurlu idi. Allahın nə isə etdiyini yəqin bilirdim. Ancaq indi bir hərəkət etməyə çəkinirdim, çünki pastorla ara-mız onsuz da dəymişdi. Bunu da bilirdim ki, bazar günü səhər iman-lılar cəmiyyətində istədiyimizi edə bilmərik. O zaman o, belə dedi: “Anam üçün dua etməyə gedirəm”.

Artıq nələrin baş verdiyini anlamağa başlamışdım. Anasını tanıyırdım. Balaca, arıq bir qadın idi və çoxdan idi ki, xəstə gəzirdi. Onurğa sütununda beş yerdə yırtıqlar var idi və həkimlər əməliyyat etmək istəyirdilər. Əməliyyat çox ağır, dostum isə onun yeganə övladı idi. Əlbəttə ki, o, anası üçün narahatlıq keçirirdi.

Müqəddəs Ruhla vəftiz olunandan sonra İsanın onun anasına şəfa verəcəyinə əmin olmuşdu. Beləliklə, o “gedək” deyəndə, qarşıya çıxacağını və əllərini anasının üstünə qoyub sakitcə onun üçün dua edəcəyini düşündüm. Ancaq bunu etmədi. O, anasına yaxınlaşdı, əllərindən tutub adamların qarşısına çıxartdı.

Sonra diz çöküb bacardığı qədər uca səslə onun üçün başqa dillərdə dua etməyə başladı. Təsəvvür edin – bunların hamısı artıq səsiz olmayan “səssiz” dua vaxtı baş verirdi. Mən dəhşətə gəlmişdim. Sonra mənə tərəf döndü və dedi: “Gəl, nə baş verdiyini izah elə”.

İndi məni niyə çağırdığını başa düşdüm. Ona Müqəddəs Ruhla vəftiz haqqında danışdığım üçün anasına başqa dillərdə dua etdiyini eşidən adamlara bu barədə danışmağımı istəyirdi.

Beləliklə, mən adamların qarşısında onun sözçüsü kimi dayanmışdım, o isə orada anası üçün başqa dillərdə dua edirdi. Əslində, nə deyəcəyimi bilmirdim. Pastorum da gözünü məndən çəkmirdi. Sadəcə, adamlara anasının xəstə olduğunu və Müqəddəs Kitabda yer alan başqa dillərdə onun üçün dua etdiyini söylədim. Bilirsiniz nə oldu? Qadın dərhal şəfa aldı!

Bu, oğulun imanı idi. Adamların nə düşünəcəklərindən çəkinməyib duasını etdi. Müqəddəs Ruhun canlı və xeyirxah olduğuna, anasına da şəfa verə biləcəyinə inanırdı.

Anası şəfa alsa da, imanlılar cəmiyyəti bunu qəbul etmədi. Əslində, bir çoxu sonradan yanıma gəlib dedi: “Anası üçün dua etməsinə qarşı çıxmırıq; amma bu naməlum dilləri qəbul edə bilmərik”. Şeytan naməlum dillərə nifrət edir, inanın. Bunun səbəbini sizə bu kitabda izah edəcəyəm.

Bəlkə də, naməlum dillərin və Ruhun ənamlarının qəbul olunmadığı bir imanlılar cəmiyyətində böyümüsünüz. Yaxud naməlum dillərin bu gün üçün olmadığını və ya həvarilərin dövrünə aid olduğu öyrədilərək böyümüsünüz. Bu suallara cavab vermək çətin deyil. Müqəddəs Kitab bu mövzuda çox açıq yazır. Beləliklə, Müqəddəs Kitabla nəzər salaq və Müqəddəs Ruhla vəftizə aid həqiqəti öyrənək. Bu fəslin əvvəlində oxuduğumuz ayələrə qayıdaq.

“Yerusəlimdən kənara çıxmayın, Atanın verdiyi, Məndən eşitdiyiniz vədin həyata keçməsinə gözləyin. Belə ki Yəhya su ilə vəftiz edirdi, amma siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz olacaqsınız” (Həvarilərin İşləri 1:4b-5).

Bu ayədə bir neçə vacib məqama diqqət yetirməliyik:

1. Müqəddəs Ruhla vəftiz su ilə vəftizdən fərqlidir.

2. İsa bunun zəruri olduğunu söylədi. Əslində, O bunsuz bir şey edə bilməyəcəyimizi açıq bildirdi.

Unutmayın, İsa şagirdlərinə Müjdəni hər millətə təbliğ etməyi tapşırmışdı. Lakin onlar Ruhla vəftiz olmadan Səməvi Padşahlığı nümayiş etdirə və təsdiqləyə bilməzlər. Buna görə də “Bu qüdrəti alana qədər yerinizdə qalın” dedi.

**“SİZƏ SÖYLƏDİYİM
SÖZLƏRİ ÖZÜMDƏN
SÖYLƏMİRƏM,
MƏNDƏ OLAN ATA ÖZ
İŞLƏRİNİ GÖRÜR”
YƏHYA 14:10B**

*“Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudəyə və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız”
(Həvarilrin İşləri 1:8).*

Qüdrət! Qüdrət yunan dilində “dunamis” sözü ilə ifadə edilir. “Dinamit” sözünü də biz buradan götürmüşük. Beləliklə, Allahın işlərini görmək üçün Onun qüdrəti üzərimizə gəlir. İsa Öz xidmətinə başlayanda demişdi ki, Onda olan qüdrət və ya məsh Atasındandır.

*“Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür”
(Yəhya 14:10b).*

*“Doğrusunu... sizə deyirəm: Oğul... Özündən bir şey etməz”
(Yəhya 5:19).*

Gördüyünüz kimi, İsa Özü Allahın Ruhunun qüdrətinə ehtiyac duyurdu. “Məsh” sözü “sürtmək” mənasını daşıyır. İsa İordan çayında bu məshi Müqəddəs Ruh göyərçin şəklində Onun üzərinə enəndə Atasından aldı.

İsa yalnız bu məshi aldıqdan sonra Padşahlığın işlərini görə bildi. İsa buna ehtiyac duyurdusa, bizim də buna ehtiyacımız var! Bu qüdrət Allahın Onu tanımayanlara gerçək olduğunu nümayiş etdirəcək (və ya şəhadət edəcəkdir).

Müqəddəs Kitabda həmçinin deyilir ki, Müqəddəs Ruh **ÜZƏRİNİZƏ GƏLƏN** zaman qüdrət alacaqsınız. Söhbət yenidən doğulanda Ruhun qəlbinizə gəldiyindən getmir.

Bir çoxları Müqəddəs Ruhla vəftiz barədə eşidəndə çışırlar. Onlar Məsihi qəbul etdikdə Müqəddəs Ruhu da qəbul etdiklərini düşünürlər. Bəli, Məsihi qəbul etdikləri zaman onlar Müqəddəs Ruhu almışlar. Müqəddəs Ruh onların ruhlarını canlandıraraq Allah ilə vəhdət yaratdı.

Daxilimizdəki Müqəddəs Ruhun qüvvəsi ilə biz Allahın Padşahlığında doğuluruq. Diqqət yetirin ki, bu, Müqəddəs Ruh üzərinizə gələndə baş verir. Bu, sonradan bu kitabda izah edəcəyimiz vacib bir həqiqətdir: yenidən doğulmaq və Müqəddəs Ruhla vəftiz olmaq (məsh olunmaq) fərqli şeylərdir. Yəhya 20:21-22-yə baxsaq, bunu daha yaxşı başa düşə bilərik.

İsa onlara dedi: "Sizə salam olsun! Ata Məni göndərirdiyi kimi Mən də sizi göndərirəm". Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: "Müqəddəs Ruhu alın!"

Burada biz İsanın diriləndən sonra şagirdləri ilə salamlaşarkən üzərlərinə üfürərək "Müqəddəs Ruhu alın" söylədiyini görürük. Bu anda onlar yenidən doğulurlar və onların daxilində ruhları dirilərək Allahla birləşir. Lakin İsa onlara daha sonra Müqəddəs Ruhla vəftizi gözləmələrini söyləyir.

İsa onların üzərinə üfürəndə Müqəddəs Ruhu tam alsaydılar, O, şagirdlərinə Müqəddəs Ruh üzərlərinə enənə qədər Yerusəlimdə gözləməyi əmr etməzdi. Yenə də təkrar edirəm: bunlar eyni Ruhun iki fərqli işidir. Həm də dediyim kimi, İsa Məsih Öz xidmətində təsirli olmaq üçün Müqəddəs Ruh ilə vəftiz olunmalı idi. İsa Müqəd-

dəs Ruh ilə vəftiz olunmazdan əvvəl heç bir möcüzə etməmişdi. İsa gənc ikən süfrə arxasında çörəyi çoxaltdımı? Körpə ikən möcüzələr yaratdı mı? Körpəlikdə ac olanda yeməyini çoxaltdımı? Yox! Möcüzə etməyib. Niyə etməyib? Sadə və dürüst cavab budur: O, möcüzə edə bilmirdi.

İordan çayında Müqəddəs Ruhunu aldıqdan sonra İsa möcüzələr etməyə başladı. Görürsünüz, İsa insan kimi gəldi. O, ilahi qüdrəti və izzəti ilə Allahın Oğlu kimi gəlmədi. Bir insan olduğu üçün, hər insanda olduğu kimi, Onun imkanları da məhdud idi. Siz və mən bir möcüzə göstərə bilmədiyimiz kimi, O da şəfa verə və ya möcüzə göstərə bilmirdi.

Lakin bizdən fərqli olaraq, İsa körpə kimi dünyaya gələndə ruhu Allah üçün ölü deyildi. İsanın ruhu həmişə Allah üçün diri idi. İsanın bizim kimi yenidən doğulmağa ehtiyacı yox idi. Lakin Onun ruhu həmişə Allah üçün diri olduğuna baxmayaraq, xidmətinə başlamazdan əvvəl O bizim kimi, Müqəddəs Ruhla vəftiz olunmalı idi.

“İsa vəftiz olunan kimi sudan çıxdı. O vaxt göylər yarıldı və Allahın Ruhunun göyərçin kimi endiyini və Öz üzərinə qonduğunu gördü. Göylərdən bir səda gəldi: Bu Mənim sevimli Oğlumdur, Ondən razıyam” (Matta 3:16-17).

Unutmayın, İsa Məsih Padşahların Padşahı və Rəblərin Rəbbi olsa da, bu mövqedən xidmət etmədi. İordan çayında Müqəddəs Ruh İsanın üzərinə gəldikdən sonra O, möcüzələr edə bildi.

Hər bir imanlı xidmət etməyə çağırılır. Müqəddəs Ruhla vəftiz olunmasanız, xidmətə başlaya bilməzsınız. Allahın işlərini görmək üçün Müqəddəs Ruhun qüdrətinə ehtiyacınız var. Bu işləri necə edəcəyimizi bilmək üçün Ruhda dua etmək qabiliyyətiniz olmalıdır, bunu daha sonra izah edəcəyəm.

Əlbəttə, Müqəddəs Kitabın xilas haqqında söylədiklərini adamlara danışsanız, onlar yenidən doğulacaqlar. Müqəddəs Ruhla vəftiz olunmayan bir çox məsihçi Müjdəni müvəffəqiyyətlə paylaşır. Lakin

İsa kimi, Padşahlığı nümayiş etdirmək üçün onların qüdrəti yoxdur. Bu, bir çox zəif vəzlərə səbəb olur.

İsa fariseylərə imansız olduqlarını deyəndə Öz möcüzələrinə işarə etdi:

“Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın” (Yəhya 14:11).

İsa, əsasən, deyir ki, Padşahlığı nümayiş etdirməklə bütün mübahisələrə son qoyulur; məsələ həll olunur. Əlbəttə, hər bir imanlının şəfa daxil olmaqla, İsanın təmin etdiyi hər şeyə haqqı çatır. Hər bir kəs Allah ilə razılaşmaqla Allahın hər bir vədini imanla qəbul edə bilər. Bunları Allahdan almaq üçün Müqəddəs Ruhun vəftizinə ehtiyac duymurlar.

Lakin bu qüdrəti başqalarına ötürmək, Ruhun ənamlarında sərbəst xidmət etmək, naməlum dillərdə dualar vasitəsilə Padşahlığın möcüzələrini yaşamaq üçün sizə Müqəddəs Ruhun qüdrəti gərəkdir. Naməlum dillərdə dua deyəndə nəyi nəzərdə tutduğumu anlamaya bilərsiniz. Bu sizi qorxutmasın; daha sonra bunu tam izah edəcəyəm.

Qızım Ami Ohayo ştatının Yeni Albani şəhərində yerləşən imanlılar cəmiyyətimizdə musiqi xidmətinə rəhbərlik edir. Bir neçə il ərzində hamımızı çaşdıran bir vəziyyət baş verirdi: onun qarnı yavaş-yavaş böyüyür və qabağa çıxırdı. Bir çox həkimlərə müraciət etsək də, kimsə bunun niyə baş verdiyini anlaya bilmirdi. Hamısı onun bədən quruluşunun, sadəcə, belə olduğunu söyləyirdi.

Bəli, bu, təxminən altı aylıq hamilə qadın kimi görünənə qədər davam etdi. O vaxt Ami rentgenə getdi və rentgendə qarnındakı kütlənin böyüdüüyü aydın şəkildə görünürdü. Rentgen şəklini görəndə Ami növbəti addımın əməliyyat olacağını bilirdi. Yenicə ailə qurmuş Ami bu cür əməliyyatın onu sonsuz edə biləcəyindən ehtiyatlanırdı. Lakin başqa seçimi yox idi. Ömrü boyu o, ana olmağı arzu etmişdi. Rentgen həmçinin göstərdi ki, kütlə böyüyə-böyüyə bütün orqanları sıxışdıraraq yerindən oynadı, bu da Aminin həzm prosesində,

böyrəklərində ciddi problem yaratmışdı. O zaman Ami Allahın Kəlamını cidd-cəhdlə araşdırıb şəfa təlimini tədqiq etmək qərarına gəldi. Elə həmin həftələrdə “İman Həyatı” imanlılar cəmiyyətində mən şəfa haqqında öyrədirdim. Bu müddətin sonunda Ami xahiş etdi ki, Yaqub 5:14-15-də yazıldığı kimi, ağsaqqallar onun üzərinə əllərini qoyub dua eləsinlər.

“Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər. İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq” (Yaqub 5:14-15).


Allahın Kəlamına əmin olan Ami əllərimizi onun üzərinə qoyanda şəfa aldığını etiraf etdi. Şəfanı gözlə görməsək də, o, şəfa aldığına əmin idi.

İki həftə ərzində şəfa aldığına heç bir sübut yox idi, ancaq günlərin bir günü səhər oyanıb heyrətə gəldi. Gecə yuxuda qarnı 6 kilo (23 santimetr) arıqladı. Əyilmiş onurğa sütunu da tamamilə normal idi. Şəfa möcüzəsi bir gecədə baş verdi!



ƏVVƏL

SONRA



ƏVVƏL

SONRA

Bu şəkillər şəfa möcüzəsini göstərir. Ami yatmağa gedəndə soldakı şəkildəki kimi görünürdü. Oyananda isə sağdakı şəkildəki kimi görünürdü.

Sol tərəfdə şəfa almazdan əvvəl, sağ tərəfdə isə şəfa alandan bir həftə sonra çəkilən rentgen şəklini görə bilərsiniz. Onurğadakı kəskin dəyişikliyə diqqət yetirin!

Ami hələ də “İman Həyatı” imanlılar cəmiyyətinin musiqi xidmətinin rəhbəridir. Növbəti bazar günü o, imanlılar cəmiyyətinə gedəndə nə baş verdiyini təsəvvür edirsiniz? İnsanlar onu görüb heyran oldular! Yerlərində donub qalmışdılar: “Sənə nə oldu? Təzə bədən aldın?” Bazar günü musiqi xidmətinə rəhbərlik edən Amini görənlər təəccüblərini gizlədə bilmirdilər. Allahın Padşahlığının bu möcüzəsi çoxlarını Allaha yaxınlaşdırdı və bir çoxları şəfa aldı.

Mənimlə razılaşmalısınız: adamlar Allahın Padşahlığını təcürübədə görməlidirlər. Həvarilərin İşləri 1:8-də gördük ki, məsh – Müqəddəs Ruhla vəftiz vacibdir.

“Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudəyə və Samariyada, həmçinin yer üzü-

nün qurtaracağınadək – hər yerdə Mənim şahidlərim olacaqsınız”
(Həvarilərin İşləri 1:8).

İsanın sözlərindən görürük ki, bu, Allahın Padşahlığını göstərmək üçün vacib şərt idi:

“İman edənləri isə bu əlamətlər müşayiət edəcək: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaqlar, ilanları əlləri ilə götürəcəklər, öldürücü zəhər içsələr belə, onlara təsir etməyəcək, əllərini xəstələrin üzərinə qoyacaq və onlar şəfa tapacaq”

(Mark 16:17-18).

İlanları əlləri ilə götürmək və zəhər içmək şeytanın səltənətinə işarə edir; bunlar qorxuya birbaşa işarədir. Şeytanın səltənəti məğlub oldu. İsa ilanı götürməyimizi və ya zəhər içməyimizi istəmir; O, düşmən üzərində qüdrətimizin olduğunu göstərir. Allahın bu səlahiyyətini və qüdrətini şeytanın səltənətinə gətirərək insanları azad etməliyik!

Diqqət yetirin ki, İsa “iman edənləri isə **bu əlamətlər** müşayiət edəcək” deyir. İnsanlar Padşahlığın bu *əlamətlərini* (təzahürlərini) görəndə bunların necə baş verdiyini soruşacaqlar. Əlamət nəyə isə işarə edir. Əlamət özlüyündə bir şey deyil; əlamət Var olan İsayə işarə edir!

Bu əlamətlər İsanın Rəbb olub-olmadığına dair bütün mübahisələrə son qoyur; O, VAR OLAN RƏBDİR! İnsanlar Onun Var olduğunu gördükdə tövbə edib Allaha tərəf gəlirlər. Bu səbəbdən sizə və mənə Müqəddəs Ruhla vəftiz gərəkdir; vəftizsiz səmərəli ola bilmərik!

Müqəddəs Ruhla vəftizin zəruriliyi haqqında danışdıq. İndi gəlin bu məshə istinad edən Müqəddəs Yazıları nəzərdən keçirək.

FƏSİL 5

MÜQƏDDƏS KİTAB DƏLİLLƏRİ

Müqəddəs Ruhla vəftizi başa düşməyin ən yaxşı yollarından biri Həvarilərin İşləri kitabında Ruhla vəftiz olunanlara nəzər salmaqdır. Müqəddəs Yazıları araşdırdıqda bu vəftizin sizə də lazım olduğunu biləcəksiniz.

“Əllinci Gün bayramı zamanı onların hamısı bir yerdə yığılmışdı. Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.

Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaşbaş qaldı. Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik? Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada,

Pontda və Asiya vilayətində, Frigiyada, Pamfiliyada, Misirdə və Livianın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». Hamı mat qalib çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdən sərxoş olublar»” (Həvarilərin İşləri 2:1-13).

Əvvəlcə istərdim fikir verəsiniz: Müqəddəs Kitab onların hamısının Müqəddəs Ruhla dolduğunu, hamısının başqa dillərdə danışdığını söyləyir. Bəlkə də, insanların bu ayələrə dair fikirlərini eşitmisiniz. Bəziləri deyirlər ki, bu, bir dəfə baş vermiş hadisədir, çünki orada bir çox millətlərdən gələn adamlar toplaşmışdılar və Müjdəni müxtəlif dillərdə bütün insanlara çatdırmaq üçün bu dillərə ehtiyac var idi.

Lakin Müqəddəs Yazılara baxsanız, yuxarı otaqda olan 120 nəfərin Allahın ecazkar işlərindən bəhs etdiyini görə bilərsiniz. Onlar Müjdəni vəz etmirdilər, sadəcə, Allahı izzətləndirirdilər:

«... Onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır». Hamı mat qalib çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» (Həvarilərin İşləri 2:11b-12).

Öz ana dillərində Allaha həmdə eşidən insanlar heyrətə gəlmişdilər. Sonra Peter ayağa qalxdı və xilas Müjdəsini vəz etdi; həmin gün imanlılar cəmiyyətinə 3000 nəfər əlavə olundu. Əgər şagirdlər müxtəlif dillərdə Müjdəni vəz etsəydilər, Peter ayağa qalxıb vəz etməzdi. Lakin Peter ayağa qalxıb vəz edənə qədər adamlar eşitdiklərinin nə olduğunu bilmirdilər. Beləliklə, naməlum dillər Müjdəni vəz etmək üçün deyildi. İmanlı üçün naməlum dillərin faydasını növbəti fəsillərin birində təsvir edəcəyik, hələlik isə eşitdiyim bir mübahisəyə toxunuram.

Yenə də Müqəddəs Kitabda yazılana diqqət yetirməyinizi istəyirəm. Deyilir ki, oradakıların hamısı başqa dilləri qəbul edib *hamısı* başqa dillərdə danışırdı. Müqəddəs Kitabda bu yazılmasaydı, bütün imanlılar cəmiyyətinə başqa dillərdə danışmaq lazım olmazdı. Ancaq Müqəddəs Kitab belə demir. Əksinə, Həvarilərin İşləri kitabını oxusaq, görəcəyik ki, Əllinci Gündən sonra Müqəddəs Ruhla vəftiz olunan *hər bir şəxs* başqa dillərdə danışır.

Əllinci Gün bayramında olan adamlardan birinin adı Filip idi. Onun barəsində danışmaq istəyirəm.

“Pərən-pərən düşən imanlılar hər yerdə Allahın kəlamını – Müjdəni yayırdı. Filip də Samariya şəhərinə gəlib Məsihi vəz edirdi. Filipi eşidib, göstərdiyi əlamətləri görəndə izdiham onun sözlərinə birlikdə diqqət yetirirdi” (Həvarilərin İşləri 8:4-6).

Buradan görürük ki, Filip möcüzələr edərək insanlara Padşahlığı vəz edirdi. Bu gün də belə olmalıdır! İnsanlar Padşahlığın *əlamətlərini*, dəlilləri *görəndə* dediklərinizə diqqətlə yanaşırlar.

“Natəmiz ruha tutulan çox adamdan bu ruhlar bərkədən çıxıraraq çıxır, çox iflic və ayaqları şikəst olanlar şəfa tapırdı. Ona görə bu şəhərdə bol sevinc var idi” (Həvarilərin İşləri 8:7-8).

Fikir verin ki, Filip Yerusəlimdə aldığı qüdrətdə gəzirdi. Əlamətlərin səbəbi ilə Allahın qüdrəti hamıya bəlli idi. Filip Yunan dilində “qüdrət” mənasını daşıyan “dunamis”i almışdı; indi o, Allahın Padşahlığının şahidi olmağa qadir idi.

“Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın Kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyayı onların yanına göndərdi. Peterlə Yəhya oraya çatanda dua etdilər ki, Samariyalı imanlılar Müqəddəs Ruhunu alsınlar. Çünki Ruh hələ onların

heç birinin üzərinə enməmişdi, sadəcə olaraq, Rəbb İsanın adı ilə vəftiz olmuşdular. Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhunu aldılar” (Həvarilərin İşləri 8:14-17).

Yerusəlimdəki həvarilər Samariylıların Allah Kəlamını qəbul etdiyini eşidəndə Peter və Yəhyayı onların yanlarına göndərdilər. Oraya gələndə Müqəddəs Ruhunu ala bilmələri üçün dua etdilər, çünki onlar hələ Müqəddəs Ruhunu almamışdılar. Yenə də Müqəddəs Kitab cinlərin çıxdığını, insanların şəfa tapdığını, Allahın qüdrətli işlərini gördüklərini, adamların İsayə inandığını və su ilə vəftiz olunduğunu yazır. Lakin eyni zamanda, Müqəddəs Kitab Müqəddəs Ruhun heç birinin ÜZƏRİNƏ enmədiyini söyləyir.

Görürsünüz ki, Filip xilasını vəz edirdi və onlar bunu qəbul etdilər, lakin Müqəddəs Ruhla vəftizi hələ almamışdılar. Yenidən doğulsalar da, bu sözlərə diqqət yetirin: Müqəddəs Ruh hələ “ONLARIN HEÇ BİRİNİN ÜZƏRİNƏ ENMƏMİŞDİ”. Bu fərqi burada yenə görürük: daxilimizdəki Müqəddəs Ruh (yenidən doğulmaq) və Müqəddəs Ruh ilə vəftiz (qüvvə ilə üzərimizə gəlir).

Müqəddəs Kitab Filipin niyə Müqəddəs Ruhla vəftiz barədə onlara vəz etmədiyini açıqlamır. Ola bilsin ki, özü Müqəddəs Ruhla vəftiz olunandan dərhal sonra Yerusəlimi tərk etdi və bunun hər kəsə aid olduğunu bilmirdi. Səbəbi nə olursa olsun, aydın görünür ki, bu insanlar Müjdəyə inanıb (yenidən doğulub) su ilə vəftiz olundular. Ancaq Samariyada xalqın Müqəddəs Ruhla vəftiz olunmasının həvarilər üçün nə qədər vacib olduğuna diqqət yetirin.

Əvvəla, həvarilər ilk növbədə onlara geyim haqqında təlim verməyi düşünmürdülər. Demədilər: “Gəlin onlara saleh tərzdə geyinməli və ya nə vaxt ibadət etməli olduqlarını izah edək”. Təlimin qaydaları onları maraqlandırmırdı. Onları ilk növbədə nə maraqlandırırırdı? Müqəddəs Ruhla vəftiz! Buna görə də dərhal oraya gedib adamlara Müqəddəs Ruhla vəftiz haqqında söylədilər.

Sonra Peter və Yəhya əllərini onların üstünə qoydular və onlar Müqəddəs Ruhunu aldılar. Həmin vaxt və həmin yerdə onlar Müqəddəs Ruhunu aldılar. Hansı dəlil bunu göstərir? Əlbəttə ki, digərləri kimi, onlar da başqa dillərdə dua etdilər.

“Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görəndə Şimon onlara pul təklif edərək dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhunu alsın».

Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüşsən. Bu işdə sənə nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə, ürəyinin bu niyyəti bağışlanar. Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirənsən».

Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin»”
(Həvarilərin İşləri 8:18-24).

Simon Ruhun əlqoyma ilə ötürülməsini görəndə bu cür qüdrəti almaq üçün onlara pul təklif etdi. Simon nə isə görmüşdü, Müqəddəs Ruhunu alarkən nəyin isə baş verdiyini, hansısa əlamətin olmasını görmüşdü. O da həmin qüdrəti istədi.

Orada adamların başqa dillərdə danışmasından deyilməsə də, gözə görünən bir əlamət var idi. Simon qüdrətli olan bir şeyi görmüşdü, adamlara bu qüdrəti ötürmək qabiliyyətini istəyirdi. Əminəm ki, onlar da Ruhla vəftiz olunanda digərləri kimi başqa dillərdə danışdılar. Yerusəlimdəki imanlılar cəmiyyəti Müqəddəs Ruhla vəftizi zəruri hesab edirdi.

Paul Dəməşqə gedən yolda İsanı qəbul edəndən sonra Xananya adlı bir nəfər Paulun yanına dua etmək üçün göndərildi.

Xananya ... dedi: «Qardaşım Şaul, Rəbb, yəni bura gələrkən yolda sənə görünən İsa məni göndərdi ki, sənənin gözlərin açılsın və Müqəddəs Ruhla dolasan» (Həvarilərin İşləri 9:17).

Müqəddəs Kitab Paulun Müqəddəs Ruhla vəftiz olarkən başqa dillərdə danışdığını söyləmir, amma əminəm ki, o da Müqəddəs Ruhla vəftiz olarkən digərləri kimi başqa dillərdə danışdı. “Nəyə görə buna əminəm?” deyə soruşa bilərsiniz. Cavab asandır. Paul özü 1 Korinfilərə 14:18-də yazır:

“Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm” (1 Korinfilərə 14:18).

Beləliklə, bu nəticəyə gəlirik ki, Paul Müqəddəs Ruhla vəftiz olundu başqa dillərdə danışdı. Həvarilərin İşləri kitabını oxuduqda Müqəddəs Ruhla vəftizin imanlılar cəmiyyətində hər gün davam etdiyini görə bilərsiniz. Bu, yalnız Əllinci Gündə bağ vermədi.

Daha sonra Həvarilərin İşləri 10-cu fəsildə Peter qeyri-yəhudilərin evinə Müjdəni vəz etmək üçün Ruh tərəfindən göndərildi. Fikir verin ki, yəhudi olan Peter üçün qeyri-yəhudinin evinə getmək qeyri-adi bir məsələ idi. O bunu Müqəddəs Ruhdan görüntü aldığına görə etdi.

“Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. Peterlə birlikdə gəlmiş sünnetli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; onların başqa dillərdə danışmaq Allahı mədh etdiyini eşitdilər.

Onda Peter belə dedi: «Bu adamlar bizim kimi Müqəddəs Ruhla alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın” (Həvarilərin İşləri 10:44-48).

Peter qeyri-yəhudilərin evində Məsihin Müjdəsini vəz edərkən Müqəddəs Ruh vəzi eşidənlərin hamısının üzərinə endi. Allahın Ruhunu görmək qeyri-mümkündür. Bəs Müqəddəs Ruhun onların üzərinə endiyini necə bildilər? Mətnə yazılıb ki, Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldılar; onların başqa dillərdə danışib Allahı mədh etdiyini eşitdilər.

Bəs Müqəddəs Ruhun orada olduğunu hansı əlamət göstərirdi? Peter bu insanların Allah tərəfindən qəbul edildiklərini dəqiq bilməli idi. Peter onlara Müqəddəs Ruhla vəftiz haqqında öyrətmədiyi halda onların başqa dillərdə danışdıqlarını görəndə hər şey ona aydın oldu. Peter onların Müqəddəs Ruhu qəbul etdiklərini bilirdi, çünki onlar da Peter kimi Müqəddəs Ruhu alıb başqa dillərdə dua edirdilər.

Müasir imanlılar cəmiyyətinin vacib hesab etdiyi şeylərlə erkən imanlılar cəmiyyətinin vacib hesab etdikləri arasında çox böyük bir fərq tapacaqsınız. Həvarilərin İşləri 19:1-2 ən sevdiyim ayələrdəndir. Bunlar hər kəsin Müqəddəs Ruhla vəftiz olunmalı olduğunu açıq şəkildə göstərir və yenidən doğulmaqdan əlavə, bunun da Müqəddəs Ruhun bir işi olduğunu təsdiqləyir.

“Apollo Korinfdə olarkən Paul daxili bölgələrdən keçərək Efesə gəldi və orada bir neçə şagirdlə rastlaşdı. Onlara dedi: «İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızımı?» Onlar dedilər: «Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur»” (Həvarilərin İşləri 19:1-2).

Paul Efes şəhərinə gələndə bir neçə şagirdə rast gəldi və onlardan soruşdu: “İman etdiyiniz zaman Müqəddəs Ruhu aldınızımı?” Həmin imanlılarla rastlaşan Paulu ilk növbədə bu maraqlandırırdı.

Paul yenidən doğulmanı Müqəddəs Ruhla vəftizdən fərqləndirirdi. Paul üçün Müqəddəs Ruhla vəftizin sübutu başqa dillərdə danışmaq idi.

Paul niyə onlara ilk növbədə bu sözü dedi? Çünki Həvarilərin İşləri 1:4-də İsanı da eyni məsələ narahat edir. İsa demişdi: “Bunsuz şəhəri tərk etməyin!” Samariyalıların Müjdəni qəbul etdiklərini eşidən həvarilər dərhal Yerusəlimdə nə etdilər? Dedilər: “Uşaqlar, cəld oraya gedin. Bunun bünövrəsi düzgün qurulmalıdır. Onlar Müqəddəs Ruhla vəftiz olunmalıdırlar”. Efesdə Paul bəzi şagirdlər ilə rastlaşanda onlara ilk növbədə bu sualı verdi: “İman etdiyiniz zaman Müqəddəs Ruhunu aldınız mı?”

“Müqəddəs Ruhun mövcudluğundan belə, xəbərimiz yoxdur”, – deyə cavab verəndə Paul onlardan soruşdu: “Elə isə nəyə əsasən vəftiz oldunuz?” Onlar cavab verdilər: “Yəhyanın vəftizinə əsasən”. Paul dedi: “Yəhyanın etdiyi vəftiz tövbə ilə bağlı bir vəftiz idi. Xalq özündən sonra Gələnə, yəni İsayə iman etməyə çağırırdı”.

**İMANLILAR
CƏMIYYƏTLƏRİNDƏ
BU MÖVZU ÇOX
MÜBAHİSƏLİDİR;
MÜQQƏDDƏS KİTABDA
BU BARƏDƏ AYDIN
YAZILSA DA, ŞEYTAN
BUNA NİFRƏT EDİR.**

Onlar bunu eşidən kimi Rəbb İsanın adı ilə vəftiz oldular. Paul əllərini onların üzərinə qoyanda Müqəddəs Ruh onların üzərinə endi və onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar. Paul sual verəndə onlar artıq İsa Məsihə iman gətirmişdilər. Ona görə də “İman etdiyiniz zaman Müqəddəs Ruhunu aldınız mı?” – deyə soruşdu. Müqəddəs Ruhla vəftizin yenidən doğulmaqdan aydın şəkildə fərqləndiyini başa düşürdü.

İmanlılar cəmiyyətlərində bu mövzu çox mübahisəlidir; Müqqəddəs Kitabda bu barədə aydın yazılsa da, şeytan buna nifrət edir.

Bu həqiqi qüdrətdirsə, sizə həyatınızı dəyişdirmək və dünyaya şahid olmaq üçün qabiliyyət verirsə, onda siz bu dünyanın hökmdarına qarşı çıxacaqsınız və o, bunu istəmir. Müqəddəs Ruhla vəftiz bizə Allahın izzətləndirilməsi üçün, İsanın işlərini görmək üçün bir qüvvə mənbəyini, Allahın qüdrətini verir!

FƏSİL 6

HAMI MÜXTƏLİF DİLLƏRDƏ DANIŞIRMI?

Bəlkə, eşitmiş olarsınız, bəzi adamlar müxtəlif dillərdə danışmırlar və hamının belə dillərdə danışa bilməsinə inanmırlar. Onlar 1 Korinfilərə 12:27-30-a əsaslanırlar və hesab edirlər ki, Paul özü hamının müxtəlif dillərdə danışmadığını söyləyir. Yaxşı, gəlin mətne nəzər salaq və Paulun dediklərinə diqqət yetirək.

“Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənün üzvlərisiniz. Allah imanlılar cəmiyyətində birinci yerdə həvariləri, ikinci yerdə peyğəmbərləri, üçüncü yerdə də müəllimləri təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şafa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? Hamının şafa ənamları varmı? Hamı naməlum dillərdə danışırmi? Hamı belə dilləri izah edə bilirmi?”

(1 Korfilərə 12:27-30).

Bu məktubda Paul Korindəki imanlılar cəmiyyətinə hamının faydası üçün nizamlı bir tərzdə fəaliyyət göstərməli olduğunu izah

edir. Korinf cəmiyyətindəki imanlılar ruhani ənamları və vəzifəlik məharətləri ilə bir-birlərindən üstün olmağa çalışdılar. Paul onlara birlik və məhəbbətdə vahid bir bədən kimi fəaliyyət göstərmələrini öyrədirdi. İndi isə gəlin 1 Korinflilərə 12:27-28-i oxuyaq:

“Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. Allah imanlılar cəmiyyətində [bu ifadənin altından xətt çəkməyi məsləhət görürəm] birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi”.

Paul davam edir, amma mən burada dayanacağam, çünki “cəmiyyətdə” ifadəsi haqqında bir az ətraflı danışmaq istəyirəm. Burada imanlılar cəmiyyətinin toplantısından danışır. Paul eyni cümləni həmçinin 1 Korinflilərə 14:18-19-da istifadə edir:

“Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm. İMANLILAR CƏMİYYƏTİNDƏ isə naməlum dildə minlərlə söz deməkdənsə başqalarını öyrətmək üçün şüurlu surətdə beş kəlmə deməyi üstün tuturam”.

Paul deyir: “Mən dillərdə hamınızdan çox danışdığım üçün Allaha şükür edirəm. İmanlılar cəmiyyətində isə...” Həmin söz burada da təkrar olunur və bu dəfə Paul Məsihin ümumdünya bədənindən deyil, imanlılar cəmiyyətinin toplantısından danışır. Paul, əlbəttə ki, Məsihin ümumdünya bədəni olan “cəmiyyətinin” bir hissəsidir. Paul Korinfdəki bütün imanlılardan daha çox dillərdə danışdığına görə sevindiğini söyləyir. Bunu oradakı imanlıların dillərdə danışma ənamlarına görə çuşa gəlib həddi aşaraq qarışıqlığa səbəb olduqları üçün söylədi.

Paul deyir: “Ay qardaşlar, dillərdə hamınızdan çox danışırım, amma bunu imanlılar cəmiyyətində etməyin bir qaydası və

yolu var. Dillərdə danışmaq qarışıqlığa səbəb olmamalıdır”. Daha sonra imanlılar cəmiyyətində başqalarını öyrətmək üçün anlayışla (hamının başa düşdüyü dildə) danışmağı üstün tutduğunu söyləyir.

1 Korinfilərə 12-də qeyd olunduğu kimi, imanlılar cəmiyyətində bəzi imanlılar başqa dillərdə danışmalı, digərləri isə bu dilləri izah etməlidirlər; hamı eyni zamanda bu ənamlarla xidmət etsə, cəmiyyət inkişaf etməyəcək. Paul hətta məhdudiyət qoyaraq bir görüş zamanı ən çox üç nəfərin naməlum dillərdə danışib dilləri izah etməli olduqlarını söyləyir.

“Əgər kimsə naməlum dildə danışsasa, iki, yaxud ən çox üç adam növbə ilə danışsın, bir nəfər də izah etsin”

(1 Korinfilərə 14:27).

Beləliklə, Paul hamının naməlum dillərdə danışmağından söz edərkən imanlılar cəmiyyətindəki yığıncağı nəzərdə tutur.

Siz başa düşməlisiniz ki, hər bir imanlının dillərdə dua etmək qabiliyyəti olsa da, toplantıda bunu etməməlidir. Əgər toplantıda naməlum dillərdə danışmaq istəyirsinizsə, Müqəddəs Kitab deyir ki, gərək bu dillərdə danışdığınız sözün tərcüməsi də olsun. Buna görə də izah etmək qabiliyyətini almaq üçün dua edin.

Beləliklə, Paul “hamı dillərdə danışmamalıdır” deyəndə imanlılar cəmiyyətindəki toplantıdan bəhs edir.

“... Naməlum dildə danışan öz dediklərini izah edə bilməsi üçün dua etsin”.

(1 Korinfilərə 14:13).

Əminəm ki, cəmiyyətdə naməlum dillərdə danışan şəxs dediyi sözün izahını da verməlidir, çünki vəhy onun vasitəsilə gəlir.

Niyə naməlum dillərdə dua etməlisiniz? Şeytan Ruhda (dillərdə) dua etməyi bacaran imanlılara nifrət edir. Səbəbini sizə izah etmək istəyirəm.

Paul dillərdə hamıdan çox danışdığı üçün Allaha şükür edirdi və bunun səbəbi var. 1 Korinfilərə 14-də Paulun söylədiklərini oxumalıyıq:

“Naməlum dildə danışan özünü inkişaf etdirir, peyğəmbərlik edənsə cəmiyyəti inkişaf etdirir” (1 Korfililərə 14:4).

Gəlin bunu yaxşıca tədqiq edək. “İnkişaf etdirmək” nə deməkdir? Göstəriş və ya fayda vermək, xüsusilə də mənəvi və ruhani sahədə; ruh yüksəkliyi yaratmaq.

Etiraf etməlisiniz ki, həyatda sizə hansı istiqamətdə getmək, düşüdüyünüz vəziyyəti dərk etmək, düzgün qərar qəbul etmək üçün məsləhət lazım olur. Dillərdə dua sizə bunda kömək edə bilər. Dillərdə dua sizi inkişaf etdirərək həyatınızın istiqamətinə dair məsləhət verəcək. Paul Romalıları Məktubda bunu aydın edir:

**“BELƏCƏ RUH DA BİZƏ
ZƏİF OLARKƏN KÖMƏK
EDİR. BİZ NƏ ÜÇÜN VƏ
NECƏ DUA ETMƏK LAZIM
OLDUĞUNU BİLMİRİK”**

ROMALILARA 8:26-27

“Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sımayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir”

(Romalıları 8:26-27).

Paul bizim problemimizi və zəifliyimizi belə təsvir edir: “Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik”. Sual verə bilərsiniz: “Bu niyə zəiflik sayılır?” Bunu anlamaq üçün 1 Yəhya 5:14-15-i oxuyaq:

“Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəşə dilədikdə O bizi eşidir. Bilirik ki, nə

diləyiriksə, O bizi eşidir; beləcə də, bilirik ki, Ondan dilədiklərimizi alırıq”.

Allahın iradəsini bilmədən və buna arxayın olmadan imanla hərəkət edə (Allahla razılaşa) bilmərik. İmanla hərəkət etmiriksə, şübhəsiz ki, zəif bir vəziyyətdəyik, çünki lütf və ya iman olmadan Allahın qüdrətini və lütfünü əldə edə bilmərik. Buna görə də Paul deyir ki, dua etməyi bilməməyimiz zəifliyimizdir; bu halda dillərdə dua bizə yardım edir. Mətni bir daha oxuyaq:

“Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik” (Romalıları 8:26).

Zəifliyimiz budur ki, necə dua etməli olduğumuzu bilmirik! Müqəddəs Kitab bizə kimlə evlənəcəyimizi, harada yaşayacağımızı və nə iş görəcəyimizi bildirmir. Allahın iradəsini bilməsək, dua edərkən nəyi Allahdan qəbul etdiyimizi də bilməyəcəyik, eləcə də iman edə bilməyəcəyik. Bu, böyük bir zəiflikdir! Allahın iradəsini bilmədikdə Allahın bizə verəcəyinə əminliyimiz də olmur. Lakin həyatdakı hər bir vəziyyətdə Allahın iradəsini bilməyimizin yolu var. Allahın iradəsinə əmin olmağımızın bir yolu var ki, inamla və əminliklə hərəkət edə bilək.

Paul Ruhun verdiyi biliklərə sahib olmaqdan danışır. Ruhda və ya dillərdə dua edərək Ruhu eşitməyə başlayırıq. Romalıları 8:26b-27-də Paul tövsiyələrinə davam edir:

“...Lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir”.

Burada Paul demir ki, Ruhda dua edəndə ahlarla vəsatətçilik etməliyik. Paul bu barədə əvvəlki ayələrdə yazır:

“Bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir. Ancaq təkə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik. Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər? Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.

Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir” (Romalırlara 8:22-27).

Daxilimizdəki vəziyyəti təsvir etmək üçün Paul burada “ahlar” sözündən istifadə edir. Doğuş ağrısı çəkən bir qadın kimi daxilimizdə ah çəkirik. Yəni içimizdəki Allahın Ruhundan əvvəllər olmayan, yeni bir şeyi dünyaya gətiririk. Başqa sözlə desək, özümüzə aid olmayan bir şeyi dünyaya gətiririk. Beləliklə, Ruhda dua etməklə bilmədiyimiz yeni bir şeyi öz ruhumuzdan doğuruq. Müqəddəs Kitab deyir ki, Müqəddəs Ruh hər bir vəziyyətdə Allahın mükəmməl iradəsinə uyğun olaraq bizim ruhumuz vasitəsilə dua edir. Yəni Allah Özü insani ruhumuz vasitəsilə dillə deyilməyən (başə düşülən nitqlə ifadə olunmayan) ahlarla bizim üçün dua edir.

Beləliklə, burada görürük ki, Müqəddəs Ruh aydın olmayan sözlərdən (dillərdən) istifadə edərək ahlər (doğuş) ilə bizim üçün vəsatətçilik edir. Qəlbləri bilən Allah Ruhun nə demək istədiyini bilir, çünki Ruh (Allahın Ruhu) müqəddəslər üçün Allahın mükəmməl iradəsinə uyğun olaraq vasitəçilik edir. **Dillərdə dua edərəkən** Allahın Ruhu hər bir vəziyyətdə **bizim ruhumuz vasitəsilə** Allahın mükəmməl iradəsinə uyğun olaraq vəsatətçilik edir.

Beləliklə, Allahın iradəsini bilməyəndə zəif oluruq. Allahın iradəsini bilməyincə imanla hərəkət edə bilmirik. Paul deyir ki, Ruhda dua etsək, Allahın Ruhu hər vəziyyətdə həyatımız üçün Allahın mükəmməl iradəsinə uyğun olaraq bizim vasitəmizlə dua edəcəkdir.

Allahın Ruhu bizim vasitəmizlə dillərdə dua etdikdə nə dediyimizi bilmədiyimiz halda biz necə fayda əldə edə bilərik? Bunun cavabını Paulun yazdığı başqa bir Məktubda görürük:

“«Allahın Onu sevənlər üçün hazırladıklarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib». Bizə isə Allah bunları Öz Ruhu ilə açdı.

Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də, Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. Bunları insani müdrikiyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik” (1 Korfililərə 2:9b-13).

İlk növbədə Paul deyir ki, eşitmədiyimiz, görmədiyimiz və düşünmədiyimiz şeyləri biz əldə edə bilərik. Sonra davam edir və bunun necə işlədiyini izah edir:

“Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də, Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz” (1 Korfililərə 2:11).

Müqəddəs Yazının bu tərəfini izah etməzdən əvvəl, ilk növbədə vacib bir dərsi almalıyıq. 1 Salonikililərə 5:23-ə əsasən, biz üç hissədən – ruh, can və bədəndən ibarətik.

“Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun” (1 Saloniklilərə 5:23).

Ruhumuz Allaha aid olan hissədir; canımız – düşüncələrimiz, iradəmiz və duyğularımızdır; bədən də bədəndir. Paul deyir ki, canımız (ağlımız, iradəmiz və duyğularımız) ruhumuzla sıx əlaqəli olduğuna görə ruhumuz düşündüyümüzü bilir.

Bunun əksi də doğrudur. Ağlımız ruhumuzdan gələn düşüncələri götürə bilər. Paul deyir ki, Allahın Ruhu Allahın düşüncələrini bilir; Allahın Ruhu bizdə olanda Allahın bizə verdiklərini **dərk edə bilərik**.

“Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün bu dünyanın ruhunu yox, Allahdan olan Ruhu qəbul etdik. Bunları insani müdrikliyin öyrətdiyi deyil, Ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik”

(1 Korinfilərə 2:12-13).

Paul davam edir ki, Allahın Ruhu tərəfindən bizə aşkar olunan gizli biliyi biz Ruhun söylədiyi sözlərlə ifadə edirik; bu sözləri biz təbii dərrakəmizlə və ya bildiyimiz dildə demirik. Paul 1 Korinfilərə 14:14-15-də dillərdə danışmağı təsvir etmək üçün eyni sözdən istifadə edir. Ruhda dua etdiyimizi söyləyərkən dillərdə dua etməkdən danışdığını bilirik:

“Əgər mən naməlum dildə dua edirəmsə, ruhum dua edir, amma şüurum bəhrəsiz qalır. Bəs mən nə edirəm? Ruhən də, şüurlu surətdə də dua edəcəyəm, ruhən də, şüurlu surətdə də ilahi oxuyacağam”.

Paul “ruhən dua” etməkdən danışarkən dillərdə danışmağı nəzərdə tutur. Paul Ruhun bizə öyrətdiyi sözlərlə danışdığımızı

söyləyərkən eyni dillərdə danışmağı nəzərdə tutduğunu düşünə bilərik.

“Naməlum dildə danışan, adamlarla yox, Allahla danışır. Onu heç kim başa düşmür. O, Ruh vasitəsilə sirlər söyləyir”

(1 Korinfilərə 14:2).

Yenə də Paul ruhumuzun görmədiyimiz, eşitmədiyimiz və ya bilmədiyimiz şeyləri və ya “sirləri” danışdığından bəhs edir. Bu ayədə Paul deyir ki, öz insani ruhumuzda biz Allahın Ruhunu vasitəsilə sirləri söyləyirik. Bilmədiyimiz bir şey ruhumuza necə daxil ola bilər? Bu, asandır! Ruhumuzla bir olan Allahın Ruhunu vasitəsilə!

**MÜQƏDDƏS RUHLA
VƏFTİZ ALLAHIN
GİZLİ SİLAHIDIR! O,
ŞEYTANDAN XƏBƏRSİZ
YER ÜZÜNDƏ ÖZ
İRADƏSİNİ YERİDƏ
BİLƏR.**

“Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də, Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz”

(1 Korinfilərə 2:11).

Ruhumuz Allahın düşüncələrini aldıqda aqlımız da bu düşüncələri alır. Şüurumuz Allahın düşüncələrini aldıqda buna “vəhy”, “ziya” və ya Paulun ifadə etdiyi kimi, “fayda” deyilir. Paul niyə dillərdə hamıdan çox dua etdiyinə görə Allaha şükür edirdi? Cavabı artıq bilirsiniz: çünki hər bir vəziyyətdə Allahın iradəsini bilməkdən faydalanırdı.

Paulun 1 Korinfilərə 2:15-16-ya istinad etdiyi budur.

Ruhani adam isə hər şeyi araşdırma bilər. Fəqət onun daxilini heç kim araşdırma bilməz. Axı «Rəbbin aqlını kim dərk etdi? Ona kim məsləhətçi oldu?» Amma biz Məsihin aqlına malikik.

Biz adi insan düşüncəsi ilə məhdud deyilik; hər şeyi Allahın köməyi ilə dərk edə bilərik. Bu, əladır! Sirləri əldə etmək qabiliyyətimiz var; bu, Ruhda (dillərdə) dua vasitəsilə mümkündür. Bu bilik sayəsində hər şey haqqında düzgün düşünə və ya qərar verə bilərik!

Müqəddəs Ruhla vəftiz Allahın gizli silahıdır! O, şeytandan xəbərsiz yer üzündə Öz iradəsini yeridə bilər. Əslində Ruhda dua Efeslilərə 6:18a-da ruhani zirehimizin bir hissəsi kimi qeyd edilmişdir:

“Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin”.

Ruhda dua bizə düşməndən yan keçməyə imkan verən strategiyaları seçməyimizə və ya nadir, yaxud qeyri-adi taktikalarla irəliləməyimizə imkan yaradır.

Allahın məsləhəti ilə düzgün qərarlar qəbul edə bilərik. Qələbə üçün bu, zəruridir! Bunu təcrübəmdə dəfələrlə görmüşəm!

Məsələn, işimlə bağlı ciddi bir qərar verməli olduğumu xatırlayıram. Əməkdaşlıq etdiyim təchizatçı şirkətin bir filialının rəhbəri müstəqil bir şirkət açdı və onunla müqavilə bağlamadığım üçün şirkətimi məhkəməyə verəcəyi ilə təhdid edirdi. O mənimlə əməkdaşlığı davam etdirmək istəyirdi. İşindən çox razı qalsam da, hiss edirdim ki, ona deyil, əvvəl çalışdığı şirkətə sadıq qalmalıyam. Çünki bu şirkət həmişə ədalət prinsiplərinə riayət edirdi. Əməkdaşlıq etdiyim təchizatçı şirkət ona bütün müştərilərini özü ilə aparmağa razılıq vermişdi. Onunla müqavilə bağlasaydım səhv bir iş görməzdim, amma yenə də məni məcbur etdiyinə görə istəmədim.

Məni məhkəməyə verməklə hədələyirdi, çünki bir neçə ay əvvəl yeni bir şirkətə köçəcəyini deyib onunla işləyəməyi təklif etmişdi. Çox düşünmədən ona bu barədə söz verdim. O da mənim sözümün əsasında yeni şirkət açmaq qərarını verdi. Lakin müqavilə imzalamıq vaxtı gələndə narahat hisslər keçirməyə başladım. Beləliklə, bir

neçə gün ərzində Ruhda dua etdim, ancaq yenə də lazım olan cavabı eşidə bilmədim.

Drenda və mən tez-tez uşaqlarımızı bir neçə saatlıq məsafədə yerləşən Cedar Point adlı böyük bir əyləncə parkına aparırıq. Bu, ABŞ-ın ən böyük əyləncə mərkəzidir və biz ildə bir neçə dəfə oraya gedirik. Cümə günü axşam idi və bazar ertəsi səhərə qədər müqaviləyə dair Allahın məsləhətini almalı idim. Qərara gəldim ki, bir az istirahət etsəm, duanın cavabını eşidərəm. Buna görə də Drendanı əyləncə parkına apardım. Bilet növbəsində durmuşdum. Bazar ertəsi səhərə qədər cavab verməyin lazım olduğu haqqında düşünürdüm ki, birdən nə etməli olduğumu dəqiq bildim. Məsələn mənə tam aydın oldu. Müqəddəs Ruh mənə söylədi və mən əvvəlki şirkətdə qaldım. Yeni şirkət isə bir neçə aydan sonra müflis oldu.

Buna görə də uğurlu olmağın sirri duadır! Salamət olmağınız və düzgün qərarlar verməyiniz üçün, həmçinin qələbəyə gətirən düzgün strategiyanın sirlərini öyrənməyiniz üçün Ruhda dua edin.

“Durmadan dua edin”

(1 Salonikililərə 5:17).

FƏSİL 7

XƏZİNƏ SANDIĞI

Danla ilk görüşdüyüm günü xatırlayıram. O, imanlılar cəmiyyətində son sırada, əmiqızım Ceniferlə birlikdə dayanmışdı. Sonra məlum oldu ki, görüşürlər. Bununla birlikdə, Danın danışığundan hiss etdim ki, özünə yer tapmır. Əslində, o, göründüyündən daha çox narahat idi. Sonra bildim ki, bizim imanlılar cəmiyyəti onun əvvəllər qatıldığı imanlılar cəmiyyətindən çox fərqlənir. Ancaq Padşahlıq haqqında eşitdikcə rahat olurdu və nəticədə əmiqızımla evləndi.

O zaman Danın Mərkəzi Ohayoda təxminən 1400 hektar əkin sahəsi var idi və işi heç də yaxşı getmirdi. Əslində, mənfəət əldə etmirdi və narahat idi. Ancaq Padşahlıq və Müqəddəs Ruhun məsləhəti barədə eşitdikdə bir gün Ceniferin yanına gəldi və “verdiyim ianəni ikiqat artırmaq istəyirəm” dedi. Cenifer təəccüblənsə də, çox sevindi. Belə də etdilər.

Həmin il 1400 hektarlıq sahə əvvəlki ilə nisbətən 128% çox məhsul verdi. Gəlir o qədər böyük idi ki, nağd pula təzə maşın və daha bir ferma aldılar; yəni növbəti il əkin üçün daha böyük sahəni istifadə edə bildilər. Dan çox seviniirdi. Atası yeni fermanın kreditini 10 ilə ödəyəcəyini düşünürdü, Dan isə onu özü ala bildi. Beləliklə, Dandan bunu mənə danışmasını istədim.

Dan və Cenifer ikiqat ianəni verdikdə dua edərək Allahdan məsləhət istədilər. Bir gün Dan poçtla gələn məktublara baxırdı. Əksə-

riyyəti fermerlərə reklam təklifi idi. Baxdıqlarını zibil qutusuna atanda hiss etdi ki, məktublardan birini mütləq geri götürməlidir. Məktubda xüsusi bir şey yox idi, bir təsərrüfat avadanlığı haqqında növbəti reklam idi. Avadanlığı müzakirə etmək üçün fermerləri bir yığıncaya dəvət edirdilər.

Dan qərribə təkid hiss etdi; görüşə gedib reklam olunan aləti aldı. Alət torpağı hazırlayıb toxum səpirdi; yeni bir məhsul idi. Dan mənə bunun məhsuldarlığı artırdığını elmi dildə izah etməyə çalışsa da, izahatı ilə məni tam çaşdırdı. Əsas odur ki, məsələni özü başa düşürdü. Dan mənə həmin aləti Ohayo ştatında alan ikinci adam olduğunu dedi. Bu kiçik alət sayəsində məhsuldarlıqda 128%-lik artım oldu. Dan daha çox torpaq sahəsi əldə edirdi və bu gün o, minlərlə hektar sahədə əkinçilik edir. Müqəddəs Ruhun onun təsəvvür edə biləcəyindən daha yüksək qərarlara dair məsləhətləri haqqında bir çox şəhadəti var.

Dan zəif təsərrüfatını necə inkişaf etdirə bildi? Məsləhətçi Müqəddəs Ruhun tövsiyələrini izlədi. Təəssüf ki, əksər məsihçilər bu barədə eşidir, lakin bunun necə baş verdiyini bilmirlər; bu səbəbdən də mən bu kitabı yazmaq qərarına gəldim. Əksər məsihçilər Allahın böyük olduğunu və böyük möcüzələr etdiyini bilirlər, lakin özləri bu böyük işləri görməyin yolunu bilmirlər. Nəticədə Allahdan ümidini kəsmiş məsihçilər dərd içində yaşayaraq Allahı günahlandırırlar: “Allah haradadır? Bilmirəm, Allah mənə niyə kömək eləmir?” kimi ifadələr işlədirlər.

Ümid edirəm, bunu indiyə qədər artıq başa düşmüşünüz: Padşahlıq qanunlarla işləyir, seçilmiş adamlara iltifat göstərilmir. Allah bərəkət vermək və ya yoxsul etmək üçün adamları seçmir. Dan Allahın seçilmişlərindən deyil və Allah onu sizdən çox sevmir. Padşahlıqda siz də Dan kimi, eyni hüquqlara sahibsiniz.

Əkinçinin toxum əkmək və məhsul yetişdirmək qaydalarını bildiyi kimi, Allahın Padşahlığının da qanunlarını bilən hər kəs uğurlu olacaq. Siz Allahın ailəsinin üzvü, Onun böyük Padşahlığının bir vətəndaşısınız; siz Allahın sahib olduğu hər şeydən istifadə edə bilərsiniz.

İmanlıların həyatındakı uğursuzluqların səbəbini sizə demək istəyirəm. Onlar Padşahlığın qanunlarını bilmirlər, onlar Müqəddəs Ruhun səsini eşitməyi öyrənməyiblər.

“Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, getdiyini lazım olan yolla səni aparıram” (Yeşaya 48:17).

Dan öz ağılı ilə uğura nail olmadı. O, Müqəddəs Ruhun misilsiz strategiyasını sezdi, çünki Padşahlığın qanunlarını tətbiq etdi; həyat yoldaşı ilə birlikdə Müqəddəs Ruhun məsləhətini dinləyirdilər. Bunu yazmağınızı istəyirəm.

MÜQƏDDƏS RUHUN PLANI VAR!

Planın olmasından qüvvətli heç nə yoxdur. Plansız işiniz bir xəyaldır, amma planla xəyallar gerçəkləşir.

Məsələn, bir ailə başçısı istəyər ki, çoxlu yataq otaqları, geniş qonaq otağı, böyük müasir mətbəxi olan gözəl bir evi olsun. Əslində, istək bir xəyaldır. Bu arzunu həyata keçirmək üçün plan və layihə tərtib edilməlidir. Planı inşaatçıya verəndən sonra ev tikilə bilər. Nədənsə məsihçilərin əksəriyyəti hazırını istəyirlər. Dan kimi, dua etdikdə və Allahdan ehtiyac duyduqları pulu istədikdə pulu kiminsə onlara verəcəyini gözləyirlər. Pulu əldə etməyin yolunu ağıllarına gətirmirlər.

Bəli, əvvəlcə istədiyini təsəvvür etməlisən. Ancaq xəyalını gerçəkləşdirməyin yolu var. Onu həyata keçirmək üçün bir plan və ya strategiya gərəkdir. Bir misal çəkim. Mən sizin maliyyə probleminizi çox tez həll edə bilərəm; siz qələm və kağızınızı hazır edincə cavab artıq masanızın üzərində olacaq; məsləhəti, sadəcə, eşidib qələmə almaq lazım olacaq. Bu kitabı oxuyanların çoxu maddi çətinliklərdən qurtulacaq və borclarından azad olacaqlar. İndi isə diqqətli olun, dediklərimi qaçırmayın.

Əslində, cavab çox sadədir. Bu il 10 milyon dollar qazanın. Yəqin ki, bir anlıq mənə baxıb ürəyinizdə rişxənd etməyə başlayacaqsınız. On milyon dolların az olduğunu düşünüb sizə deyə bilərəm: “Bu, kifayət deyilsə, onda 25 milyon dollar qazanın”. Onda siz bərkdən gülməyə başlayacaqsınız. Niyə? Çünki 10 milyon dollar əksər insanları, həqiqətən, borcdan azad edərdi, ancaq adamlar bir ildə 10 milyon dollar qazanacaqlarını ağıllarına gətirə bilmirlər. 25 milyon dollarlıq seçim isə gülməlidir, reallıqdan çox uzaqdır.

Tutaq ki, bir şirkətin işçisisiniz, qablaşdırdığınız hər topa görə 1000 dollar alırsınız. Tutaq ki, hər gün 500 topu qablaşdırma bilərsiniz;

**QOY SİZƏ YENİDƏN
DEYİM – DÜŞÜNÜRƏM
Kİ, SİZ BUNU YENƏ
EŞİTMƏLİSİNİZ – SİZİN
PLANINIZ ALLAHDADIR!**

bir illik iş müqaviləniz var. Bu, bir nümunədir, fikrimi çatdırmaq üçün misal üçün söyləyirəm. Belə işiniz olduğu halda bir il ərzində 10 və ya 25 milyon qazanacağınız barədə eşidəndə reaksiyanız necə olacaq? Sevinc. Niyə? Çünki belə iş müqaviləsi ilə 10, 25 və hətta 100 milyon

dollar qazanmaq mümkündür. Münasibətiniz niyə fərqlidir? Çünki plan var – nə edəcəyinizi bilirsiniz. Əvvəllər söylədiyim kimi, İsa harada və necə balıq tutmağı göstərsə, hər kəs balıq tuta bilər. İcra edə biləcəyiniz bir planınız olsa, daha problem yoxdur.

“Sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verirəm” (Yeremya 29:11).

Qoy sizə yenidən deyim – düşünürəm ki, siz bunu yenə eşitməlisiniz – **SİZİN** planınız Allahdadır!

Bir neçə ay əvvəl təlim verdiyim imanlılar cəmiyyətində ortaqlarımdan biri ilə görüşdüm. O, toplantının sonunda bir sual, daha doğrusu, bir ərz ilə mənə yaxınlaşdı: “Alınmır! Toxumumu əkdim, böyük erkək maral haqqında ərimlə razılaşdım, amma heç nə alın-

madı”. Mənə dedi ki, maralı yaxşı nişan alıb vuracağına inanırdı. Ona sual verməyə başladım və nəhayət, “ova getdiyın gün heç olmasa bir maral görə bildinmi?” deyə soruşdum. Dedi, “Bəli, qurduğum pusquya böyük erkək maral düşdü və vurmağım üçün mükəmməl məsafədə dayandı”.

Təəccübləndim və sonra nə baş verdiyini soruşdum. Dedi ki, mükəmməl bir atəş açdım, ancaq silahımı hazırlamağı rəfiqəmdən xahiş etmişdim; tufəngin hazır olub-olmadığını özü yoxlamamışdı. Tufəng isə yaxşı doldurulmamışdı. Buna görə də o, hədəfi qaçırdı. Mənə hər şey aydın idi. Qəribəsi o idi ki, o nə üçün belə alındığını anlamırdı.

Məncə, bir çox imanlılar belədirlər. Nədənsə işin gedişatını dərk etmirlər və nəticəni əldə etmək üçün hansı rolu oynamalı olduqlarını bilmirlər. Ona izah etdim ki, Allah Öz vəzifəsini yerinə yetirmişdi, sən isə öz fürsətini əldən verdin. Görürsünüz, Allah sizə plan verə bilər, amma bunun reallaşması üçün plandakı rolunuzu oynamalısınız. Allah Öz vəzifəsini, siz də öz vəzifənizi yerinə yetirməlisiniz!

*“Səmavi Padşahlıq tarlada **GİZLƏDİLƏN** bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı”* (Matta 13:44).

Müqəddəs Yazıların bu hissəsində Padşahlığa aid çoxlu həqiqət var! Əvvəlcə, xəzinə. Lüğətə baxsaq, xəzinə – hər növ dəyərli və ya qiymətli bir sərvətdir. Yəni xəzinənin bir qızıl parçasından ibarət olması vacib deyil; o, ehtiyac duyduğunuz hər şey ola bilər. Yəni bu ayələrə görə, Səmavi Padşahlıq bir xəzinədir, həyatda ehtiyac duyduğunuz bir şeydir. Beləliklə, Padşahlıq haradadır? Müqəddəs Kitabda İsa bunun bir tarlada gizlədildiyini deyir. Bu tarlanın harada olduğunu bilmək istəməzdinizmi? Xoş xəbər budur ki, İsa bu tarlanın harada olduğunu və orada gizlənmiş xəzinəni necə tapacağımızı bizə söyləyir.

Mark 4-cü fəsildəki əkinçi haqqında məsələ gəldikdə, İsa insanın ürəyində iman necə yarandığını öyrədir. Orada insanın ruhunu yerlə, Allahın Kəlamını isə yerə əkilən toxumla müqayisə edir. Eyni bənzətmədən istifadə etsək, Matta 13-də tarla – insanın ruhudur. Bir anlıq oxuduğunuz kitabın 6-cı fəslindən öyrəndiyimizi xatırlatmaq istəyirəm ki, yenidən doğulanda insani ruhumuz Allahın Ruhunu ilə vəhdət qurur və Allah Onun düşüncələrini əldə etmək imkanını yaradır. Beləliklə, tarladakı xəzinə təkcə bizə deyil, Ruhda vəhdət təşkil etdiyimiz Allaha da aiddir.

“Allahın Onu sevənlər üçün hazırladığıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib. Bizə isə Allah bunları Öz Ruhunu ilə açdı. Çünki Ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə, araşdırır. Axı insanın düşüncələrini insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də, Allahın düşüncələrini Onun Ruhundan savayı heç kim bilməz. Allahın bizə verdiyi ənamları dərk edə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan Ruhunu qəbul etdik” (1 Korinfinlərə 2:9-12).

Sonra isə 1 Korinfinlərə 2:16-da deyilir ki, biz Məsihin ağına malik! Luka 17:20-21-də İsa bu xəzinənin harada olduğunu deyir:

“Allahın Padşahlığı müşahidə ilə gəlməz... çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir”.

“Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığımız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünü məxsus deyirsiniz, çox baha qiymətə satın alınmışsınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin” (1 Korinfilərə 6:19-20).

Beləliklə qoy demək istədiklərimi yekunlaşdırım:

XƏZİNƏ DAXİLİNİZDƏDİR!

Xəzinə böyükdürmü? Ən çılğın xəyalların fəvqündə olan böyük bir xəzinə! Sayagəlməz bir xəzinə!

“Bizdə fəaliyyət göstərən qüdrətlə istədiyimiz, yaxud düşündüyümüz hər şeydən daha artığını etməyə qadir olan Allah...”
(Efeslilərə 3:20).

İndi biz özümüzü fərqli bir şəkildə öyrətməliyik. Bu xəzinə təsəvvür etdiyimizdən daha böyükdür! Adətən bir şeyə və ya bir köməyə ehtiyac duyanda bunu kənarında axtarmağa öyrənmişik. İndi isə Allah Özü – Müqəddəs Ruh daxilimizdə yaşayır və bizə kömək edir. Ruhda və ya dillərdə dua etməyin təlimat gətirdiyini və sirləri açdığı haqda sizə artıq söyləmişəm. Ancaq bir çox insan bu cür köməyin nə qədər əvəzsiz ola biləcəyini və ya Allahın, həqiqətən, həyatın hər sahəsində kömək etmək istədiyini anlamaqda çətinlik çəkir.

Yenidən doğulanda Allahın ailəsinin üzvü və Onun böyük Padşahlığının vətəndaşı oldunuz. Onda olan hər şeyi Allah sizə artıq verdi! Əslində, Luka 12:32-də deyilir: qorxmayın, çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü. Hansı Padşahlığı? Öz Padşahlığını!

“Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü”
(Luka 12:32).

Dostum, bütün Padşahlıq artıq sənə verilib. Sənə verdiyinə Allah daha heç nə əlavə edə bilməz, çünki artıq sən hər şeyə sahibsən! Bir çox insan gündəlik məişət məsələləri ilə Allahı narahat etmək

**DOSTUM, BÜTÜN
PADŞAHLIQ ARTIQ
SƏNƏ VERİLİB. SƏNƏ
VERDİYİNƏ ALLAH
DAHA HEÇ NƏ ƏLAVƏ
EDƏ BİLMƏZ, ÇÜNKİ
ARTIQ SƏN HƏR ŞEYƏ
SAHİBSƏN!**

istəmir. Ancaq bu, sadəcə, cahillikdir. Məsələn, Birləşmiş Ştatların vətəndaşı olduğunuz halda deyirsiniz: “Bir mağaza açmaq istəyirəm, amma bəzi qanunlardan istifadə etsəm, qorxuram ki, kimisə narahat edərdəm”. Bir vətəndaş olaraq sizin hüquqlarınız var. Bunlar artıq sizindir! Vaz keçməyin. Qanuni olaraq sizə məxsus olan bütün faydaları əldə edin!

Nəyə görə Allahın Padşahlığı xəzinə ilə müqayisə olunur?

Çünki səmavi biliyi əldə edə bilərsinizsə, hər vəziyyətdə Allahın verdiyi məsləhətlərlə nə edəcəyinizi biləcəksiniz. Bunun necə işlədiyinə dair başqa bir nümunə:

Drenda ilə mən Padşahlığı öyrənməyə başlayanda həyatımız tam dəyişdi. Borcdan qurtulandan sonra həyat tamamilə yeni bir rəyihəyə büründü. 55 hektar sahəni nağd pulla alanda sanki bir xəyal yaşayırdıq. Amma bu sahədə bir ev də tikməli idik. Tikintidən anlayışımız yox idi və nədən başlamaq lazım olduğunu da bilmirdik. Ancaq ehtiyacımız olan evi necə əldə edə biləcəyimiz barədə dua etməyə başladıq. Bizə kömək edəcək Müqəddəs Ruha etibar edirdik.

Borca girmək istəmədiyimiz üçün ev tikməyin bir yolunu axtarırdıq. Ucuz qiymətə əla bir yığma ev təklifi var idi. Yığma ev – zavodda hissə-hissə tikilmiş, daha sonra isə sahənizə gətirilərək yığılan evdir. Bu evlər adi üsulla tikilənlərlə eyni keyfiyyətdədir, lakin səmərəli tikinti metodlarının istifadəsi sayəsində daha ucuz başa gəlir. Beləliklə, bir qədər araşdırdıqdan sonra şirkəti və evi seçdik. Virciniyada təlim verməyə dəvət edildiyimiz təhsil toplantısından evə qayıtdıqdan sonra müqaviləni imzalamağa hazır idik. Evə aid bütün xırdalıqları müzakirə etmək üçün layihəni özümüzlə aparmışdıq.

Virciniyadakı konfransda danışmağa dəvət almağımızın necə baş verdiyini xatırlamıram, ancaq orada olduğumuz müddətdə bir evdə qonaq qaldıq. Gözəl Cənub üslubunda tikilmiş ev valehedici idi. Söhbət əsnasında bildik ki, bu evi sahibi özü tikib. Əvvəlcə heyrət bizi bürüdü. “Ay dostlar, siz inşaatçısınız?” deyər soruşdum. “Xeyr” dedilər. Evin kişisi bizə bildirdi ki, böyük bir şirkətdə mühəsis işlə-

yir. “Yaxşı, dostlar, bəs, özünüə ev tikməyi haradan öyrəndiniz?” deyə soruşdum.

Müxtəlif mövzularda danışmağa başladılar və söhbət əsnasında onlara dedik ki, ev tikdirməyə hazırlaşırıq və şəhərə qayıdan kimi müqaviləni imzalayacağıq. Bunu eşidəndə şad oldular və yeni evimiz barədə suallar verməyə başladılar. Onlara Padşahlıq və həyatımızın necə dəyişdiyini izah etməyə başladıq. 55 hektarı nağd pulla aldığımızı və ev tikmək istədiyimizi dedik.

Layihə üstümüzdə idi. Beləliklə, masa arxasında layihəyə baxmağa başladıq. Evin xanımı dedi: “Yox, bu otaq çox kiçikdir” və ya “Mətbəxi daha böyük edin” və ya “Uşaqlarınız böyüyəndə necə? Evi adam sayına görə tikmək lazımdır. Pastor olduğunuza görə daha böyük həyatınız olmalıdır”. Nəticədə dedikləri hər iradla razılaşdıq. “Yaxşı, əlimizdə olan pul ilə necə daha böyük bir ev tikə bilərik?” “Bu, asandır, – dedilər. – Özünüz tikin!” Bu sözləri eşidəndə güldüm: “Mən ev tikim?” Dediym kimi, tikinti haqqında heç nə bil-mirdim! Onlar bunun o qədər də çətin olmadığını söyləyərək bizi həvəsləndirməyə başladılar və Uoren V Cegerin bir kitabını oxumağı məsləhət etdilər: “50 000 dollar və ya daha çox qənaət et: Xəyal evini özün tik” (*“Save up to \$50,000 or more as your own General Contractor: How to Plan, Subcontract and Build Your Dream House” by Warren V. Jaeger*).

Buna görə də evə çatanda tikintiyə dair müqaviləni imzalama-dıq. Həmin kitabı sifariş etdik. Hər fəslə diqqətlə oxuduq. Kitabdakı ev layihələrinə də baxdıq. Nəhayət, bir layihəni seçdik və onu addım-addım tədqiq etməyə başladıq. Ev tikmiş dostlarımızla da məsləhətləşirdik. Nəhayət, evi özümüz tikməyə qərar verdik! Evin layihəsinə baxıb özümüzə sual verdik: “Bu evi büdcəmizə uyğunlaşdırmaq üçün nə edə bilərik?” İnanılmazdır. Ömrümdə əlimə məftil almasam da, bütün evin elektrik naqilləşməsini çəkmə biləcəyimə qərar verdim. Bu işdən başı çıxan bir dostum bunun asan olduğunu və nəyi necə etməyi göstərəcəyini söylədi.

İşdə çox məşğul olduğum üçün Drenda briqadir vəzifəsini üzərinə götürdü. Divarları tikmək üçün bir bənna çağırıdım, qalanı bizlik idi. Ardınca gələnlər həyatımızın ən gərgin, lakin ən xoş günləri idi. Uzun sözün qisası, bizim ev əvvəlcə düşündüyümüz yığma evdən iki dəfə böyük oldu. Otaqlara taxta qapılar aldıq; palıd ağacından parket; mətbəxdə yeni, paslanmayan poladdan hazırlanmış dolablı xüsusi anbar otaqları. Tikintini özümüz aparmaqla 200 000 dollardan çox vəsaitə qənaət etdiyimizi başa düşdük!

**HƏMİŞƏ DEYİRƏM Kİ,
ALLAHIN SİRLƏRİ SİZİN
XEYRİNİZƏ GİZLİDİR,
SİZDƏN GİZLİ DEYİL!
ŞEYTAN QARANLIQDADIR
VƏ ALLAHIN
NİYYƏTLƏRİNİ BİLMİR.**

Müqəddəs Ruhdan kömək istədiyimiz üçün şadam. Nəticələr arzuladığımızdan da yaxşı oldu. Allahın Virciniyaya səfərimizi təşkil etdiyini, yenicə ev tikmiş ailədə bizi yerləşdirdiyini düşünəndə hələ də mat qalırım. Əminəm, bunlar olmasaydı, yəqin ki, yığma ev tikiləcəkdi. Yığma evin bir müddət işə yarayaçağını demirəm, amma tezliklə onu böyütməli olacaqdım. Tikdiyimiz ev hələ də Müqəddəs Ruhun hər vəziyyətdə kömək etməsinin, xəyalınızda düşündüyünüzdən də böyük bir plan və istiqamət verməsinin nümunəsidir.

Qoy sizə yenidən deyim: **SİZİN planınız Allahdadır!**

Amma ola bilər, siz deyəsiniz: “Qari, bunların hamısı yaxşıdır, amma Matta 13:44-də deyilir ki, bu plan gizlidir!” Bəli, elədir və bu sizin xeyrinizədir. İsanın Matta 13:10-11-də dediklərinə fikir verin:

“Şagirdlər İsayə yaxınlaşıb dedilər: «Nə üçün onlara məsələrlə danışırısan?» O isə onlara belə cavab verdi: «Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir»”.

Gizli bilik sizin üçündür, şeytan və ya şər adamlar üçün deyil ki, bundan istifadə edib Allahın planlarına maneə törətsinlər. Müqəddəs Kitabda deyilir ki, şeytan Allahın niyyətlərini bilsə, taktikasını dəyişir.

“Biz Allahdan gələn sirlə müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən etdi və gizli saxladı. Bu dövrün hökmdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər”

(1 Korinfilərə 2:7-8).

Həmişə deyirəm ki, Allahın sirləri sizin xeyrinizə gizlidir, sizdən gizli deyil! Şeytan qaranlıqdadır və Allahın niyyətlərini bilmir. O yalnız Allahın işlərinə qarşı çıxıb bilər. O, baş verənləri öyrənəndə artıq gec olur! Buna görə növbəti dəfə gecə yarısına qədər gözləməyin, Allahdan cavabınızı almaşınız, narahat olmayın: Allah heç vaxt gecikmir. Gecikdiyini zənn etsəniz də, Allahın müəyyən vaxta qədər cavabı gizli saxlaması sizin xeyrinizədir.

*“Səməvi Padşahlıq tarlada **GİZLƏDİLƏN** bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlamı satın aldı” (Matta 13:44).*

Sahənin harada olduğunu və xəzinənin niyə gizlədildiyini müzakirə etdik. Ruhda dua edərək Müqəddəs Ruhun səsinə dinləyib Allahın Padşahlığından gizli sirləri necə eşidəcəyimizi də müzakirə etdik. Ancaq Müqəddəs Kitabımızda daha bir vacib prinsip də var. Bu prinsipə diqqət yetirməmək bir çox yaxşı niyyətlərin məhvinə gətirib çıxartdı və insanların həyatını dağıtdı. Müqəddəs Kitabda deyilənə fikir versəniz, xəzinəni tapan insan əvvəlcə onu gizlədir. Bu, Allahın məsləhətidir. Xəzinəni tapan insan DƏRHAL HƏRƏKƏT ETMİR! Rəbdən eşitdiklərini, yaxud yeni planlarını bütün dostları

və qonşuları ilə bölüşmür. Müqəddəs Kitabda deyilir ki, o, xəzinəni yenidən gizlədir, gedib əlindəki hər şeyi satır və sonra tarlanı alır. Sadə dillə desək, xəzinənin yerləşdiyi sahənin həqiqi sahibi olmayana qədər bu barədə heç kimə demir. Sahibi oluncaya qədər gözləyir, çünki kimsənin xəzinəni oğurlamasını istəmir.

Müqəddəs Yazılar deyir ki, xəzinəni ilk dəfə tapanda həmin insan, əslində, xəzinəni əldə etmək iqtidarında deyil; sahəni satın almaq üçün bir neçə tədbir görməlidir. Məsələn pulda və sadəcə, bir şey almaqda deyil. Bu məsəl bizə həyatın ibrət dərslərini öyrədir; uğurlu olmaq üçün Müqəddəs Ruhun sizə açıqladığına dair necə hərəkət etməli olduğunuzu göstərir.

Müqəddəs Yazılarda deyilir ki, Ruhdan göstərişi eşitdiyiniz zaman onu ələ keçirməyə qadir olmayana qədər hərəkət etməyin. Düşünürəm ki, bunu pul məsələsində asanlıqla görə bilərik. Torpaq sahəsini almaq üçün kifayət qədər pulunuz yoxdursa, əlbəttə ki, kiməsə bu torpaq sahəsində xəzinənin olduğunu deməzdiniz. Xəzinə haqda sözü dilinizdən qaçırsanız, bir başqası sizi qabaqlayaraq onu satın alacaq. Buna görə də torpağı almaq üçün lazım olanı edərək pulu hazırlamalısınız, gizli xəzinənin sirrini saxlamalısınız.

Bu qayda Allahın sizə açıqladığı hər bir istiqamətə aiddir. Məsihiçilər dəfələrlə bu qaydanı pozaraq məğlub olurlar. Müqəddəs Ruh bizə bir açıqlama verir, lakin dərhal hərəkət etməyimizi istəmir. Allahın istəyini həyatımızda icra etmək üçün hazırlaşmalı və tədbir görməliyik. Hazırlıq mərhələsi işin ən vacib hissəsidir. İdmanda heç kimin baxmadığı bir vaxtda məşq zamanı idmançının yarışa necə hazırlaşdığı ona uğur və ya məğlubiyyət gətirir. Ancaq məşq maraqlı deyil, bu barədə mənimlə razılaşmalısınız; məşq çətin və yorucu olur. Hər kəs yarışın həyəcanını, izdihamı, işıqları və qələbə həyəcanını sevir.

Təəssüf ki, hazırlıq mərhələsinə diqqət yetirilməsə, xəyallar ağır və kədərə çevrilir. Bu prinsipi bilməyən saysız-hesabsız adamın məğlub olduğunu görmüşəm. Allah tərəfindən çağırılmış, Müqəddəs Ruhla məsh olunmuş insanları görmüşəm ki, emosional və maddi

cəhətdən hazır olmadıqları halda gedib bir imanlılar cəmiyyətini qurmağa başlayıblar və xəyal etdikləri yuxu əvəzinə, fəlakətlə qarşılaşıblar. Allahın bəzi adamlara biznes məsləhətini verdiyini görmüşəm: onlar müvəffəqiyyətə əmin olub lazımı səy göstərmədən və hazırlaşmadan işlərindən çıxıb iflasa uğrayıblar. Bu hekayətlərin kədərli tərəfi budur ki, adamlar belə nəticəyə görə Allahı günahlandırırırlar. İnsanların əksəriyyəti müvəffəqiyyətin bir günün içində gəldiyini düşünürlər. Lakin insanlara Müqəddəs Kitabda yer alan bu sadə müvəffəqiyyət prinsipini öyrətmək gərəkdir.

İnsanlar yanıma gəlib deyirlər: “Pastor, Allah mənə dedi ki, bu mənim imanlılar cəmiyyətimdir”. Qısa müddət keçəndən sonra onları bir daha görmürəm. “Pastor, Allah mənə biznes məsləhətini verdi”. Sonra eşidirik ki, krediti ödəmək üçün evi və maşını satışı çıxarılib. Bu, Allahın planı deyil.

Müqəddəs Ruhdan bir açıqlamanı aldığımız zaman o andaca hərəkətə keçməməliyik. Əksər vaxt bu sirri gizlətməli və onu əldə etmək üçün hazırlaşmalıyıq. Allahın məsləhətini uğurla icra etmək üçün hazırlıq mərhələsi bir həftə, hətta bir neçə il çəkə bilər. Anlamalısınız ki, hazırlıq mərhələsi və hərəkətə keçmək üçün düzgün vaxtı seçməyiniz zəruridir!

Öz təcrübəmdən deyə bilərəm ki, 19 yaşında Müqəddəs Kitabı təbliğ etməyə çağırıldım. Bir görüntü gördüm: əlimdə Müqəddəs Kitabı tutmuşdum, Rəbb üç dəfə “Səni Sözüümü təbliğ etməyə çağırıram” dedi. Çox real və güclü bir görüntü idi. Ancaq Rəbb mənə həmin anda gedib təbliğə başlamağı söyləmədi. Əvvəlcə məni təhsil almağa göndərdi. Orta məktəbi zəif oxumuşdum. Həm də son dərəcə utancaq idim, insanlarla danışmaqdan çəkinirdim. Pastor xidməti üçün yetkin deyildim. Beləliklə, ali təhsil müəssisəsinə daxil oldum; çox çətin olsa da, səbirlə dörd ili başa vurub diplomumu aldım.

Bundan sonra təbliğ etməyin vaxtının çatdığını düşündüm. Ancaq Rəbb mənə sığorta və qiymətli kağızlar satan yerli bir maliyyə firmasında işləməyi məsləhət gördü. Bu iş mənə maraqlı olmasa da,

Allahın səsinə eşitdiyimi bilirdim və deyiləni etdim. Həmin iş ali təhsil almaqdan da çətin idi. Hər gün əsəbi adamlar mənə zəng edirdi; insanlardan çəkinməyimin öhdəsindən gəlməyi öyrənirdim. Maaş az idi, hər gün işdən çıxmaq haqda fikirləşirdim, amma bilirdim ki, bunu etməməliyəm. Nəhayət, bir neçə il sonra əziyyətimin səmərəsini gördüm. Drenda ilə birlikdə birinci şirkətimizi açdıq. Bu gün həmin şirkətin 5000 filialı var.

Elə həmin vaxt Allah mənə bir imanlılar cəmiyyəti açmağın vaxtının çatdığını söylədi. O vaxt 40 yaşım var idi. Allah 19 yaşımda görüntüdə mənə pastor olacağımı göstərsə də, hazırlıq mərhələsi 21 il çəkdi. Pastorluq etməyə başladıqdan sonra niyə bu qədər hazırlığa ehtiyac olduğunu başa düşdüm. Pastor işi düşündüyümdən daha çətin idi. Ancaq insanlarla işləməklə qazandığım təcrübə və işdə çətinliklərə üstün gəlməyim sayəsində Allahın tapşırığını sədaqətlə icra edə bildim. Hazırlıq mərhələsi həmişə 21 il çəkmir, amma bu prinsip hamı üçün eynidir.

Hazırlıq prinsipini nəzərə alaraq Matta 13:44-ü belə izah etmək istəyirəm:

Daxilinizdə olan Allahın Padşahlığı sizə Allahın gizli sirlərini əldə etmək imkanını verir. Bu biliklər daxilinizdə yaşayan Allahın Ruhundan sizə gəlir. Bir insan bir xəzinə haqqında gizli biliyi əldə etdikdə onu yenidən qəlbində və zehnində gizlədir və sonra sevincində var gücü ilə səylə hazırlaşır; ona verilən istiqamət və məsləhətə uyğun olaraq hərəkət edir və uğur əldə edir.

FƏSİL 8

YÜKSƏLİŞİN AĞIR MƏQAMI

Dostum pastor Peter və həyat yoldaşı Bev Yeni Zelandiyada böyük bir imanlılar cəmiyyətinə pastorluq edirdi, ABŞ-a qısamüddətli bir səfər etdilər. Milad mövsümü idi və Milad bayramından zövq almaq üçün bir neçə gün Kolorado Springsdəki Broadmoor hotelində qaldılar. Broadmoorda olmamısınızsa, bilin ki, bu, Amerikanın ən yaxşı kurortlarından biridir, dağlıq ərazidə yerləşir və ecazkar Milad bəzəkləri ilə tanınır. Pastor Peter bizə zəng edib orada olacağını bildirdi və onlara qoşulmağa dəvət etdi. Fərsəti əldən vermədən üç gözəl günü orada keçirdik.

Pastor Peterin yanında olanda, ümumiyyətlə, həmişə xidmət haqda söhbət edirik, bu dəfə də belə oldu, çünki o, idarə heyətimizin üzvü idi və səfərə də elə bu məqsədlə gəlmişdi. Hər ikimiz qarşıdakı il üçün planlardan danışır, fikir mübadiləsi aparırırdıq. Nəhayət, vedalaşma vaxtı gəldi. Bizə çox əziz dost olduqları üçün ayrılmaq həmişə kədərli idi. Drenda və mən, ümumiyyətlə, ildə bir dəfə və ya heç olmasa iki ildən bir Yeni Zelandiyada onlara baş çəkirdik, amma bu il çox məşğul olduğum üçün oraya getmək fikrim yox idi.

Beləliklə, evə qayıdaraq yeni ili böyük bir sevincə qarşıladım. Ancaq maraqlısı budur ki, 9 yanvarda bir yuxu gördüm. Gördüm

ki, pastor Peter məni fevral ayında imanlılar cəmiyyətində təbliğ etməyə dəvət edəcək. Bu yuxu mənə qəribə gəldi. Çünki onunla üç gün vaxt keçirsəm də, bu barədə heç bir söz deməmişdi və fevrala cəmi bir neçə həftə qalmışdı. Səhər yeməyində Rəbbin mənə dedikləri haqda Drenda ilə bölüşdüm.

Kompüterim mətbəx masasının üstündə idi və mən onu işə saldım. Oturub bir fincan qəhvə içmək istəyirdim ki, pastor Peterdən bir məktub gəldi. Elektron poçtu açarkən pastorun məni illik maliyyə konfransında vəz etməyə dəvət etdiyini görəndə təəccübləndim. Tədbir üç həftədən sonraya planlaşdırılırdı. Əlbəttə ki, təəccübləndim, ancaq yuxuda gördüyüm üçün hazırlıqlı idim. Peterin məni Yeni Zelandiyaya dəvət etdiyi vaxtda qrafikim çox sıx idi. Ona görə də cədvəlimə baxdım. Drenda və mən Oklanda gələndən bir neçə gün qabaq Argentinanın Buenos-Ayres şəhərinə uçmalı idik. Vaxtında oraya çatmağımın yeganə yolu Buenos-Ayres konfransından sonra birbaşa Avstraliyanın Sidney şəhərinə uçmaq və daha sonra Aucklanda uçmaq lazım idi. Heç vaxt belə bir səfər təşkil etməmişdim, amma Rəbb mənimlə danışdığına görə getməli olduğumuzu bilirdim.

Argentınaya səfərimiz şirkətimin əməkdaşlıq etdiyi təchizatçılardan biri tərəfindən maliyyələşdirilirdi. Yaxşı bir səyahət idi. İldə bir dəfə görə bildiyim bəzi dostlarımla görüşmək fürsəti idi. O dövrdə Argentina olduqca ciddi maliyyə problemləri ilə üzləşmişdi və şəhərdə bəzi iğtişaşlar baş verirdi, amma ümumilikdə bu səyahət çox yaxşı keçdi. Sidneyə uçuş 16 saat çəkdi, indiyə qədər etdiyim ən uzun uçuş idi. Dünyanın o tayını havadan görməyə ümid edirdim; təyyarəmiz Cənub Qütbünün üstündən keçməli idi.

Uçuş zamanı pəncərədən baxanda aşağıda buz və qardan başqa bir şey görmədim. Maliyyə çətinlikləri yaşayan Argentinanın aviaşirkətində uçduğumu başa düşdüm. Bir an ağılımdan bir fikir keçdi: bu şirkət təyyarələrini qısa yolla uçurdu; dünyanın bu hissəsinə enməyə məcbur olsa, pis vəziyyətə düşə bilərik. Ancaq Rəbbin eti-

barlı əllərində olduğumu bildirdim; O Özü mənə bu səfərə getməyi əmr etmişdi.

Sidneyə çatdıqda pastor Peter və Bevə zəng etdik; pastor Peterin infarkt keçirdiyi üçün xəstəxanada olduğunu eşidəndə təəccübləndik. Böyük maliyyə konfransında həftəsonu boyunca vəz edə bilməyəcəyini bildirib məndən bütün konfransı aparmağı xahiş etdi. Rəbbin Yeni Zelandiyaya gəlməyimi əmr etdiyini bildirdim və Müqəddəs Ruhun bizə istiqamət verdiyinə heyrətlənirdim. Romalılara 8:14-də deyilir:

**“ALLAHIN RUHU İLƏ
YÖNƏLDİLƏNLƏRİN
HAMISI ALLAHIN
OĞULLARIDIR”
ROMALILARA 8:14**

“Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır”.

Biz Müqəddəs Ruhdan istiqamət, məsləhət və anlayışları eşitmək qabiliyyəti haqqında danışırıq. Müqəddəs Kitabda Danielin hekayəsi Müqəddəs Ruhun eşitməyin yaxşı bir nümunəsidir:

“Navuxodonosor padşahlığının ikinci ilində bir yuxu gördü, buna görə ürəyi sıxıldı və yuxusu qaçdı. Padşah əmr etdi ki, yuxusunu yozmaq üçün onun yanına sehrbazlar, ruhçağırانlar, cadugərlər və Xaldeyli müdriklər çağırılsın. Onlar gəlib padşahın hüsurunda dayandı. Padşah onlara dedi: «Bir yuxu görmüşəm və ürəyim sıxılır. İstəyirəm ki, bu yuxunun yozumunu bilim».

Xaldeyli müdriklər Arami dilində padşaha dedilər: «Padşah sağ olsun, yuxunu bu qullarına danış, biz də onu yozaq».

Padşah Xaldeyli müdriklərə cavab verdi: «Mən belə qərara gəlmişəm: əgər siz mənə həm yuxunu, həm də yozumunu söy-

ləməsəniz, parça-parça ediləcəksiniz və evləriniz də viran qoyulacaq. Əgər yuxunu və yozumunu söyləsəniz, məndən hədiyyələr, mükafatlar və böyük hörmət görəcəksiniz. İndi isə mənə yuxunu və yozumunu söyləyin» (Daniel 2:1-6).

“Xaldeyli müdriklər padşaha cavab verdilər: «Yer üzündə padşahın tələbini yerinə yetirə biləcək bir adam yoxdur. Ən əzəmətli və qüdrətli padşah da bir sehrbazdan, ruhçağırandan yaxud Xaldeyli müdrikdən belə bir şey istəməyib. Padşahın istədiyi şey elə çətindir ki, allahlardan başqa heç kəs bunu aşkar edə bilməz. Onların da məskəni insanlar arasında deyil».

Padşah bu sözdən sonra özündən çıxıb bərk qəzəbləndi və əmr etdi ki, bütün Babil müdriklərini məhv etsinlər. Müdrikləri qətlə yetirmək barədə əmr çıxanda Danieli və onun yoldaşlarını öldürmək üçün axtardılar” (Daniel 2:10-13).

*“Daniel öz evinə qayıdıb əhvalatı dostları Xananya, Mişael və Azaryaya danışdı ki, bu sirr barədə göylərin Allahından mərhəmət diləsinlər və Daniellə onun yoldaşları başqa Babil müdrikləri ilə birgə məhv olmasın. O zaman bu sirr Danielə gecə gələn görüntüdə aşkar oldu, buna görə də Daniel göylərin Allahına şükür etdi. Daniel söylədi: Allahın adı əbədi olaraq izzətlənsin! Çünki hikmət və qüdrət Ona məxsusdur. Vaxtı və dövrü dəyişdirən Odur! O, padşahları taxtdan salar və taxta qoyar, müdriklərə hikmət, aqillərə ağıl verir. **Dərin və gizli sirləri O açar, qaranlıqda qalanı O bilir. İşıqla əhatə olunan Odur**”* (Daniel 2:17-22).

Daniel ölüm və həyat arasında qalmışdı, ölümlə üz-üzə idi. Ancaq növbəti yüksəlişin sirri buradadır. Allah sizi endirmək üçün deyil, ucaltmaq üçün bu vəziyyətə salır. Müqəddəs Ruhun gizli

biliyini əldə edə bilən Daniel padşah Navuxodonosora yuxunu və yozumunu verə bildi. Aşağıdakı hissədə gördüyümüz kimi, padşah heyrətə gəlir:

“O zaman padşah Navuxodonosor üzü üstə düşüb Daniela səcdə etdi, onun üçün təqdim gətirməyi və buxur yandırmağı əmr etdi. Padşah Daniela dedi: «İndi ki sən bu sirri açmışsın, həqiqətən, sizin Allahınız allahların Allahı və padşahların Ağasıdır, sirləri açan da Odur».

Bundan sonra padşah Danieli yüksək vəzifəyə qoydu və ona çoxlu qiymətli hədiyyə verdi. Onu Babil vilayətinin başçısı və bütün Babil müdriklərinin baş rəisi təyin etdi. Daniel padşahdan xahiş etdi, o da Şadrakı, Meşakı və Aved-Neqonu Babil vilayətinə məmur qoydu. Daniel isə padşah sarayında qaldı”

(Daniel 2:46-49).

Daniel Allahın səsini eşidəndən sonra nə baş verdi? Yüksəliş və sərvət!

Eyni nəticəni Müqəddəs Kitabdakı başqa bir hekayədə, Yusifin hekayəsində oxuya bilərik. Buna bənzər bir vəziyyətlə qarşılaşan Yusifə Fironun yuxusunu yozmaq imkanı verilir. Yuxunu düzgün yozandan sonra yuxuda deyilən quraqlıqdan Misiri qurtarmaq üçün Yusif bir plan hazırlayır. Fironun Yusifə cavabını Yaradılış 41:39-40-da oxuyuruq:

“İndi ki Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sən kimi ağıllı və müdrik adam yoxdur. Sən mənim saray adamlarıma başçılıq edəcəksən və bütün xalqım sənə əmrinlə idarə olunacaq. Mən yalnız taxtda səndən böyük olacağam”

(Yaradılış 41:39-40).

Bu hekayələrin hər ikisində başlanğıcda ümitsizlik, nəticədə isə yüksəliş və zənginlik oldu. Sadə desək, böyük problemləri həll edən insanlara dünya böyük pul ödəyir. Böyük problemlər baş verdikdə daxilinizdəki Müqəddəs Ruh sizə düzgün istiqamət verməyi sevir! Çətinliyə düşəndə qorxmayın, Rəbbə həmd etməyə başlayın, çünki O, Daniel və Yusifə kömək etdiyi kimi, sizə də kömək edəcək! Həmişə deyirəm: izzət Allaha gedir, mən isə pul mükafatı alıram! Danielin Rəbb haqqında söylədiklərini sevirəm: **“Dərin və gizli sirləri O açar, qaranlıqda qalanı O bilir. İşıqla əhatə olunan Odur”**. Daniel deyir ki, işıqla əhatə olunan Odur. Yəni qaranlıq bir gecədə işıq yandırılır və siz haraya getdiyinizi görürsünüz! Işıq gələndə qorxu yox olur və siz düz yolu görürsünüz. Paul Allahın danışdığını və çətin anlarımızda bizə kömək etdiyini deyir:

“Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dil-siz-ağızsız bütlərə tərəf yönəldiniz” (1 Korinflilərə 12:2).

Paul deyir ki, bütlər danışmır, Allah isə danışır!

İndi bu fəslə niyə “Yüksəlişin ağır məqamı” adlandırdığımı anladınız mı? Çünki siz dara düşəndə Müqəddəs Ruh danışır. Bunu açması üçün sizə mükəmməl bir fürsət verən məhz çətin vəziyyətdir. Çətinlik sizi növbəti yüksəlişə hazırlayır. Təəssüf ki, bir çox imanlı çətinlikdən yan keçməyi üstün tutur. Hərçənd, çoxları çətin vəziyyətə düşəndə Allahın cəzasına məruz qaldıqlarını düşünür.

Xatırlayıram ki, ilk dəfə televiziya verilişlərinə başlayanda ayda təxminən 9000 dollar ödəyirdik. O vaxt bu məbləğ mənə çox böyük gəlirdi; hər ay bu qədər pulu haradan tapacağam?! Sonra ayda 20 000 dollar, daha sonra isə ayda 50 000 dollar ödəyirdik. Bir gün hamımız dua etdiyimiz zaman qızım Ami peyğəmbərlik ənamı ilə danışmağa başladı:

“Məhsul sizin üçün hədsiz böyükdür. Xidmət sahənizi genişləndirirəm. Nə baş verəcəyini yalnız Ruhumla anlaya bilərsiniz!

İrəli gedəcəksinizmi? Təsəvvürünüzə gətirə biləcəyinizdən də çətin vəziyyətlərə sizi aparmağıma imkan verəcəksinizmi?”

Davam etməzdən əvvəl mənə deyin, bu peyğəmbərlik sözünün mənası nədir? İRƏLİLƏYİŞ! Allahın mənə bir seçim verməsinə şadam. Onunla məsafəni qət etməyə hazır olub-olmadığımı soruşurdu. Razılığımı almalı idi. “Xeyr” desəydim, əminəm ki, başqasına müraciət edəcəkdi. Mən isə yüksəlmə imkanını əldən vermədim. Bəs, siz necə?

Dedim: “Bəli, Rəbb, mən hazırım”. Bundan bir neçə həftə sonra Daystar şəbəkəsi bizə gündəlik vaxt ayırmağı təklif etdi, halbuki əvvəllər yalnız həftədə bir dəfə yayım edirdik. Razılaşdığımız halda ayda təxminən 200 000 dollaradək ödənişlər etməli idik. Lakin bu peyğəmbərlik sözünə və Müqəddəs Ruhun verdiyi istiqamətə əsaslanaraq razılaşdım. Hamı mənə deyirdi ki, bir neçə ay ərzində insanlar proqramınızı anlayana qədər ziyana düşəcəksiniz. Elə də oldu; hətta gözlədiyimizdən də kəskin vəziyyətə düşdük. Beş aya 500 000 dollar ziyana düşdük. Əslində, ödənişləri gecikdirdiyimizə görə vəkil mənə elektron poçtla məktub yazıb televiziya şirkətinin narahatlığını bildirdi.

Buna görə də Allahla güləşməyə başladım! Bir az ruhdan düşdüm və Drendaya dedim ki, bəlkə, televiziyaadakı işimi azaldım? Ancaq o, “Allah nə dedi? Xərci ödəyəcəyini söylədi, düzdür?” Bir neçə gün ərzində bu barədə danışmaq üçün ona yaxınlaşanda eyni sözü təkrarlayırdı. Dua etdik və Allahdan cavab almasam da, sülhü hiss etdim. Həmin həftə yuxumda bir topa çək gördüm. Yuxunun qaribə tərəfi odur ki, çəklərin məbləğini və kimlərin yazdığını gördüm. Səhər oyananda televiziya verilişlərinin haqqının ödəniləcəyinə əmin idim və sülhüm var idi. Həftəsonu yuxuda gördüyüm 500 000 dollar ianə vaxtı toplandı. Gördüyüm məbləğlər və yazanların hamısı orada idi.

Görürsünüz, çətinə düşmək pis bir şey deyil! Yüksəlişin təkən nöqtəsi onlardır, dostum. İnsanlar mənə səhv etməkdən qorxduqları üçün çətin vəziyyətlərdən çəkindiklərini söyləyirlər. Lakin Müqədd-

dəs Ruhun səsinə dinləsəniz, O sizi gözlənilən səhv barədə xəbərdar edəcək.

**MÜQƏDDƏS RUHUN SİZƏ
KÖMƏK EDƏCƏYİNƏ VƏ
DÜŞDÜYÜNÜZ HƏR CÜR
VƏZİYYƏTDƏ RƏHBƏRLİK
EDƏCƏYİNƏ ETİBAR EDƏ
BİLƏRSİNİZ.**

Xatırlayıram ki, bir neçə il əvvəl maliyyə şirkətində işləyərəkən müştərilərdən biri evini girov qoyaraq bir şirkətə sərəmayə qoymaq istədi. Bu işdən gözüüm su içmirdi. Yadımdadır, ofisdə pilləkənlərlə yuxarı qalxarkən iş yoldaşlarımdan biri mənimlə bu barədə danışmağa başladı. Birdən Müqəddəs Ruhun

mənə məsləhət verdiyini hiss etdim. Dərhal iş yoldaşıma dedim: “Onun istədiyini edə bilərsən, amma müştəriyə ərizə yazdır ki, biz bu əməliyyatı onun istəyi ilə edirik”. Bundan əlavə, müştəriyə bir daha söylədik ki, bu yatırıma görə məsuliyyət daşımırıq və ona da bunu etməyi məsləhət görmürük. Təxminən altı ay keçəndən sonra hər şey puç oldu. Sərəmayəni alan şirkət müştərinin bütün pullarını itirdi. Müştəri həm bu şirkəti, həm də mənim işlədiyim şirkəti məhkəməyə verdi. Lakin vəkil müştərimizin yazdığı ərizəni görəndə biz məhkəmədən azad olduq.

Həmin gün pilləkəndə mənə məsləhət verən Müqəddəs Ruh idi. Müqəddəs Ruhun sizə kömək edəcəyinə və düşdüyünüz hər cür vəziyyətdə rəhbərlik edəcəyinə etibar edə bilərsiniz. İsanın dediyi kimi: “Qorxma”.

Növbəti hekayəni başqa bir kitabımda qeyd etdiyimə baxmayaraq, mövzuya aid olduğuna görə burada onu təkrarlamaq istəyirəm. Bir dəfə həftəsonu ailəliklə üç günlük istirahətə getdik. Hamı mikroavtobusda əyləşdi və mən mühərriki işə salmaq istəyəndə birdən Müqəddəs Ruh mənə dedi ki, evdəki maşınının yerini dəyiş. Mikroavtobusun yanında başqa bir maşınımız da var idi. Müqəddəs Ruh “maşını həyətdəki çəmənləkdə saxla” dedi. Çox qəribə idi. “Niyə Müqəddəs Ruh mənə avtomobili yerindən çəkib otun üstünə sürməyimi söyləyir?” deyə düşündüm. Ağlım heç nə kəsmirdi. Amma

Müqəddəs Ruh təkid etdi. Drendaya nə etmək istədiyimi söylədim və düşüb avtomobilin yerini dəyişdim. Bazar günü axşam evə dönənə qədər bu barədə heç düşünmədim. Maşının əvvəl dayandığı yerə böyük bir ağcaqayın ağacı aşmışdı. Maşınım çəmənləkdə saxlanıldığı üçün salamat idi; ağac onu əzməmişdi. Yerində qalsaydı, maşın ələ gəlməzdi.

Əlbəttə, Drenda və mən maliyyə işimizdə qəyyuma möhtac uşaqlar kimi idik. Bizə lazım olan yalnız bir neçə gizli strategiya və hikmət idi ki, bizi olduğumuz yerdən yüksəklərə qaldırsın. İndi bütün dünyada göstərilən televiziya verilişlərimizin əvvəlindəki çətinliyi yadıma salanda gülümsəyirəm!

Dostum, gələcəyin budur:

“Zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular”
(İbraniyə 11:34b).

Məsləhəti alandan sonra çətin və həlli mümkün olmayan işlər daha ağır gəlmir!

FƏSİL 9

SAKİT SƏS

Müqəddəs Ruhun səsinə aid təlim verməyə başlayanda çoxları mənə deyirdi ki, heç vaxt Allahın səsinə eşitməyiblər. Ancaq mən onlara həmişə “Eşitmisiniz!” deyirəm. Əgər siz də Allahın səsinə heç vaxt eşitmədiyinizi düşünürsünüzsə, xahiş edirəm 1 Padşahlar 19:11-12-ni oxuyun.

“Rəbb dedi: “Çıx, dağda Rəbbin önündə dur, çünki Rəbb buradan keçəcək”.

Dağları yaran və Rəbbin önündə qayaları parçalayan böyük və güclü bir külək əsdi, ancaq Rəbb küləkdə deyildi. Küləkdən sonra zəlzələ oldu, ancaq Rəbb zəlzələdə deyildi. Zəlzələdən sonra od düşdü, ancaq Rəbb odda deyildi. Oddan sonra xəfif bir meh səsi gəldi” (1 Padşahlar 19:11-12).

Müqəddəs Ruhun səsinə müxtəlif ifadələrdə eşitdiyimə baxmayaraq, Onun normal səsi zərif pıçıldır. Balaca, sakit bir səsdür. Kitabın əvvəlində dediyim kimi, adətən Allahın səsi fərqli bir fikir kimi səslənir. İzdihamın içərisində övladınızın səsinə ayıra bildiyiniz kimi, Müqəddəs Ruhun da səsinə tanımağa başlaya bilərsiniz. Bu fəsildə sizinlə heç kimin o barədə düşünmə-

diyi, lakin hamının eşitdiyi Allahın səsi haqqında danışmaq istəyirəm.

Oral Roberts Universitetində oxuduğum müddətdə Əhdi-Ətiqə aid bir neçə ilahiyyat kursu keçmişdim. Əvvəllər heç vaxt eşitmədiyim məlumatları oradan aldım; doğrudan da, orada keçdiyim əksər dərslər haqqında heç vaxt heç nə eşitməmişdim. Orta məktəbdə pis oxuduğuma görə bu kursda da, xüsusilə imtahan həftəsində çox çətinlik çəkirdim. Bir dəfə xatırlaya bilmədiyim mövzuda Əhdi-Ətiqə aid bir yoxlama işi yazmalı idim. Yazı məni qorxudurdu. Əslində, universitetin birinci kursunda ilk yazı işim idi; yazını mənə qaytaranda vərəqin ön hissəsində qırmızı mürəkkəblə “Qeyri-kafi. Heç məktəbə getmisən?” yazıldığını gördüm. İngilis dilim və qrammatikam çox pis gündə idi, müəllimlər mənim universitetə daxil olmağıma təəccüb edirdilər. Birinci kursu bitirmək üçün ingilis dilindən əlavə dərslər götürdüm.

Beləliklə, imtahan həftəsinin həyəcanını yaşayırdım; mənə yazı işi verdilər. Yoxlama işləri məni bezdirmişdi. Yoxlamanı yazmaq üçün masa arxasına keçirdim, amma yaza bilmirdim; buna görə də kitablardan hazır cümlələri götürüb bir az dəyişirdim ki, köçürüldüyü bilinməsin. Bunu səhv bir iş saymadığım üçün vicdanım təmiz idi. Beləliklə, oxuduqlarımı öz sözlərimlə yenidən yazırdım; amma əslində, yazmağı bacarmırdım.

Bu dəfə vaxtım az idi. Mənimlə eyni fakültədə bir dostum oxuyurdu; o, həmin imtahanı artıq vermişdi. Fakültədə hər kəsə eyni mövzuda yoxlama işi verildiyindən dostumdan yazısını mənə göstərməsini xahiş etdim. Yoxlama işinə baxandan sonra başa düşdüm ki, onun qədər yaxşı bir yazı yaza bilməyəcəyəm və ondan köşürməyə qərar verdim. Bilirəm, bunu etməməli idim. Unutmayın, mən gənc məsihçi idim. Onun yazdığını bütöv deyil, yarısını köçürdüm. İmtahan həftəsinin sonunda yazını müəllimimə təhvil verdim və arxayınlaşdım. Amma bundan sonra baş verənlər Allahın səsini eşitməkdə mənə dəyərli bir ibrət dərsi oldu.

Gecə yatmağa gedəndə yuxum qaçdı. Vicdan əzabından qurtula bilmirdim. Etdiyim işin səhv olduğunu, oğurluq etdiyimi, həm də yalan danışdığımı bilirdim. Üstəlik dostuma qarşı hörmətsizlik etmişdim və onu pis vəziyyətə salmışdım. Özümü çox bədbəxt hiss edirdim! Gecə saat 03:00-da gedib dostumu oyatdım. Ondan üzr istədim. Mənə yuxulu gözləri ilə baxıb “Qari, get yat” dedi. Sonra yerinə girib yenidən yuxuya getdi.

Növbəti gün professorun yanına getdim və etdiklərimi etiraf etdim. Əlbəttə, qiymətimi “qeyri-kafi” yazdı. Amma gülümsəyərək cəsarətimə görə məni təriflədi. Sonra dedi: “İndi ki gəlib etiraf etdin, illiyə sənə “dörd” yazacağam”. Nə gözəl! Vicdan əzabından qurtulduguma, azad və rahat olduğuma görə sevinirdim.

Buna görə izin verin sizə bir sual verim: “Dostum bu qədər mənəvi əzab çəkdiyimi görə-görə necə rahat yata bildi? Niyə o da belə bir əzab içində deyildi? Niyə yata bilmədim və niyə bu qədər bədbəxt idim?” Hər dəfə yatmağa çalışdığım zaman bir səs mənimlə danışır. Məni mühakimə edən vicdanım idi! Vicdanın tərif budur: düzgün və yanlış olanın instinktiv biliyi. Sözü hərfi mənası “bilmək” və ya “biliyə sahib olmaq”dır.

Bu, qaranlıqda yanib işıq saçan bir şama bənzəyir. İndiyə qədər başınızda olan hər düşüncənin və hər bir əməlin mükəmməl bir qeydini aparır. Məhkəmədəki şahid kimi, ən gizli işlərə şahidlik edir. Vicdan danışır; doğru olanı etməyi və yanlışdan çəkinməyi xatırladır. Vicdan hər insanın daxilindən gələn Allahın səsidir. Vicdan hər bir kəsi öz hərəkətlərinə görə cavabdeh olmağa çağırır. Vicdan, məhkəmədə olduğu kimi, hər kəsi Allah qarşısında hesabat verməyə çağırır. Şahid məhkəməyə çağırıldığı kimi, vicdanımız da ya bizim tərəfimizdən danışır (müdafiə edir), ya da bizi qınayır (ittiham edir).

“Medical Xpress” şirkəti tərəfindən edilən bir araşdırma bu həqiqətləri təsdiqləyir:

“İnsanın inkişafına dair nəzəriyyəyə əsasən, insanların həyatı təmiz vicdanla başlayır. Lakin yeni tədqiqatlar bu nəzəriyyəyə ziddir.

Tədqiqatçılar aşkar ediblər ki, altı aylıq körpələr mənəvi mühakimələr edirlər. Alimlər hesab edirlər ki, biz beynimizə yeridilmiş bir əxlaq qanunu ilə dünyaya gəlmişik”.

**VİCDAN HƏR KİŞİDƏ
VƏ QADINDA ALLAHIN
SƏSİNİN TƏSVİRİ,
YARADILIŞIN YAŞAMAQ
ÜÇÜN VERDİYİ
HƏYATLARIN TƏLƏBİDİR.
HEÇ KİM VİCDANINDAN
QAÇA BİLMƏZ.**

“Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi mühakimə edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir. Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmərsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük”

(1 Yəhya 3:19-22).

Vicdan hər kişidə və qadında Allahın səsinin təsviri, yaradılışın yaşamaq üçün verdiyi həyatların tələbidir. Heç kim vicdanından qaça bilməz. Əvvəllər kimisə öldürən və ya bank qarət edib yaxasını qurtara bilən birinin qəfildən özünü təslim edəcəyinə təəccüblənirdim. Ancaq indi bilirəm ki, insanı günahkar kimi qınayan vicdanından daha böyük bir əzab yoxdur! Paul 2 Korinfilərə 1:12-də vicdanın şəhadət etdiyini söyləyir.

“Vicdanımız da şahiddir ki, dünyaya, xüsusən sizə görə bəşəri müdrikliklə deyil, Allahın lütfü ilə, Allahdan gələn səxavətlə və səmimiyyətlə həyat sürmüşük. Biz buna görə fəxr edirik”.

Soruşa bilərsiniz: “Vicdan hansı səlahiyyətlə danışır? Niyə onun ifadəsi mənəvi məhkəmədə etibarlı sayılır?” Çünki bu, Allahın səsidir. Paul Romalıları 2:14-15-ci ayələrdə vicdanın bizimlə fəal şəkildə danışdığını söyləyir:

“Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur. Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir”.

Hər kəsin vicdanı var. Razılaşmaya bilərsiniz. Heç də həssas görünməyən insanları tanıya bilərsiniz. Ancaq sizi əmin edirəm ki, əvvəllər onlar belə olmayıblar. İnsan vicdanının səsinə hər dəfə susdursa, onun səsi getdikcə azalacaq.

“Bu təlimlər yalançıların ikiüzlülüüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir”

(1 Timoteyə 4:2).

Paul vicdanlarını yandırır və yox edən insanlar haqda danışır; onlar öz ürəklərini vicdana qarşı inadkar etdiklərinə görə daha onu hiss edə bilmirlər və ya onu eşidilməz hala salırlar. Dəriniz barədə düşünün. Əgər onu yandırsanız, yəni yanıq olarsa, yaranın qaysağı köhnəlib qopana qədər, yeni dəri çıxana qədər dəri həssaslığını itirir. Eyni şey vicdanımıza aiddir. Vicdan sizi məcbur edə bilməz ki, nə isə edəsiniz. Vicdan təkcə danışır. Onun səsinə etinasızlıq göstərə bilərsiniz və ya onun səsinə qarşı çıxma bilərsiniz. Ancaq Paul xəbərdarlıq edir: belə etsəniz, böyük bəlaya düşəcəksiniz, ya da imanınız qəzaya uğrayan gəmi kimi batar:

“Oğlum Timotey, əvvəlcədən sənənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən, bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan, imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar” (1 Timoteyə 1:18-19).

Ümumiyyətlə, vicdanlarının səsini susduran insanlar həyatlarını idarə etmək qabiliyyətini itirirlər. Onların kompası zədələnir və artıq işləmir. Hansı istiqamətdə getdiklərini bilmirlər. Paul deyir ki, təmiz vicdanla yaşamalırıq, çünki doğru yolla getdiyimizə o bələdçilik edir. Qəlbimizi sərtləşdirə bildiyimiz üçün, yaxşını və pisi hiss etmək qabiliyyətimizə zərər yetirə bildiyimiz üçün Paul qanunlara riayət etməyin və doğru olanı etməyin vacib olduğunu deyir.

“Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır” (Romalırlara 13:5).

Qanunu pozsanız, vicdanınız sizi qınayacaq. Buna görə də Paul deyir: Qanuna tabe ol, vicdanının həlim və həssas qalması üçün düzgün olanı et. Allah vicdanı səni təhlükədən qorumaq üçün yaratmışdır. Vicdanı qorumaq lazımdır ki, Allahın istədiyi kimi danışmaqda davam edə bilsin.

Vicdana aid bu prinsipi izah edən başqa bir axmaq işimi xatırlayıram. Bu hadisə pastor vəzifəsinə gəlməzdən əvvəl baş vermişdi. Hekayəti eşidəndən sonra Allahın mənə pastor işini o vaxt niyə tapşırmadığını biləcəksiniz. Danışacaqlarım bir vaxtlar sahib olduğum bir avtomobil haqqdadır. Çox sevdiyim Peugeot 505 idi. Bir gün bir oğlan maşınımı işiqforda arxadan vurdu. Yüklü yer əzildi, çərçivə əyildi, özüm də xəsarət aldım. Məni vuran oğlanın sığorta agentini maşını görmək və ödəyəcəyi məbləği müəyyən etmək üçün evimizə gəldi.

Lakin əvvəlcə sizə bu qəzanın baş verməsindən bir neçə həftə əvvəl səsboğucunun qopduğunu deməliyəm. Yüklü yerinin qarısı da hadisədən bir həftə əvvəl xarab olmuşdu, açılmırdı. Sığorta agentini avtomobilin vəziyyətini yoxlamaq üçün gəldikdə maşının yanında yerdə olan səsboğucunu görüb (mən onu görsün deyə üzə qoymuşdum) bunun da qəza nəticəsində qopub-qopmadığını məndən soruşdu. “Bəli, cənab” deyərəkən vicdan əzabı çəkdim. Daha sonra yüklü yerinin qarısı barədə soruşdu. Yenə də “bəli” dedim.

Ruhumda vicdanımın bağirtisini eşidirdim: “Qari, nə edirsən? Yalan danışırsan!” Baxın, görün mən özümü necə aldadırdım. Fikir-ləşirdim ki, vicdanımın səsini saymasam, bir müddət sonra susacaq. İndi bunu yadıma salanda xəcalət çəkirəm. O vaxt imanlılar cəmiyyətinin pastoru olmadığuma sevinirsiniz? Əminəm ki, Allah buna sevinirdi!

Nə isə, maşını təmirə apardılar və bir həftədən sonra mənə çağır-dılar ki, gəlib onu götürüm. Avtomobilimi görəndə çox sevindim. Əla vəziyyətdə idi! Tam təmir olunduğuna görə şad idim. Təxminən bir həftə sonra Drenda və uşaqlarla nahara evə gəldim. Evimiz maliyyə şirkətim üçün icarəyə götürdüyüm ofisdən cəmi üç kilo-metr aralı idi. Avtomobili evin yaxınlığında saxladım, içəri girdim və əla nahar etdim.

İşə qayıtmaq üçün evdən çıxarkən avtomobilimi saxladığım yerdə görmədim. Çayıb qaldım. Maşınım hara gedə bilər? Ətrafa baxdım və maşını gördüm. Evimiz bir təpənin üstündə idi. Görünür, əl əyləcini çəkməyi unutmuşdum. Bu, ilk dəfə baş vermişdi. Maşın arxaya gedib bir ağaca çırpılmışdı. Maşını görəb dəhşətə gəldim. Baqaj açılmırdı, səsboğucu qopub yerə düşmüşdü. Maşın təmirdən əvvəlki vəziyyətdə idi.

Bunu görəb hər şeyi başa düşdüm və gülməyə başladım. Allah mənə ibrət dərsi verdi. İnsanlara rəhbərlik etməzdən əvvəl vaiz özü bu dərsi öyrənməli idi. Daha maşını təmir etdirmədim. Çox köhnə olduğuna görə onu hissələrə bölüb satdım.

Həyatımda bir dəfə də vicdanım mənə bağırırmışdı. Bunu “velosiped hekayəti” adlandırırım.

Ümid edirəm ki, bu hekayətlər sizə kömək edər. Bilirəm, xasiyyətimin hələ də dəyişmədiyini düşünürsünüz, amma yanılırsınız. Xilasına görə çox sevinirəm. Çünki xilas olmasaydım, həyatımın tamamilə fərqli olacağını düşünürəm.

Velosiped hekayəsi bir neçə il sonra baş verdi; təzə imanlılar cəmiyyətimizə yenidən pastorluq etməyə başlamışdım. Şənbə günü günorta Dodge Caravan ilə atama baş çəkdim və sonra geri qayıt-

maq üçün yola çıxmağa hazırlaşdım. Atamın evi hər iki tərəfindən yolu olan bir yastı təpənin üstündə idi. Nədənsə təpədən enən velosipedçini görmədim. Yavaş-yavaş geri çəkildim; o, arxamda deyildi. İrəli sürməyə başladığım zaman o, sürətlə mənə çatdı.

Onu görmədim. Ancaq birdən maşınımə dəyən BAM, BAM, BAM səsi eşitdim. Arxa baxış güzgüsündə sükani buraxıb iki əli ilə mənə tərəf işarə edərək ucadan söyən velosipedçini gördüm. Pərt oldum, velosipedçi ardımca gələrək mənə təhqir edirdi. Bilirdim ki, təpədən enərkən mənim geri çəkildiyimi görüb asanlıqla sürəti azalda bilərdi. Həm də əmin idim ki, istəsəydi, sürətlə yanımdan ötə də bilərdi. Ancaq o mənə günahlandırır.

Onun davranışı mənə heyrətə gətirdi. Dərsini vermək istədim, sürəti azaltdım və maşınımə yaxınlaşmasını gözlədim; sonra əyləci basdım. Maşınımə arxasına girməmək üçün cəld əyləc qollarını tutduğunu görüb məmnun oldum. O, əvvəllər eşitmədiyim cılığın söyüşləri mənə yağdırırdı.

İrəli sürüb maşınımı ona tərəf döndərdim və gözləməyə başladım. Bunu görəndə o sakitləşdi. Düşünürəm ki, nəhayət, onun velosipeddə olduğunu və maşınların velosipeddən daha böyük olduğunu başa düşdü. Pəncərəmi açıb onu gözləyirdim. O mənə gəlib çatanda var gücümə bağırırdım ki, bu yolda onu bir də görsəm, maşınla üstündən keçəcəm. Sonra təxminən dörd metr məsafədə maşınımı düz onun üstünə sürdüm. Yolumdan cəld kənara çəkilsə də, maşınım velosipedə sürtüldü. Özümü haqlı hiss edirdim. “Dərsini verdim!” – deyər düşünsəm də, bu, çox çəkmədi.

Ruhum ilə Müqəddəs Ruhun güclü və nüfuzlu səsinə eşitdim: “Qari, nə edirsən?” Siz bu sözləri oxuyursunuz, mən isə onları eşidəndə haqsız olduğumu hiss etdim. Birdən adamı öldürə biləcəyimi anladım. Arxanı göstərən güzgüyə baxdım və o, çox yavaşca hərəkət edirdi, başını aşağı salıb ya sağ qaldığına təəccüblənirdi, ya da yaralarına baxırdı. Bilmirəm. Maşını sürüb getdim, amma vicdanım mənə rahat buraxmırdı. Gənc bir pastor olaraq nələrin ola biləcəyini başa düşdüm. Qəzetlərin üz səhifəsində başlıqları təsəvvür edirdim:

“İnam Həyatı imanlılar cəmiyyətinin pastoru velosipedçinin üstündən keçdi”. Müqəddəs Ruh mənə xatırlatdı ki, məhz bu velosipedçi kimi insanlar üçün O məni bir imanlılar cəmiyyəti yaratmağa çağırırdı. Öz hərəkətlərimdən dəhşətə gəlib göz yaşları içində Rəbbin qarşısında tövbə etdim.

Beləliklə, etiraf edin ki, əslində, Allahın səsini əvvəllər eşitmisiniz. Vicdanınızı həssas vəziyyətdə qoruyub-saxlayın və inadkar olmağa qoymayın ki, hər zaman Allahı eşidə biləsiniz. Müqəddəs Kitabda deyilir ki, İsrail xalqı Allaha qarşı ürəklərini inadkar etdi və heç vaxt vəd olunmuş diyara girə bilmədilər. İbranilərə Məktubun müəllifi Əhdi-Cədidə bizi xəbərdar edir:

Buna görə Müqəddəs Ruhun dediyi kimi: “Bu gün əgər Onun səsini eşitsəniz, qoy ürəkləriniz üsyan vaxtı olduğu kimi... inadkar olmasın”
(İbranilərə 3:7-8).

Bu xəbərdarlıq üçüncü və dördüncü fəsillərdə ən az üç dəfə təkrarlanır. Niyə xəbərdarlıq? Çünki Allah sizə xeyir-dua vermək istəyir və İsa sizin üçün ödədiyi hər bir şeyə sahib olmanızı istəyir.

İnadkar ürəkli olmaqdan danışırkən uşaqlıqda mənə olan poni yadıma düşür. O, gördüyüm ən sərt xasiyyətli və eyni zamanda, ağıllı heyvan idi. Ona minən, yaxud minməyə cəsəret edən təkçə mən idim. Atları sevən və onlarla dil tapdığını deyən bir dostum var idi. O, Toniyə (poninin adı belə idi) minmək istəyirdi. İcazə verməyim üçün bir müddət mənə yalvardı. Tonini yəhərlədim. Oğlanın adı Caki idi və o, poniyə minəndə baş verənləri heç vaxt unutmayacağam. Toninin üstünə əyləşib yola düşdülər. At evdən təxminən 50 metr məsafədə yerləşən göl-

**BUNA GÖRƏ MÜQƏDDƏS
RUHUN DEDİYİ KİMİ:
“BU GÜN ƏGƏR ONUN
SƏSİNİ EŞİTSƏNİZ, QOY
ÜRƏKLƏRİNİZ ÜSYAN
VAXTI OLDUĞU KİMİ...
İNADKAR OLMASIN”
İBRANİLƏRƏ 3:7-8**

məçəyə doğru qaçdı. Caki var gücü ilə atı cilovlamağa çalışırdı, poninin dayanması üçün bağırırdı, amma Toni ona heç bir əhəmiyyət vermirdi. Toni sürətlə çaparaq həmin gölməçəyə çatdı və qəflətən suyun kənarında başını aşağı tutaraq dayandı. Əlbəttə ki, Caki poninin üstündən düz gölməçəyə uçdu. Toni sonra geri döndü və sanki heç bir şey olmamış kimi otlamağa başladı.

Laqeyd idi və ona heç bir əhəmiyyət vermirdi. Bu poni dəyərsiz idi; məndən başqa heç kimə fayda vermirdi. Mənim özümə nə fayda verirdi ki? Dediym kimi, o, ağıllı idi. Onu bəsləyən mən idim. Onu tövlədən təmiz havaya çıxarmağım, yaşıl çəməndə otarmağım üçün ona minməli olduğumu bilirdi. Ancaq çox diqqətli olmalı idim. Məni belində gəzdirəndə başını qaldırıb bir gözü ilə mənə diqqət yetirirdi. Üzümü kənara çevirməyimi gözləyirdi. O zaman tez başını uzadıb ayağımı dişləyirdi. Sizə deyim ki, çox ağırlı idi. Buna görə də ayıq olmalı idim. Ancaq ondan bir fayda yox idi.

Ürəyimizin inadkarlaşmasına imkan versək, Toni kimi, Allah üçün yararsız olacağıq. Bir dəfə Tonini çöldə bir zəncirə bağlanmışdıq. Atam Toni üçün bir vedrəyə su töküdü. Dönüb getmək istəyəndə Toni arxadan onu qapdı. Atam xilas olmamışdı, xasiyyəti sərt idi. Su vedrəsinin yanında bir duz daşı var idi; atam onu götürüb var gücü ilə poniyə tərəf atdı. Toni bu dəfə sağ qaldı. Bu ata etibar edirdimmi? Əsla!

İnsanların həyatı da belədir. Daha bir dəfə də itaətsizlik edəcəklərini, vicdanlarının əleyhinə çıxacaqlarını düşünürlər, amma anlaşırlar ki, bunu etdikdə hər dəfə çapıq yeri daha da böyüyür. Allaha itaət etməsələr və ya Onun dediklərini eşitməsələr, günlərin bir günü onlar Toni kimi rəhmsiz və vicdansız olacaqlar. Çarə – vicdanınıza qarşı çıxdığınızı anladığınız zaman tez tövbə etməkdir.

Məzmur 51-i Davud Batşeva ilə günah işlədikdən sonra yazmışdır. Bu, tövbə məzmurudur:

“Məhəbbətinə görə, ey Allah, mənə rəhm et, bol mərhəmətinə görə qanunsuzluqlarımı sil. Təqsirimi tamamilə yu, günahım-

*dan məni təmizlə. Çünki qanunsuzluqlarımı bilirəm, günahım daim gözümlün qarşısındadır. Sənə, yalnız Sənə qarşı günah işlətmişəm, gözündə pis sayılanı etmişəm. Mənə görə çıxarılan hökmündə ədalətli sən. Məni məhkum etməkdə haqlısan. Mən doğulandan bəri günahkaram, ana bətnindən belə, təqsirkaram. Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən. Mənə daxilən hikmət öyrət. Məni züfa ilə pak et, təmiz olum, məni yu, qardan da ağ olum. Mənə şadlıq, sevinc səsinə eşitdir, qırdığın sümüklərim xoş hallansın. Üzünü tut, günahlarımı görmə, bütün təqsirlərimi sil. Ey Allah, **məndə təmiz ürək yarat**, daxilimə yenidən sədaqət ruhunu ver. Məni Öz hüsurundan atma, Müqəddəs Ruhunu məndən götürmə. Xilasının sevincini mənə qaytar. İtaətkarlıq ruhu verib mənə dayaq ol” (Zəbur 51:1-12).*

“Sən qurbanlardan zövq almazsan, yoxsa kəsərdim. Yandırma qurbanlarından razı qalmazsan, Allaha məqbul olan qurban sınımış ruhdur, Sən sınıan və peşman olan ürəyə xor baxmazsan, ey Allah!” (Zəbur 51:16-17).

Davud Allaha fəryad edərək Ondən təmiz və tövbəkar bir ürək, həlim ruh istəyir. Əslində, Davud Allahdan yenə hiss edə bilən ürək istəyir. Vicdanına qulaq assaydı, Davud heç vaxt bəlaya düşməzdi. Buna görə də unutmayın, əgər vicdanınızın səsinə etinasızlıq göstərsəniz, ürəyiniz inadkar olacaq, günahı yenə, yenə, yenə etsəniz, daha Allahın səsinə heç eşitməyəcəksiniz.

Allahın səsinə müxtəlif yollarla eşitmək olar. Vicdan bu yollardan biridir. Əlbəttə ki, Müqəddəs Ruh birbaşa müraciət edərək bizə göstəriş və istiqamət verir. Artıq qeyd etdiyim kimi, Müqəddəs Ruh mənimlə həm uca və səlahiyyətli, həm də sakit səsə danışır. O, yuxu və görüntülər vasitəsilə də danışır. Bu bərədə növbəti fəsildə danışacağam. Bu fəsildə isə öyrəndik ki, Allahın səsinə eşitməyi öyrənmək istəyiriksə, vicdanımızı təmiz saxlamalıyıq, vaxt itirmədən tövbə etməliyik. Allahın səsinə eşitməyimiz üçün ürəyimiz yumşaq və həssas olmalıdır.

FƏSİL 10

GÖRÜNTÜLƏR VƏ YUXULAR

Mən qəfil yatağımdan qalxıb Drendaya dedim: “Hamiləsən. Qızın olacaq!”

Beş uşağımız var idi, ancaq Allah bizə yalnız bir dəfə – dördüncü uşağımız olan Pollinin cinsini demişdi. Zənnimcə, o vaxt Drenda Polliyə təxminən altı aylıq hamilə idi. Ailəmiz avtomobil qəzasına düşəndə bu açıqlama sayəsində qızımızı saxlaya bildik. İki zolaqlı yolda saatda 90 km/saat sürətlə gedərkən bir gənc qəflətən sağa döndü. Maşını saxlamağa imkan tapa bilmədik və onun avtomobilini vurduq. Heç kim ağır yaralanmasa da, hamımız xəstəxanaya getməli olduq. Hamilə olan Drendanı təhlükəsizlik kəməri zədələmişdi. Uşaqdan narahat idi. Allah bizə Polli haqqında dediyi üçün rahat idik. Bizdə uşağın da yaxşı olduğuna dair əminlik var idi. Pollidən danışarkən xəyalım məni onun həyatda ilk dəfə ana olacağı hamiləlik vaxtına apardı. Drenda ilə mən bir işgüzar səfər üçün xaricə getməli idik. Pollinin azad olma tarixi səfərimizin ortasına düşdü. Drendanı tanıyırsınız; o öz qızının doğuşunu qaçırmaz. Beləliklə, səfəri ləğv etməli olub-olmadığımızı düşünürdük. Bu barədə dua etmək üçün bir az vaxt ayırdım və Müqəddəs Ruh mənə tarixin səhv olduğunu, körpənin qayıdışımızın ertəsi günü dünyaya gələcəyini söylədi.

Allahın tarixlə bağlı dediklərini Drendaya danışdım və səyahətimizə davam etdik. Evə gəldikdən sonra Rəbbin söylədiyi tarixdə Pollinin körpəsi dünyaya gəldi. Yeni nəvəmiz İvori vaxtında doğulmuşdu.

Bunlar Müqəddəs Ruhun həyatımıza aid məsləhətlərinin nümunəsidir. Ancaq Müqəddəs Ruhun bizimlə danışmağının başqa yolları da var ki, bunları bilməliyik.

“Bütün bəşər üzərinə Ruhumu tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, ağsaqqallarınız rüyalar, cavanlarınuzsa görüntülər görəcək. O günlərdə qul və qarabaşların üzərinə də Ruhumu tökəcəyəm” (Yoel 2:28-29).

Yoel peyğəmbər Allahın bütün insanların üzərinə Ruhundan tökəcəyi günün gələcəyini söyləmişdi. İndi həmin gündə yaşayırıq. Əllinci Gündə Müqəddəs Ruh yuxarı otaqda gözləyənlərin üzərinə endi. Onların başqa dillərdə danışdığını və Allahı izzətləndirdiyini gören izdiham sərxoş olduqlarını düşünərək “Bu nədir?” deyə soruşdu. Peter xalqa müraciət etmək üçün ayağa qalxdı:

“Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır. Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, cavanlarınız görüntülər, ağsaqqallarınızsa rüyalar görəcək. O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, Onlar da peyğəmbərlik edəcək” (Həvarilərin İşləri 2:14-18).

Yuxular və görüntülər Müqəddəs Ruhun bizimlə danışmağının əsas hissəsidir. Müqəddəs Ruhun niyə bəzən yuxuda, bəzən isə sakit səsle danışdığını bilmirəm. Ola bilsin, hamımız çox məşğul oluruq. Sakit olduğumuz zaman O, diqqətimizi cəlb edə bilər. Qarma-qa-

rışıqlıq içində olanda isə sakit səsi eşidə bilmərik. Müqəddəs Ruh bizə sözünü çatdırmaq istəyir. Bir dəfə görmək min dəfə eşitməkdən yaxşıdır. Səbəbi nə olursa, olsun, yuxu və görüntülər üçün Allaha şükür edirəm. Yuxu və görüntü bir-birinə oxşayır. İkisi də gördüyümüz şəkillərdir, fərqi odur ki, görüntünü biz oyaq olanda, yuxunu isə yatanda görürük.

Görüntülərə gəlincə, onlardan yalnız bir neçəsini görmüşəm. Bunları da “açıq görüntülər” adlandırıram; oyaq olanda real kimi görünən görüntülərdir. Ən mənalı görüntü 19 yaşında vəz etməyə çağırıldığı zaman olub. Bu baş verməmişdən bir ay əvvəl Müqəddəs Ruhda vəftiz olunmuşdum. Əlbəttə ki, mənim üçün bunların hamısı yeni idi, çünki üzv olduğum imanlılar cəmiyyətində Müqəddəs Ruh haqqında çox öyrətmirdilər.

Ad günüm idi; dostlarım mənim üçün gözəl bir qonaqlıq təşkil etmişdilər. Yeməkdən əvvəl Allaha təşəkkür etdik və birdən Müqəddəs Ruhun mənə çox güclü surətdə gəldiyini hiss etdim. Bir daha qeyd edirəm ki, bu şeylər mənim üçün yeni idi. Amma Müqəddəs Ruhda vəftiz olandan sonra Müqəddəs Ruhun üzərinizə gəlməsinin nə kimi hiss olduğunu təsəvvür edirdim. O anda nə etməli olduğumu bilmirdim, üzr istəyib masanın arxasından qalxdım və çölə çıxdım.

Çölə çıxanda Allahın hüzzuru daha da gücləndi; bir açıq görüntü gördüm, yəni real həyatda təbii olan bir şeyə baxırmış kimi gördüm. Təxminən 35-40 nəfərin qarşısında dayanıb danışdığımı gördüm, hamısı qatlanan stullarda oturmuşdu. Pəncərələrdən görünürdü ki, gecədir, çünki çöl qaranlıq idi. Sonra bir səs dedi: “Səni Sözümlü təbliğ etməyə çağırıram”. Bu, üç dəfə təkrarlandı, sonra görüntü yox oldu və məsh götürüldü. Dostlarımin yanına qayıdanda onlar mənə nə olduğunu soruşdular. Dedim: “Düşünürəm ki, mən, sadəcə, vəz etməyə çağırıldım!”

Xatırlayıram ki, həmin axşam evə gəlib baş verənləri atama danışdım. Vaizlərin çox pul qazanmadıqlarını söylədi. Dedi ki, bu oldu. O dövrdə atam məsihçi deyildi, ancaq Allaha şükür olsun ki, 80 yaşında həyatını İsayə həsr etdi və indi göylərdədir.

Müqəddəs Ruhun mənimlə açıq bir görüntü ilə danışdığının səbəbini indi başa düşürəm: çünki mən gənc idim. Ona xidmət etdiyim üçün ailəmdə çoxlu təqiblərlə qarşılaşacağımı və qarşıdakı həyat yolum üçün bu lövbərə ehtiyacımın olduğunu bilirdi. Həqiqətən, bu görüntü illər boyu məni ruhlandırmaqda davam edirdi.

Başqa bir açıq görüntünü yaşadığımız köhnə kənd evində görmüşdüm. Təxminən 9 il idi ki, yoxsulluq içində bu köhnə, sınıqsız salxaq kənd evində yaşayırdıq. Ancaq Allahın Padşahlığının qaydalarını öyrənməyə başladığımızda bərəkət tapdıq və borcdan tamamilə qurtulduq.

Bu, vaiz olacağıma dair birinci görüntümün yerinə yetirildiyi zaman baş verdi. Görüntüdən sonra 21 il ərzində mən təhsil alıb maliyyə sahəsində çalışırdım. 21 idən sonra isə Allah mənə bir imanlılar cəmiyyəti açmağı tapşırırdı. O vaxt 40 yaşında idim.

İmanlılar cəmiyyətimizi bir məsihçi radiostansiyasının zirzəmisində başladığımız; oradakı ilk görüşümüz Allahın mənə 21 il əvvəl verdiyi görüntü ilə uyğun gəlirdi. Həmin adamlar qatlanan stullarda oturmuşdular, pəncərələrdən bayırda gecə görünürdü. Onların qarşısında dayandığım yer də həmin idi.

Drenda və mən imanlılar cəmiyyətini qurduq və Padşahlığın işlərinə o qədər sevinirdik ki, yaşadığımız yerə daha az əhəmiyyət verirdik. Bilirdik ki, əvvəl-axır bu kənd evindən köçməliyik, çünki ailədə beş uşaq böyüyürdü, darısqallıq idi. Ancaq uğurlu biznes və imanlılar cəmiyyəti ilə çox məşğul idik və sevinirdik.

Bir gün imanlılar cəmiyyətindən evə gələndən sonra qonaq otağına keçib divanda oturdum. Qəfildən otaq boş oldu, bir mebel belə yox idi. Otağın qapısı yemək otağına açıldı. Ora da tamamilə boş idi. Görüntü cəmi beş saniyə davam etdi və bildim ki, kənd evindən çıxmağın vaxtı çatıb. Görüntü bitəndə dərhal Drendaya nə baş verdiyini danışdım və köçmə vaxtının gəldiyini dedim.

Əminəm ki, Allah Öz planını açmaq üçün bir görüntüdən istifadə etdi. Çox məşğul idik və evi dəyişmək məsələsini dəfələrlə təxirə salacaqdıq. Ancaq görüntü bizi tələsdirdi: “Köçmə vaxtı gəlib!!!”

Yalnız sonra bu tələsikliyi başa düşdük. Doqquz il ərzində bu kənd evində kirayə yaşasaq da, bir gün sökülməli olduğunu bilirdik.

Uzun sözün qıçası, Allah bizi gözəl bir yerdə torpaq sahəsi almaq və burada təzə bir ev tikməyə yönəltdi. Təzə evi yavaş-yavaş, bir-iki ilə tikməyi düşünürdük. Ancaq tikintiyə başlayandan təxminən altı ay sonra ev sahibimiz bizə zəng edib dedi ki, bir ay ərzində kiçik kənd evini boşaltmalısınız. Təzə evi tikdiyimizi söylədik və bu evdə 2-3 ay artıq qalmaq üçün icazə istədik. O, razılaşdı.

İşləri sürətləndirdik və güzəşt müddətinin sonunda yeni evimizə köçdük. Allah bizə köçməyə hazırlaşmağımızı vaxtında deməsəydi, təzə evin tikildiyi müddət ərzində bir neçə dəfə ordan-bura, burdan-ora köçməli olacaqdıq; çox məşğul olduğumuz üçün bu, problem olacaqdı.

Əlbəttə, bu kitabın əvvəlində bəhs etdiyim mavi dumanın görüntüsü də həyatı dəyişdirən bir təcrübə – açıq bir görüntü idi. Gələcəyi açıqlamasa da, görüntüdə Müqəddəs Ruh məni millətlərə vəz etməyə çağırırdı.

Daha bir neçə açıq görüntülərim olub, amma yuxular mənim üçün daha böyük əhəmiyyət kəsb edirdi. Albaniyaya getməyimdən bir həftə əvvəl yaxınlaşan səfərlə bağlı bir yuxu qurdum.

O vaxtlar indiki qədər çox səyahət etmirdim; həmin gün Allah mənimlə danışmazdan əvvəl səyahət etmək heç ağılıma da gəlməzdi.

Beləliklə, Albaniyaya getməzdən bir həftə əvvəl bu yuxunu gördüm. Yuxuda müayinə masasında uzanmış halda bir həkim otağında idim. Bir tibb bacısı otağa girib məndən bir az qan götürməli olduğunu dedi. Qan götürmək üçün əlimdən tutub iynəni orta barmağıma sancdı. Bu mənə qərribə gəldi. Ancaq yuxuların necə olduğunu bilirsiniz; bəzi şeylər var ki, yalnız yuxu vasitəsilə açılır.

Bu yuxuda, təyyarədə uçuşdan əvvəl barmağımın hər birinə qan almaq üçün iynə sancılacağını bildirdim. Bu yuxu mənə uşaqlıqda keçdiyim imanlılar cəmiyyətinin beş xidmətini xatırlatdı: baş barmaq –

**YUXULAR ALLAHIN SİZİ
İSTİQAMƏTLƏNDİRMƏSİ
ÜÇÜN DƏ VERİLİR.**

həvari, şəhadət barmaq – peyğəmbər, orta barmaq – müjdəçi, üzük barmaq – pastor, çeçələ barmaq isə pastorla birlikdə çalışan müəllimdir.

Beləliklə, tibb bacısının mənə nə dediyini başa düşdüm. Həyatımın müxtəlif mərhələlərində imanlılar cəmiyyətinin hər bir xidmətində çalışacağımı bildim. Əlbəttə, bir pastor və müəlliməm, amma, eyni zamanda, imanlılar cəmiyyəti üçün Padşahlıq və maliyyə ilə bağlı peyğəmbərlik sözü daşdığımı da bilirəm. Albaniyada olarkən İsa məni buna çağırırdı. Yuxuda tibb bacısının orta barmağımı sancdığını gördüm, buna görə də Albaniyaya müjdəçi kimi göndərildiyimi bildim. Həyatımın həvarilik mərhələsinə isə yenicə başlayıram.

Nə olursa olsun, o, yuxuda orta barmağıma iynə sancdıqdan sonra əllərini dua üçün birləşdirib üzümə baxdı və ağzı ilə səssiz “dua” sözünü dedi. Dua sözünü ucadan söyləmədi; danışı bilmədiyini yerdə ağızla səssiz danışdığını kimi etdi. Bu yuxudan belə anladım ki, mən Albaniya camaatına müjdəçi kimi göndərilirəm və bu səfər üçün dua etməliyəm.

Saysız-hesabsız yuxu görmüşəm. Burada onlar barəsində danışı bilmərəm, amma yuxu Müqəddəs Ruhun səsidir. Hər gecə “ruhani” mənalı yuxu görən insanlarla rastlaşmışam. Hesab edirəm ki, yuxuları ayırd etmək gərəkdir. Ruhani kimi görünməyə can atan bəzi insanlar var ki, ruhani qürura qapılıb Allahdan olmayan şeyləri görürlər. Hərçənd, çox yuxu görmürəm. İldə təxminən 4-10 yuxunun Allahdan olduğunu bilirəm; bunlar mənə əhəmiyyətli olan məlumatı çatdırırlar. Əlbəttə ki, yuxuların sayı hər il fərqli ola bilər. Əhəmiyyət kəsb edən yuxuların sayı deyil, onların öyrətdikləridir.

Həyatımın istiqamətini tam dəyişən yuxu səkkiz ildir işlədiyim maliyyə şirkətini tərk edərək insanlara borcdan qurtarmaq xidmətini göstərən bir şirkəti yaratmağı söyləyən bir yuxu idi. Bu, əlbəttə, önəmli yuxu idi.

Sonra xəbərdarlıq edən yuxular olur. Bir qərribə xəbərdarlıq yuxusunu xatırlayıram. Həmin dövrdə ölkədə maliyyə böhranı yaşanırdı. Yatağımda uzanmışdım. Otağın qapısı açıq idi və dəhlizdə (röyada) bir səs eşitdim; qapıya tərəf baxdım. Orada təxminən bir

metr hündürlüyündə balaca bir cin gördüm. Çiyində pul dolu bir torbanı çəkib aparırdı. Torba Şaxta babanın torbası boyda idi. Pul dolu bu böyük torbanı cin arxası ilə sürüyüb aparırdı. Evdən çıxmaq niyyəti yox idi, keçib pilləkənlərlə üçüncü mərtəbəyə qalxdığını eşitdim. Oyanıb yuxu haqqında düşünəndə Rəbbin mənə pulun oğurlandığını və ya itirildiyini göstərdiyini başa düşdüm.

Maraqlıdır ki, yuxuda torbadakı pulun qədərini bilirdim: təxminən 25000 dollar. Pul kisəsi evdən çıxmadı, yəni pulu oğurlayan və ya sui-istifadə edilməsinə imkan verən şəxs və ya şəxslər pulu evdən çıxarmamışdılar. Bu yuxunun xidmətimə aid olduğunu bildim. Ertəsi gün səhər duran kimi baş köməkçimə zəng edib maliyyə kitablarımızı yoxlamasını xahiş etdim. Bunu etdikdə aşkar olundu ki, diqqətdən kənar qalmış bir çox lazımsız xərclər olunur, ayda, təxminən, 25 000 dollar. Əslində, heç kim oğurluq etmirdi; sadəcə, pul səhlənkarlıqla israf edilirdi. Maliyyə böhranı yaşandığı bu dövrdə bizim bu pula ehtiyacımız var idi.

Yuxular Allahın sizi istiqamətləndirməsi üçün də verilir. 2018-ci ildə çox sadə bir yuxu gördüm; “Gəmiləri çağırın” sözlərini eşitdim. Bu sözləri yazdım, amma mənasını anlaya bilmirdim. Rəbdən yuxunun mənasını soruşurdum və bu barədə Drendadan başqa heç kimə danışmadım. Yanvar ayında ildə bir dəfə kişilər üçün görüş keçiririk. Bu il üçün kişilərə müxtəlif tapşırıqlar verirdim. Tapşırıqlardan biri plan tərtib edən kiçik bir qrupun yaradılması idi. Bu barədə mən illərlə düşünsəm də, nəhayət, bunun həyata keçirilmə vaxtının gəlib çatdığını hiss etdim. Görüşdən sonra qardaşlardan biri mənə yaxınlaşib özünü axmaq kimi hiss etsə də, bu sözləri söylədi: “Rəbb sənin Troya Heleninə bənzədiyini dedi”. Nədən danışdığını başa düşmədim, o da mənə izah etməyə başladı. Ondan xahiş etdim ki, dediklərini elektron poçt ilə yazıb mənə göndərsin. Budur onun məktubu:

Sparta padşahı Menelaus arvadı Heleni troyalılardan azad etmək üçün 1000 gəmi göndərilməsini əmr edir. “Min gəmini

hərəkətə gətirən şəxs” Troyanın Heleni barəsindədir və danışıq dilində çox məşhur ifadədir.

Çərşənbə, 30 yanvar 2019-cu il tarixində siz kişi toplantısında danışanda Rəbb sizi Heleni azad etmək üçün 1000 gəmini işə salan padşaha bənzətədi. Günah əsirlərini, inanclarını, ailələrini itirənləri və maliyyə məsələlərində çaşqınlıqda olanları azad edən pastor.

*Hörmətlə,
Harun.*

Növbəti gün mənə başqa bir məktubu da göndərdi:

Pastor,

Troyalı Helenin hərbi görüşünü sizə təsvir etmək istəyirəm. Əksər insanlar üçün o, arvadını troyalılarından xilas etmək üçün 1000 gəmi göndərən bir padşahdır. Hərbi baxımdan isə bu, “Troyalı Helen əməliyyatı” adlı qoşun yerləşdirmə taktikasıdır. Hər bir hərbi yerləşdirilmənin öz adı var. Məsələn, Üsamə bin Ladenə qarşı qoşunun yerləşdirilməsinə “Neptunun nizəsi” adı verilmişdi. Missiyalara da belə adlar verilmişdir: “Maykın irəliləyiş əməliyyatı”, “Elvis Marşal”, “Santa Klaus” və s.

Hərbdə əməliyyatların növünü, rəhbərini müəyyənləşdirmək üçün onlara adlar verilir. Rəbb sənə Troyalı Helenə bənzədiyini söylədi. Bir hərbi kimi, mən bunu belə başa düşürəm: pastor Qari itmiş adamları xilasa gətirmək üçün 1000 gəmi göndərəcək.

Bundan əlavə, 1000 gəmi haqda eşidəndə döyüşçülərin sayı, dəstək heyəti, təlim, maddi-texniki təminat və hər gəminin yerləşdirilməsi üçün lazım olan inzibati proseslər barədə düşünürəm. Bu qoşuna rəhbərlik etmək üçün sizdən daha güclüsü yoxdur. İllər boyu bu ana hazırlaşmaq üçün bizi öyrədirdiniz. Digər imanlılar kimi, ailəmlə birlikdə mən bu işə hazırım.

*Hörmətlə,
Harun.*

Harun dəniz donanmasında xidmət edirdi və 21 illik xidmət müddətində 9 əməliyyata göndərilmişdi. Çarmıxın gücü ilə kökdən dəyişməsi barədə möhtəşəm bir hekayəti var. Rəbbin gəmiləri çağırmaq haqda yuxuda mənə dediklərindən xəbəri yox idi. Ancaq onun “bilik sözü” mənə düzgün eşitdiyimi təsdiqlədi və Allahın mənim üçün hazırladığı yola üz tutmağımda kömək etdi. Hədəfimiz Padşahlıq Müjdəsini yaymaq üçün ölkəmizdə 1000 kiçik qrup yaratmaqdır. Bu orduya yazılmaq istəyirsinizsə, Garykeese.com vasitəsilə mənimlə əlaqə saxlayın.

Düşünürəm ki, bu sizə aydındır. Yuxular vasitəsilə Allah Öz adamları ilə danışır, onları yönəldir, istiqamət verir, xəbərdarlıq edir və təsəlli verir.

Bu fəsil bitməzdən əvvəl daha bir sözü demək istəyirəm. Allahın birbaşa istiqamət verməsi üçün istifadə etdiyi vasitə peyğəmbərlik ənamıdır. Harun yeni bir layihəyə başlamaq planlarımla əlaqəli bir bilik sözü aldı. Bilik sözü, sadəcə, bilik sözüdür. Allahın Ruhundan sizə bilik verilir, bu biliyi özbaşına əldə edə bilməzsiniz. Bilik sözü 1 Korinfililərə 12-də Müqəddəs Ruhun doqquz ənamı sırasında qeyd olunur. Bu kitabda həmin ruhani ənamları öyrətmək niyyətim yoxdur, amma onlardan birini – peyğəmbərlik sözünü qeyd etmək istəyirəm.

**“PEYĞƏMBƏRLİK EDƏNSƏ
ADAMLARLA ONLARI
RUHƏN İNKİŞAF ETDİRMƏK,
HƏVƏSLƏNDİRMƏK VƏ TƏSƏLLİ
VERMƏK ÜÇÜN DANIŞAR”**

1 KORİNFLİLƏRƏ 14:3

Bu ənamı səhv başa düşən bir çox insan öz həyatını fəlakət vəziyyətinə gətirib çıxarıb. Buna görə də bu ənama diqqət yetirmək istəyirəm. İnsanlar peyğəmbərlik ənamı haqda düşünəndə hər hansı bir peyğəmbəri təsəvvür edirlər. Bu peyğəmbərin barmağı ilə adamlara göstərib

“Afrikaya getməlisən” və ya “Pastor olmalısən” söylədiyini düşünlər. Bu ifadələr həqiqi peyğəmbərlik sözü ola da bilər, olmaya

da. Bunları yozmağınızdan asılıdır. Bu ifadələr istiqamət verirlərsə, onda səhvdir. Təsdiq edirlərsə, düz ola bilər. Paul peyğəmbərliyin məqsədini izah edir.

“Peyğəmbərlik edənsə adamlarla onları ruhən inkişaf etdirmək, həvəsləndirmək və təsəlli vermək üçün danışar”

(1 Korinfilərə 14:3).

Aydın deyilir: peyğəmbərlik sözü istiqamət vermir. Lakin Kəlamda yazılanlara baxmayaraq, insanların əksəriyyəti peyğəmbərlik sözündən məhz istiqamət gözləyirlər. Ancaq Paulun dediyinə görə, peyğəmbərlik sözü istiqaməti yalnız təsdiqləmək üçündür, istiqamət vermək üçün deyil. Görürsünüz, yenidən doğulduqdan sonra daxilinizdəki Müqəddəs Ruh sizə Özü məsləhət edəcək. Allahın yolunda nə etməli olduğunuzu bilmək üçün bir adamdan gələn sözə ehtiyacınız yoxdur. Peyğəmbərlik sözü artıq bildiyiniz bir şeyi təsdiq edə bilər.

Məsələn, “Afrikaya getməlisiniz” nümunəsində qeyd etdim ki, əgər Müqəddəs Ruh sizə bunu artıq demişdisə, onda bu, həqiqi peyğəmbərlik sözü ola bilər. Bu sözlə dediyini yenidən təsdiqləyir. Ancaq Afrikaya getmək aqlınızda deyilsə və bunu ilk dəfə eşidirsinizsə, bu, Əhdi-Cədid imanlıları üçün peyğəmbərlik sözünün həqiqi bir nümunəsi deyil.

İnsanlar bəzən ağılasığmaz sözlər danışirlar. Məsələn, məsihçilər yanıma gəlib deyirlər: “Allah toplantıda mənə varlı olacağımı söylədi”. Bəli, bunun üçün sizə peyğəmbərlik sözü lazım deyil; Müqəddəs Kitab bunu yazır. Məsihçilərin peyğəmbərlik sözünü axtardıklarını görürəm. Bu sözü adamlarda axtarmağa ehtiyac yoxdur! Daxilinizdəki Müqəddəs Ruh sizinlə danışacaq. Bəli, Allah dediyini təsdiqləmək üçün peyğəmbərlik sözünü göndərə bilər, lakin bu, bir təsdiq sözüdür, sizə istiqamət verən söz deyil.

Həyatımda baş verən hadisə buna yaxşı bir nümunədir. O vaxt Drenda ilə görüşürdük. Onun Corciya ştatında yaşayan ailəsinə elçi

getməyə hazırlaşırıdım. Orada olarkən onunla birlikdə üzv olduğu imanlılar cəmiyyətini də ziyarət etmək istəyirdim. O dövrdə mənə maliyyə sahəsində iş təklif olundu. 19 yaşında vaizliyə çağırılmışdım, Əhdi-Ətiq üzrə təhsil almışdım, lakin maliyyə sahəsində işləməyə məcbur idim. Ümumiyyətlə, nə edəcəyimi bilmirdim.

Bazar günü səhər ibadətindən sonra Drendanın imanlılar cəmiyyətində tanımadığım bir qadın yaxınlaşıb mənə üçün bir peyğəmbərlik sözünün olduğunu dedi: “Sənə bir iş təklif olunacaq. Bu işin 10 cəhəti var...” Davam edib yeni işdə edəcəyim hər şeyi təfsilatlarla söylədi. Sonra dedi: “Sən bu işi görməlisən və Rəbb xeyir-dua verəcək”. Onun sözlərindən sonra işi götürməli olduğumu hiss etdim. Onun peyğəmbərlik sözü mənə rahatlıq gətirdi və getməli olduğum istiqaməti təsdiqlədi. Daxilimizdəki Müqəddəs Ruh bizi idarə edir və məsləhət verir.

FƏSİL 11

MÜQƏDDƏS RUH MÜDİRİM KİMİDİR

İmanlılar cəmiyyətimdə işə ehtiyacı olan bir ailə var idi. Gözəl bir ailə idi və həmişə imanlılar cəmiyyətində ürəkdən xidmət edirdilər. Amma həmişə maliyyə problemləri olurdu. Ailə başçısı yenə işsiz qalanda onlara kömək etməyə qərar verdim. O vaxt ev tikir və bütün elektrik işlərini özüm görürdüm. Bu ailə başçısının elektrik işlərindən başı çıxdığını görəndə ona iş təklif etdim. Gəldi və ona verdiyim tapşırığı əla yerinə yetirdi.

Bu barədə artıq unutmşudum. Amma təxminən bir ay sonra o mənə yenidən zəng etdi. Bir neçə nəfərin mənim üçün dua etmək məqsədilə görüşdüyünü söylədi. “Nə olub ki?” – deyə soruşdum. İmanlılar cəmiyyətində dəyişdirilməsi lazım olan bəzi şeylərin olduğunu söylədi və müzakirə etdikləri 10 maddədən ibarət siyahısının olduğunu dedi. Siyahıda ilk yeri evimin çox böyük olması tuturdu. İmanlılar cəmiyyətinin mənə belə bir evi tikmək üçün nə qədər pul verdiyini açıqca soruşdu. Ona imanlılar cəmiyyətinin mənə bir qəpik də vermədiyini, oradan maaş almadığımı söylədim. Bunu eşidib bir qədər susdu. Sonra soruşdu: “İmanlılar cəmiyyəti sənə maaş vermir?” “Əlbəttə, yox” – dedim. Yenə bir qədər susdu və sonra dedi: “Onda verməlidir”. Bununla söhbət bitdi.

Təxminən bir həftə sonra bir şirkətdə iş yeri haqda eşidib ona uyğun olduğunu düşündüm və ona dedim. Gedib həmin işə düzəldi. Yadımdadır, ailəsi həmin vaxt evlərindən qovulmaq üzrə idi. İşə başladıqdan bir həftə sonra imanlılar cəmiyyətində yanıma gəlib işdən çıxdığını dedi. Mən heyrətə gəldim. “Niyə? Niyə işdən çıxdın?” Dedi ki, həftəsonu ona döşəməni süpürməyi tapşırıblar; o isə deyib ki, buraya döşəmə süpürmək üçün gəlməyib və işdən çıxıb. Eşitdiyimə inana bilmirdim. Bu gənc həyatda uğur qazanmaq üçün dözümlü olmalı idi. Həmişə onun arvadına yazığım gəlirdi. Qısa müddət sonra onlar imanlılar cəmiyyətini tərk etdilər, sonra nə olduğunu bilmirəm. Lakin ehtimal edirəm və təxminimdə yanılmıram: onun təkəbbürlü münasibətinə və zəhmətkeş olmadığına əsaslanaraq deyə bilərəm ki, az yerlərdə işləyəcək, işlədiyi müddət də qısa olacaq; kasıbçılıqdan çıxma bilməyəcək. Lütfən məni səhv başa düşməyin. Əlbəttə, insanlar dəyişir və mən onun da dəyişəcəyinə ümid edirəm. Ancaq bilirəm ki, onu tanıdığım zaman səhv istiqamətdə gedirdi. Görürsünüz, o, Allahın səsinə laqeyd yanaşırdı.

Soruşa bilərsiniz: “Necə yəni, Allahın səsinə laqeydlik?” Əminəm ki, o da həmin sualı verərdi, çünki bu barədə onun heç bir anlayışı yox idi. O, Allahın insanları həyata hazırlaması üçün öyrətdiyi əsas dərsə etinasız yanaşırdı: tabelik. Ola bilsin, bu fəslin adı sizi çaşdırdı. Müdirimin Müqəddəs Ruhla nə əlaqəsi var? Bu fəsildə müdirinizin Müqəddəs Ruhu eşitmə qabiliyyətinizlə çox əlaqəli olduğunu görə bilərsiniz.

Matta 8:5-10 ayələri ilə bu zəruri olan mövzunu araşdırmağa başlamaq istəyirəm:

“İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir».

İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm».

Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə "Get!" deyirəm, o gedir, digərinə isə "Gəl!" deyirəm, o da gəlir. Qulum "Bunu et!" deyirəm, o da edir».

Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim» (Matta 8:5-10).

Niyə bu adam inanırdı ki, İsa onun xidmətçisini sağalda bilər? Bu suala cavabı özü verir: "Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə "Get!" deyirəm, o gedir, digərinə isə "Gəl!" deyirəm, o da gəlir. Qulum "Bunu et!" deyirəm, o da edir". O, səlahiyyətin necə işlədiyini bilirdi. Özü rəhbərliyə tabe olduğu kimi, adamları da ona tabe idilər. Rəhbərinin sözü onun üçün Sezarın sözü kimi idi. Əslində, həqiqəti bilmək istəyirsinizsə, rəhbərinin sözü onun üçün Sezarın sözü idi. Rəhbərliyi altında olan adamlar üçün də onun sözü Sezarın sözü kimi olmalı idi. O bunu başa düşmüşdü. Səlahiyyət belə işləyir. Tabelikdə olmağı bacardığına görə İsa Məsihin səlahiyyətlə bir sözü deməklə məsələni həll edə biləcəyinə əmin idi. O özü də belə edirdi. Nökərləri onun əmrlərinə tabe olurdular. Bu, çox sadədir. Öyrənməli olduğunuz həqiqət budur:

SƏLAHIYYƏTLİ OLMAĞINIZ ÜÇÜN SƏLAHIYYƏTƏ TABE OLMALISINIZ!

Əgər şeytan hakimiyyəti tam səlahiyyətdən salarsa, kim nə istəyir onu da edə bilərsə, onda dünya xaosa və viranəyə çevriləcəkdir. İblis Həvvanın ürəyinə şübhə saldı: "Doğrudanmı, Allah sizə... deyib?" Bunu eşidin: yer üzündə yaşayan hər bir şəxs bir və ya bir neçə səlahiyyət altındadır. Kimin səlahiyyəti altında olduğunuzu bilsəniz, kimə qulaq asmalı olduğunuzu və kimə qulaq asmamalı olduğunuzu

biləcəksiniz. Bu gün isə hər kəs səlahiyyətə tabe olmadan səlahiyyət sahibi olmaq istəyir, bu isə mümkün deyil.

Bu yaxınlarda mən bir rəhbər ilə danışdırdım. Vergi və sosial ödənişlərini azaltmaq məqsədilə işçilərinə nağd pulla maaş verdiyini dedi. Bunun aqibətini bilirəm. Bir gün işçi zədə alsa, sosial təminatı almaq üçün ərizə yazacaq və müdirin qanunu pozaraq ödəniş etmədiyi aşkar olunacaq. Beləliklə, müdiri məhkəməlik olacaq. İmanlılar cəmiyyətimizdə bir neçə təchizatçının başına gəldiyinin şahidiyəm.

Keçən həftə bir qadınla danışdırdım. Deyir ki, ona pastor lazım deyil; Müqəddəs Ruh kifayətdir. Doğrudanmı? Onda bu sözü İsa Məsihə desin, çünki Efeslilərə 4-cü fəsildə yazıldığı kimi, pastorları təyin edən və yerli imanlılar cəmiyyətlərini quran İsa Məsihdir. Əgər o, İsa Məsihə tabedirsə, onda İsanın təyin etdiyi səlahiyyət də tabe olacaq. Əslində isə o, İsayə tabe deyil və istədiyini etmək istəyir. Çox güman ki, buna görə aldanacaq və dara düşəcək.

Bu yaxında bir nəfərlə danışdırdım. Bir müddət satıcı işləyəndən sonra işdən çıxıb və satış üzrə şirkətini açıb. Əvvəlki iş yerindən tanıdığı bütün müştərilərini özü ilə aparıb. Hərçənd, bunu etməyəcəyinə dair sənəd imzalamışdı. Bundan sonra da o, iş avandlığı gözləyir? Bu ki oğurluqdur!

Bilirəm, Müqəddəs Ruhun fəvqəltəbii, böyük işləri haqda yazdığım digər fəsilləri oxumaq sizə daha xoşdur, ancaq bu fəslə düzgün qəbul etməsəniz, irəliləyiş olmayacaq, çünki insanı yüksəldən Allahdır.

**KİMİN SƏLAHIYYƏTİ
ALTINDA OLDUĞUNUZU
BİLSƏNİZ, KİMƏ QULAQ
ASMALI OLDUĞUNUZU VƏ
KİMƏ QULAQ ASMAMALI
OLDUĞUNUZU BİLƏCƏKSİNİZ.**

Yadımdadır, dua toplantılarının birində bir qadın gözünün yaşını tökə-tökə yanıma gəldi. Dua görüşünə onu çağırmadığım üçün məni qınadı. Donub qaldım! Dua görüşünə çağırılmaq onun üçün niyə bu qədər vacib məsələ idi? Ona görə ki adamların gözündə o, ruhani görünməyə çalışırdı.

Əlbəttə, qulaq assaydı, mən duaya niyə onu çağırmadığımı deyərdim. Bu qadın ərinə hörmət etmir, daim iştirak etdiyi dediqodu məclislərində ərinin ruhani vəziyyətini pisləyirdi. Buna görə də onu duaya çağırmadım. Qadın ağlayırdı, çünki dua edənlər arasında onu görməyən imanlılar belə fikirləşərlər: o, pastora itaətsizlik edən təhlükəli bir qadındır.

Sizə bir sual verim. İstədiyiniz yerə gedə bilərsinizmi? Pastornuzdan və ya müdirinizdən sizin haqqınızda dürüst fikirlərinin nə olduğunu soruşsam, nə deyərlər? Görürsünüz, tabe ola bilməyən adam səlahiyyətə sahib ola bilməz. Bunu mən deməmişəm, İsa deyib.

“Ən balaca bir işdə sadıq olan kəs böyük işdə də sadıqdır, ən balaca bir işdə haqsız olansa böyük işdə də haqsızdır. Beləliklə, əgər siz haqsız sərvətdən istifadə etməkdə sadıq olmadınızsa, əsl var-dövləti sizə kim əmanət edər? Əgər başqasının malından istifadə etməkdə sadıq olmadınızsa, öz malınızı sizə kim verər?”
(Luka 16:10-12).

Rəhbəriniz sizə etibar edirmi? Bunu tabeliyiniz göstərir.

Gəlin həyatdakı uğurunuzla təsir göstərən həqiqət barədə Müqəddəs Kitabda oxuyaq:

“Filiştililər İsrailə vuruşmaq üçün yığıldılar. Otuz min döyüş arabası, altı min atlı və dənizdəki qum dənələrinin sayı qədər camaat çıxıb Bet-Avenin şərqində Mikmasda ordugah qurdu. İsraililər təhlükə qarşısında olduqlarını gördülər, çünki xalq sıxışdırıldı, xalq mağaralarda, kolluqlarda, qayalarda, məqbərələrdə və nohurlarda gizləndi. İbranilərdən bəzisi İordan çayından Qad və Gilead torpağına keçmişdi. Şaul isə hələ Qılqalda idi və bütün xalq qorxudan əsə-əsə onun ardınca gedirdi.

Şaul Şamueli təyin etdiyi vaxta qədər yeddi gün gözlədi, lakin Şamuel Qılqala gəlmədi, ona görə də xalq Şaulun yanından dağılmağa başladı. Şaul dedi: «Yandırma qurbanını və ünsiyyət qurbanını yanuma gətirin». O, yandırma qurbanını təqdim etdi” (1 Şamuel 13:5-9).

*“Şamuel Şaula dedi: «Ağılsızlıq etdin, Allahın, Rəbbin sənə verdiyi əmrə əməl etmədin. Belə olmasaydı, Rəbb İsrail üzərində sənənin padşahlığını əbədi saxlayacaqdı. Lakin indi padşahlığın davam etməyəcək. **Rəbb Özünü üçün Öz ürəyinə yatan bir adam tapıb. Həmin adamı Rəbb xalqına başçı təyin etdi.** Çünki sən Rəbbin verdiyi əmrlərə əməl etmədin»”* (1 Şamuel 13:13-14).

Əmrə tabe olmadığı üçün Şaulun səlahiyyəti əlindən alındı. Burada da eyni qayda görünür: səlahiyyətə tabe olmayan səlahiyyət sahibi olmur. Burada çox vacib bir məqamı qeyd etmək istəyirəm. Rəbb ürəyinə yatan bir insanı axtardı. “Ürəyinə yatan” nə deməkdir?

*Şaulu aradan götürəndən sonra Allah Davudu ucaldıb onların üzərində padşah etdi və onun barəsində şəhadət etdi: “**Öz ürəyimə yatan adam olaraq Yessey oğlu Davudu tapdım və o Mənim bütün istədiklərimi yerinə yetirəcək**”* (Həvarilərin İşləri 13:22).

Allah ürəyinə yatan adamı necə müəyyən edir? Bu, Allahın nifrət etdiyinə nifrət edən, Allahın sevdiyini sevən kəsdir. Allahın etdiyi işləri icra edən bir adamdır. Başqa sözlə, Allah günaha nifrət edir, o da günaha nifrət edir. Allah bir işi görmək istəyirsə, onlar da eyni işi görmək istəyirlər. Allahın ürəyinə yatan kəs ruhani ənamları bol olan insandır. Bəziləri zənn edir ki, ruhani olmaq həzin musiqi sədaları altında ibadət etməkdir. Allah isə açıq deyir: Ruhda ibadət itaət-karlıqdır.

Şamuel isə dedi: «Rəbb Öz sözünə itaət edilməsindən xoşu gəldiyi qədər Yandırma qurbanı və başqa qurbanlardan xoşu gələrmə? Bax itaət etmək qurbandan, qulaq asmaq qoçların iç piyindən daha yaxşıdır. Çünki üsyankarlıq falçılığa bərabər günahdır, inadkarlıq isə özbaşınalıq və bütpərəstliyə bərabərdir. İndi ki sən Rəbbin sözünü rədd etdin, O da səni padşahlıqdan rədd etdi» (1 Şamuel 15:22-23).

Bir daha təkrar edirəm: Allahın səsi müdirinizin səsinə bənzəyir! Anonim anketdə rəhbərlik haqqında yazdıqlarınız Allah üçün əhəmiyyətlidir. Əksər insanlar bunu anlamırlar. Yarım gün işlədiklərini əhəmiyyətli hesab etmirlər. Əslində isə bilmirlər ki, bununla onlar özlərini subyektiv itaətə öyrədirlər; onlar yalnız istək və məqsədlərinə uyğun olanda itaət edirlər. İnsanlar anlamırlar ki, az maaşlı yarım gün işlədikləri yerdə məsuliyyəti üzərlərinə götürərək etibarlı işçi olsalar, iş can yandırsalar, vəziyyət dəyişəcək. İnsanların əksəriyyəti belə etmir. Əksəriyyət böyük şeyləri hədəf seçirlər. Az maaşlı yarım gün işlədikləri vəzifəni əhəmiyyətli hesab etmirlər. Lakin belə münasibət səhvdir!!!

**BİR DAHA TƏKRAR
EDİRƏM: ALLAHIN
SƏSİ MÜDİRİNİZİN
SƏSİNƏ BƏNZƏYİR!**

Heç bir iş əhəmiyyətsiz deyil. Tapşırığın böyüyü, kiçiyi olmaz. Davud qoyun otaranda kiçik, əhəmiyyətsiz bir vəzifəsi var idi. Ancaq o bunu əhəmiyyətsiz saymırdı; qoyunları qorumaq üçün ən azı iki dəfə həyatını təhlükəyə atdı. Yəni ona verilən etimada çox ciddi yanaşdı. Adamlar ona əhəmiyyət verməsə də, Allah onun ürəyini görürdü! Allah hər zaman onun harada olduğunu dəqiq bilirdi.

Allah sizin də harada olduğunuzu bilir; səlahiyyətə münasibətinizi də bilir. Gördüyünüz insana tabe ola bilməsəniz, görünməz Allaha tabe olmayacaqsınız. Bir çox adam görmüşəm ki, işi-gücü elə hey mühakimə etməkdir; özlərini zavallı hesab edirlər. Düşdükləri pis vəziyyətə görə təqsiri həmişə başqasında görürlər. Həmişə

rəhbəri, hökuməti təqsisləndirirlər. İşə isə məcbur olduqlarına görə gedirlər, bir az qazandılsa, bəsləridir. Onlar, ümumiyyətlə, düşünə bilmirlər; kimsə onlara nə etməli olduqlarını mütləq söyləməlidir. Yüz illərlə kölə olan İsrail övladları da belə düşünürdülər. Azadlığa çıxsalar da kölə kimi düşünməkdə davam edirdilər. Lakin vəd olunmuş torpaqda nəhəng cəngavərlərlə qarşılaşdıqda kölə təfəkkürü artıq işə yaramır. Vəd olunmuş torpağa gətirməzdən əvvəl Allah onlara həyat dərsləri keçdi. Sizi də vəd olunmuş torpağa gətirməzdən əvvəl öyrətməlidir. Vəd olunmuş torpaq sizin payınızdır. Beləliklə, Rəbb İsrail xalqını öyrətdimi?

“Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar” (Qanunun Təkrarı 8:3).

*“Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə **təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi**”* (Qanunun Təkrarı 8:16).

Allah onların təkəbbürünü qırırdı; yəni ehtiyaca salıb köməyə möhtac qoyurdu. Özlərinə deyil, Allaha güvənməyi öyrənməli idilər. Onları irəlidə yemək tapmaqdan daha böyük işlər – döyüşlər gözləyirdi. Qarşıda nəhəng cəngavərlər və hündür divarları olan şəhərlər İsraililəri qorxuya sala biləcəkdə. Allahın böyük olduğunu, onları bələlərdən xilas edəcəyini öyrənməli idilər.

İkincisi, məcbur edilmədən özləri düzgün seçim etməyi öyrənməli idilər. Bu gün valideynlər övladlarının ürəyinə deyil, əməllərinə diqqət yetirərək böyük səhv edirlər. Uşağa otağını yığmaq tapşırırlar. Yığsa da, əda ilə qapını çırpın uşaq tapşırığı itaətlə deyil, üsyanla yerinə yetirir. Uşaqları ilə dost olan valideynlər otaqlarındakı təmizliyi görəndə azyaşlıları tərifiylərlər. Bu da səhvdir. Uşaq tərifi görə itaət etməməlidir. İstək ürəkdən gəlməlidir. Bir gün

həmin övladın yanında onu tərifləyən valideyni olmayacaq. Valideyn övladı böyüdüb kənara çəkildə uşaq sərbəst olub istədiyini edəcək. Uşağın ürəyində olanlar üzə çıxacaq. Kiçik yaşlarında gül bala olan övlad böyüyüb özbaşına qalanda səhlər edib bəlaya düşür.

Müqəddəs Kitabda deyilir ki, Allah İsraili sınaıyır ki, onların aqibəti yaxşı gəlsin. Məhz bu barədə danışırıq. Uşaqlarını razı salmağa çalışan valideyndən fərqli olaraq, Allah Öz övladının gələcək rifahını düşünür. Vərdişə çevrilməzdən əvvəl ürəyin kiçik münasibətləri düzəldilməlidir. Allah deyəndə ki, onları sınaıyacaq, bu nəzərdə tutulurdu. Tabe olmaq lazım gələndə qəlbin münasibəti üzə çıxdıqca Allah onu düzəldir.

Hər kəs tabeçilik imtahanından keçməlidir! Bəs, səhrada yaşamırıqsa, Allah bizi harada öyrədir? Onun səsinə tabe olmağı öyrənib növbəti yüksəliş üçün necə hazırlaşa bilərik? Allahın Şaul haqqında dediklərini xatırlayırsınız? İtaət etmək qurban verməkdən daha yaxşıdır. İmanlılar cəmiyyətindəki zahiri ibadətləriniz növbəti yüksəlişinizin əsasını təşkil etmir. Allah sizə səlahiyyəti etibar edə bilərmi? Bu harada başlayır? Evdə.

“Ey övladlar, Rəbdə olduğunuza görə ata-ananıza itaət edin. Bu haqdandır. İçində vəd olan ilk əmr budur: «Ata-anana hörmət et ki, xoş güzəranın və yer üzündə ömrün uzun olsun»”
(Efeslilərə 6:1-3).

Niyə valideynlərinizə itaət etmək uzun ömür və həyatda uğur qazanmağınıza səbəb ola bilər? Allah sizə itaət üçün mükafatını verir? Xeyr, ancaq həyatınızdakı səlahiyyəti təmsil edən valideynlərinizə hörmət etməyi öyrənsəniz, Allaha da hörmət və ehtiram göstərəcəksiniz. Allahın həyatınızda təyin etdiyi səlahiyyətə hörmət etməklə Ona da itaət edirsiniz və işləriniz avand olacaq. Demək olar ki, körpə ikən himayəsi altında olduğumuz valideynlərimizin sözləri Allahın sözləridir.

İnsan rəhbərinizə tabe olmağınızla da Allah sizə tabeliyi öyrədir. Müdiriniz, pastorunuz, polis və hökumət – Allahın bizə tabe olmağı əmr etdiyi səlahiyyətliyələrin nümunələridir.

İmanlılar cəmiyyətimizdə həmişə şikayət edən və problemlərindən danışan bir ailəni xatırlayıram. Evlərini itirmək üzrə idilər; işlərini nizama salmaq və evi girovdan qurtarmaq üçün onlara 10 000 dollar lazım idi. Başlarına gələnləri imanlılar cəmiyyətində onlarla insana danışdırlar. Nəhayət, bir ailə onlara kömək etmək qərarına gəldi və 10 000 dollar verdi. Ancaq bir neçə ay keçəndən sonra yenə əvvəlki vəziyyətə düşdülər və evlərini itirdilər. İşsiz olan bu cütlüklə görüşüb vəziyyətləri barədə danışmışdım. Münasib iş tapanacan haradasa işləmələrini təklif edirdim. Şəhərin istənilən yerində, məsələn, restoranda işləyə bilərdilər. Ancaq belə işi bəyənmirdilər. Düşünürəm ki, onların dərdi maliyyə deyil, səlahiyyəti və məsuliyyəti anlamamaq idi. Nədənsə həyatda səlahiyyətli şəxsə tabe olmaq və problemin həllinə dair məsuliyyəti görmürdülər.

Dostum Rick Renner deyir ki, bir kəsi işə götürməzdən əvvəl maşınlarına baxır, yaxud bəzən xəbərdarlıq etmədən evlərinə gedir. Aydınır ki, öz avtomobilinə görə məsuliyyət daşımayan insan işdə də məsuliyyətsiz olacaq. Bir müddətdən sonra ofisi də öz maşınlarının kökünə salacaqlar.

Mən də həyatımda “səhra” təlimindən keçmişəm. Şükür ki, Allah məni səlahiyyətliyələərə qarşı laqeydlikdən təmizlədi. Tapşırığı üçün hazır etmək məqsədilə məni darlığa salıb sınaq.

Kənd evində yaşadığım zaman çox kasıb olduğumu xatırlayıram. Bir pis borca girmişdim; şükür ki, qurtardım. Hər dəfə ödənişləri gecikdirirdim. Ərzaq lazım olduğundan əlavə kredit götürürdüm; məbləğ 2000 dolları keçdi.

Bir gün bankdan zəng gəldi: “Cənab Kisi, hesabınız bağlanır. Borcunuzu ödəməsəniz, bir daha bu bankda hesab açma bilməyəcəksiniz”. Bu vəziyyətin ən pis tərəfi ondadır ki, imanlı olduğumu etiraf edirdim. Allaha şükür ki, həmin gün pul aldım və borcu ödəyə bil-

dim. Ancaq bank müdiri ilə görüşüb axmaqlığımı etiraf etdim; bunu Allah deyil, özüm etmişəm.

Sonra biznesə başladığım ilk illər ərzində regional müdir müavinini mənə təlimatlar verirdi. O, sənədləri nəzərdən keçirərkən bir alıcının sənədlərdən birində imza qoymadığını görüb dedi: “Problem deyil, imzalı sənədi işığa tut, imzasız sənədi üstünə qoyub onun qolunu çək. Onlar məhsulu almaq istəyirlər və hər yərə imza atmışlar”. Mən də onun dediyini etdim. Təxminən bir ay sonra müştərimin vəkili mənə zəng edib dedi ki, imzanı saxtalaşdırdığım üçün müştəri məni məhkəməyə verib 100 000 dollar tələb edir. Bu işdə məsuliyyət daşdığı üçün regional müdir müavinini də işdən çıxartdılar; məbləği isə 5 000 dollara endirdilər.

Bu həyat dərslərini öyrənməyə məcbur idim! İş yoldaşlarımdan biri sığorta üzrə imtahan verməli idi. Tədris materiallarını almaq üçün pulu olmadığından öz imtahan vərəqələrimin surətini çıxarıb ona verdim. İmtahan vərəqəsində cavabları yazıb veb sayta göndərdi. Müəllif hüququ pozulduğuna görə məhkəməyə müraciət edən bir vəkildən zəng gəldi. O günlərdə vergi idarəsinə gedən yolu beş barmağım kimi tanıyırdım. Həmişə gecikmiş vergi borclarını və cərimələri ödəyirdim. İndi bütün bunları yada salaraq müxtəlif hisslər keçirirəm. Allah mənə cavabdehliyi öyrədirdi. Gələcəkdə mənə milyonlarla dolları etibar etməsi üçün məsuliyyətli olmalı idim. Bu dərslər üçün Allaha şükürlər olsun!

Məni yüksəklərə qaldıran Allahın olduğunu öyrənməliydim. Allah bunu əməllərimə görə etmir. Dürüslüyüm də sınınmalı idi. Ona görə deyirəm ki, Allahın səsi müdirinizin səsinə bənzəyir. Allah rəhbərdən bir alət kimi istifadə edərək sizi növbəti tapşırığınıza hazırlayır və sizi tabelikdə saxlayır. Bu sınaqdan keçə biləcəksinizmi?

“İnsanı yüksəltmək nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. Hökm verən Allah isə həm alçaldır, həm yüksəldir”

(Zəbur 75:6-7).

“Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir” (İbraniyə 12:11).

“Ey qullar, Məsihə itaət etdiyiniz kimi dünyəvi ağalarımıza da qorxu və lərzə ilə səmimi qəlbdən itaət edin. Bunu yalnız insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, Məsihin qulları kimi can-dildən Allahın iradəsini yerinə yetirmək üçün edin. İnsanlara deyil, Rəbbə qulluq etdiyiniz kimi ürəkdən qulluq edin. Bilin ki, istər qul, istərsə də azad – hər bir kəs gördüyü yaxşı işin əvəzini Rəbdən alacaq. Ey ağalar, siz də, həmçinin qullarınızla bu cür rəftar edin. Daha onlara hədə-qorxu gəlməyin. Bilin ki, onların da, sizin də Ağanız göylərdədir və O, insanlar arasında tərəfkeşlik etməz” (Efeslilərə 6:5-9).

Qorxu və lərzə ilə itaət edin! Rəhbərinizə münasibətiniz belə olmalıdır. Paul deyir ki, rəhbərinizə itaət Allahın iradəsinə itaətdir. Necədir? Mən təəccüblənirdim!

Beləliklə, Allahın səsi kimin səsinə bənzəyir? Rəhbərinin!

BU, SINAQDIR!

Kitabın sonuna çatdıq. Əminəm ki, o sizə ilham verib ruhlandırdı. Müqəddəs Ruh, həqiqətən, həyatda inanılmaz bir Tərəfdaşdır. Sizi heç vaxt tək qoymayacağına və əsla tərk etməyəcəyinə söz verib. Bu əvəzolunmaz həqiqətləri sizinlə bölüşmək mənim üçün böyük şərəfdir.

Qari Kisi

Borcdan qurtarmaq və təhlükəsiz bir şəkildə sərmayə qoymaq haqqında daha ətraflı məlumat üçün 1- (800) -815-0818 nömrəli telefona “Forward Financial Group” şirkətimə zəng edə bilərsiniz.

Allahın Padşahlığı haqqında əlavə məlumat almaq üçün FaithLifeNow.com saytına daxil olun.

“İnam Həyatı” imanlılar cəmiyyəti ilə bağlı məlumat əldə etmək üçün FaithLifeChurch.org saytına daxil ola bilərsiniz.

FƏSİL 12

MÜQƏDDƏS RUHLA NECƏ VƏFTİZ OLUNMALI

Allahdan nə alırıqsa, Onun bizə dediyi sözün əsasında imanla alırıq. Müqəddəs Ruh ilə vəftiz də elədir. Dua edib bunu qəbul etməzdən əvvəl bu kitabda verilən ayələri araşdırın ki, bunun sizin üçün Allahın iradəsi olduğuna əmin ola bilərsiniz. Buna aid bütün suallarınıza cavabları tapın. Müqəddəs Ruhla vəftizi almaq qərarına gəlsəniz, sadəcə, bu duanı edin:

“Ata, bu gün sənin qüdrətli Ruhunla vəftiz olmaq istəyirəm. Sənin sözünlə Ruhda dua etmək bacarığımı da İNDİ Səndən qəbul edirəm. Bunu İsanın adı ilə və Sənin izzətin üçün istəyirəm! Amin”.

Bir təcrübə və ya müəyyən hisslər axtarmamalısınız. Duada dilədiyinizi alacağınıza inanaraq Allahın Kəlamına əsaslanın. Diləyib alandan sonra Onun vəd etdiyi kimi sizi Ruhu ilə məsh etdiyinə görə Ona təşəkkür edin.

Dilədiyinizi özünüzdə görəndən və ya hiss edəndən sonra deyil, *diləyəndə alırsınız*. Dua etdiyiniz zaman bunu başa düşməlisiniz. Sizin dəliliniz Allahın Kəlamıdır.

“Dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək” (Mark 11:24b).

Allahın Ruhunun dua dilinizdə Özünü sərbəst göstərməsi üçün dua etdikdə Allaha ibadət üçün vaxt ayırın. Allah dilinizi tərpətməyəcək! Dillərdə dua etmək üçün danışmalısınız. Adətən insanlar dua etdikdə və ya Allahın Ruhunu hiss etdikdə daxildə bir canlanma və ya gərginlik hiss edirlər.

İbadətdə davam edərkən özünüzü Allahın Ruhuna təslim edin. Ruhunuzdan çıxan fərqli səsləri və ya hecaları duymağa başlayacaqsınız. Bu səslərə inamla təslim olmalısınız. Bunu etdikdə Allahın Ruhunun axını və sərbəstliyi artacaq.

Nədənsə dillərdə dərhal dua etməsəniz, narahat olmayın. Müqəddəs Ruhla vəftizi inamla qəbul etdiyiniz üçün Allaha təşəkkür etməkdə davam edin. Müqəddəs Ruhun vəftizini almaq üçün dua etdikdən sonra imanlılar cəmiyyətindən evə gedərkən və ya evə çatandan sonra səhər duş qəbul edəndə və ya bir neçə gün sonra ot biçərkən insanların Ruhda dua etməyə başladıklarını görmüşəm. Əsas məsələ – hisslərlə deyil, imanla almaqdır.

Hər gün müəyyən qədər Ruhda dua edin və dua həyatınızı gücləndirin. Allah sizinlə danışacaq və hər bir sualınıza cavab verəcək! Əminəm ki, Ruhda dua etmək üçün vaxt ayıracaqsınız və Allahın Padşahlığında sahib olduğunuz bütün faydalardan istifadə edəcəksiniz!

QEYDLƏR

1. Jared Dublin, “Jailed fan suing NFL for \$88 billion over Dez Bryant non-catch vs. Packers,” January 23, 2015, <https://www.cbssports.com/nfl/news/jailed-fan-suing-nfl-for-88-billion-over-dez-bryant-non-catch-vs-packers/>.

2. <http://www.dictionary.reference.com/browse/Edified?s=t>.

3. Lin Edwards, “Psychologists say babies know right from wrong even at six months,” May 10, 2010, <https://medicalxpress.com/news/2010-05-psychologists-babies-wrong-months.html>.

Bu kitab sizə maraqlı gəldisə, Padşahlığın tələbəsi olmaq istəyirsinizsə, GaryKeese.com saytına baş çəkin. Başqa kitablarımı da oxuyun. İnciləşən Tərəfdəşlər Komandasının üzvü olmaqla xüsusi tədbirlərdə və seminarlarda iştirak edə bilərsiniz.

Maliyyə sahəsində qələbə həm ruhani, həm də təbii bilik tələb edir. Şirkətimin sizə borcdan çıxmaq planını tərtib etməsi üçün +1-800-815-0818 nömrəsinə zəng edin.

Mülkünüzü qorumaq pul qazanmağın yolunu bilmək kimi vacib məsələdir, xüsusilə də, bugünkü maliyyə fırtınasında. Şirkətim adamlara təhlükəsiz sərmayə yollarını öyrədir. Son 15 il ərzində müştərilərimizin sərmayə qoyduğu yüz milyon puldan bir qəpiyi belə, itirilməyib. Bir daha təkrar edirəm: telefon zəngi və məsləhət ödənişsizdir. +1-800-815-0818 nömrəsinə zəng edin.

Drenda və mən həyatımızı adamlara və ailələrə kömək etməyə həsr etmişik. Həyatda qalib gəlmək mümkündür. Məhz buna görə arvadım «Drenda» adlı öz tele vizuya verilişlərini hazırlayır. Ailə həyatına həsr olunmuş bu verilişlər bütün yaşda olan qadınlar üçün nəzərdə tutulur. Əlavə məlumat üçün Drenda.com saytına müraciət edin.

Nəhayət, Drenda və mən sizə bütün dünyada olan imanlılar cəmiyyətlərini və pastorları dəstəkləməyi təklif edirik. H-3 Müjdəçilik proqramımız hər il bütün ölkələrdə olan pastorlara on minlərlə tədris layihələrini təqdim edir. Biz həmçinin ac adamlara ərzaqla kömək edirik, bir çox ölkələrdə insan alverinə qarşı çalışan xidmətləri, uşaq evlərini və pastorları dəstəkləyirik, Ohayoda zorakılıqdan əzab çəkmiş qadınlara sığınacaq da veririk. Məqsədimiz yer üzündəki bütün adamlara Padşahlığın qanunlarını, Allahın bütün adamlar üçün nəzərdə tutduğu azadlığı və xoşbəxt həyat yaşamağı öyrənməkdə kömək etməkdir.

Həyat hekayətimizlə sizinlə bölüşmək imkanına görə minnətdaram. İndi isə gedin, Allahın Padşahlığı vasitəsilə öz həyatınızı da heyranedicə hekayətə çevirin.



Müəllif Qari Kisinin

**“Maddi vəziyyətinizdə inqilab”
silsiləsindən kitablar:**

İstirahətin gücü

Padşahlığa sədaqətin gücü

Strategiyanın gücü

Təminatın gücü

Səxavətin gücü

MADDİ VƏZİYYƏTİNİZDƏ İNQILAB

Strategiyanın gücü

Həyatda bir çox əhəmiyyətli qərarlar qəbul etməli oluruq.

Uğurlu olmaq istəyirsinizsə, strategiyanız olmalıdır. Lakin suallara cavabı bilmədikdə necə plan qurmaq olar?

Allahın sirləri sizdən gizlədilməyib, məhz sizin üçün gizlədilib.

Ehtiyac duyduğunuz cavabları almağınız üçün Allah sizi gizli bir vasitə ilə təmin edib!

“Maddi vəziyyətinizdə inqilab” silsiləsinin üçüncü kitabında Qari Kisi uğuru əldə etməyin yolunu və Padşahlıq həyatının sirlərini – *“Strategiyanın gücü”*nü öyrədir. Balığın yerini dəqiq bilən hər kəs onu tuta bilər. Sizə lazım olan düzgün məsləhət Allahdadır. Siz bu məsləhətləri almağı və həyatınızda bu məsləhətlərə uyğun hərəkət etməyi öyrənməlisiniz. Əlinizdəki kitab məhz bunu öyrədir.

Qari Kisi ilə bu həqiqətləri aşkarlayın və həyatınızda *“Strategiyanın gücü”*nü tətbiq etməyi öyrənin.



Qari Kisi müəllif, nətiq, sahibkar, maliyyə sahəsində mütəxəssis və pastordur. Adamlara həyatda, xüsusilə də iman, ailə və maliyyə sahələrində qalib olmağa kömək edir. Qari və onun həyat yoldaşı Drenda bir neçə böyük mənfəət gətirən şirkət yaratmışlar. Onlar birlikdə *«Pul məsələsini həll et»* və *«Drenda»* adlı iki televiziya proqramı hazırlamış, eləcə də, beynəlxalq konfranslar və humanitar yardımlar təşkil edən «Canlı iman» Fondunu təsis etmişlər. Qari Kisi həmçinin Ohayo ştatında olan Kolumbus ətrafındakı «Canlı iman» kilsəsinin pastorudur.

GKM GARY KEESEE
MINISTRIES

garykeesee.com